

1. İdarəetmə uçotunu həyata keçirdən işçilər öz işlərinin nəticələrinə görə hansı məsuliyyət daşıyırlar?
 - maliyyə;
 - inzibati;
 - cinayət;
 - heç bir məsuliyyət daşımır.
 - ✓ təşkilatın özünün daxilində intizam;
2. İdarəetmə qərarlarının qəbulunda mühasib analitik rolu nədən ibarətdir?
 - uçot kalkulyasiya fəaliyyətinin təhlilini həyata keçirtmək
 - Düzqün cavab yoxdur
 - ✓ Bütün cavablar düzgündür
 - planlaşma və nəzarətdə rəhbərliyə kömək göstərmək;
 - müəssisənin bölmələrinin maliyyə nəticələri haqqında analitik hesabatları rəhbərliyə təqdim etmək;
3. Aşağıda sadalanan funksiyalara görə daxili auditin vəzifələrini müəyyən edin:
 - mühasibat uçotunun informasiya sistemlərinin tətbiqi;
 - mühasibat uçotunun hesablarının müxəbirləşməsinə nəzarət;
 - bütün xərclərə qənaət ehtiyatlarının aşkara çıxarılması
 - ✓ mühasibat uçotunun hesablarının müxəbirləşməsinə nəzarət, aktivlərin mövcudluğunun vəziyyətinin və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması, resursların bütün növlərinin istifadəsinin effektivliyi;
 - mühasibat hesabatının etibarlılığı haqqında professional fikir formalaşdırmaq
4. İdarəetmə uçotu üzrə mühasibin əxlaq standartlarına aiddir:
 - uçot və hesabat üzrə qanunvericilik sənədlərinin vaxtında öyrənilməsi və istifadəsi;
 - ✓ bütün cavablar düzgündür.
 - kənarlaşmaların təhlili üzrə izahedici işləri həyata keçirtmək
 - norma və normativlərə nəzarət, kənarlaşmaların operativ təhlili;
 - kommersiya sirrinin qorunması;
5. İdarəetmə uçotunun aparılması tənzimlənir:
 - ✓ təşkilatın özünün istəyi ilə;
 - bütün cavablar düzgündür
 - beynəlxalq standartlar vasitəsilə;
 - milli standartlar vasitəsilə;
 - vergi orqanlarının tələbi ilə;
6. İqtisadi elementlər bölümündə xərclərin qruplaşması zəruridir:
 - operativ uçotda;
 - bütün cavablar düzgündür.
 - ✓ maliyyə uçotunda;
 - idarəetmə uçotunda;
 - strateji uçotda;
7. Təşkilatın biznes məkanının hansı işçiləri idarəetmə uçotu çərçivəsində formalaşan informasiyaların istifadəçi ilə hesab olunmur?
 - ✓ məhsulların daimi alıcıları;
 - rəqiblər.
 - təşkilatın əməkdaşları;
 - təşkilatın bölmə rəhbərlərinin müavinləri;
 - korporasiyanın müşahidə şurası;
8. Təşkilatda idarəetmə uçotunun təşkilinə görə məsuliyyət daşıyan şəxsi həmin vəzifəyə kim təyin edir?

- səhmdarların ümumi iclası
- bölmə rəhbərlərinin müavinləri.
- Vergilər Nazirliyi;
- AR Maliyyə Nazirliyi;
- ✓ müəssisənin rəhbəri;

9. Təşkilatın biznes məkanının hansı işçiləri kənar işçilərə aid edilir?

- dövlətin şəxsində onun nümayəndələri
- təşkilatın əməkdaşları.
- məhsulların daimi alıcıları;
- ✓ korporasiyanın müşahidə şurası;
- rəqiblər;

10. İdarəetmə uçotunun informasiyalarından istifadə edənlərə aiddir:

- bütün cavablar səhvdir.
- Bütün cavablar düzündür
- ✓ yalnız informasiyalardan təsərrüfat subyektinin daxilində istifadə edənlər
- yalnız informasiyalardan təsərrüfat subyektindən kənarında istifadə edənlər;
- bu baş mühasibin iradəsindən asılıdır;

11. İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- xarici istifadəçilərə;
- ✓ daxili istifadəçilərə;
- ictimaiyyətə
- a və b cavabları doğrudur.
- icra hakimiyyəti orqanlarına

12. İdarəetmə uçotunun təşkilinin sənədləşmə planında nələr öz əksini tapır:

- ✓ uçot üçün tələb olunan sənədlər və onlara olan tələbat;
- heç biri doğru deyil
- yuxarıda qeyd edilənlər;
- uçotun texniki rəsmiləşdirilməsi qaydası;
- uçot üçün tələb olunan sənədlərin doldurulma qaydası və cavabdeh şəxslər

13. İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- plan və uçot;
- plan və normativ;
- ✓ qeyd edilənlərin hamısı
- uçot və analitik;
- texnoloji və uçot;

14. İdarəetmə uçotu ilk dəfə harada yaranmışdır:

- ✓ ABŞ-da;
- Kanadada
- Yaponiyada
- Rusiyada
- Almaniyada;

15. Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- ✓ maliyyə və idarəetmə
- operativ və budcə
- idarəetmə və budcə uçotu

- maliyyə və statistika uçotu
- operativ və statistik uçot

16. İdarəetmə uçotunun elementləri mühasibat uçotuna hansı normativ sənədlərlə daxil edilmişdir?

- uçot siyasətinə əsasən
- ✓ MMUS-a əsasən
- AR mülki məcəlləsi əsasən
- AR vergi məcəlləsi əsasən
- “Mühasibat uçotu” haqqında AR Qanunu, AR-da mühasibat uçotu və mühasibat hesabatlarının aparılması qaydaları, hesab planı və onun tətbiqi qaydalarına əsasən

17. İdarəetmə uçotu informasiyasından istifadə edənlərə aiddir:

- ✓ yuxarıda qeyd edilənlərin hamısı
- heç bir cavab doğru deyil
- müəssisənin rəhbəri
- mühasibat işçiləri və mütəxəssislər
- struktur bölmə və şöbələrin rəhbərləri

18. Aşağıdakılardan hansı idarəetmə uçotunun tərkib hissələrindəndir?

- ✓ istehsalat uçotu
- texniki uçot
- müəssisənin maliyyə vəziyyətinin idarə edilməsi
- operativ uçot
- vergi və inzibati uçot

19. İdarəetmə uçotunda informasiyanın təqdim olunma forması hansıdır:

- pul vahidində
- əmək ölçüsü ilə
- Baş kitabdan hesabların qalıqları üzrə
- ✓ həm natural, həm də dəyər ifadəsində ifadədə
- maliyyə hesabatları dəyər ifadəsində

20. İdarəetmə hesabatlarının təqdim olunma müddəti:

- aylıq – hesabat dövründən sonrakı ayın 20-nə kimi
- 10 gündən bir
- illik- hesabat dövründən sonrakı 90 gün müddətində
- rüblük – rüb başa çatdıqdan sonra 30 gün müddətində
- ✓ müəssisənin idarəetmə heyəti tərəfindən müəyyən edillir

21. İcbari qaydalarla aparılma daha çox uçotun hansı növünə aiddir?

- statistik uçotda
- operativ istehsalat uçotunda
- idarəetmə uçotunda
- ✓ maliyyə uçotunda
- operativ istehsalat və statistik uçotda

22. İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- Vergi uçotunun
- Təsərrüfat uçotunun
- Statistik uçotun
- Maliyyə uçotunun
- ✓ Mühasibat uçotunun

23. İdarəetmə uçotu nədir?
- vergi uçotunun tərkib hissəsidir
 - heçbir cavab doğru deyil
 - ✓ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
 - maliyyə uçotunun tərkib hissəsidir
 - təsərrüfat uçotunun tərkib hissəsidir
24. Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi:
- ✓ Heç bir zaman həyata keçirilmir
 - İllik;
 - Üç aylıq;
 - Müəssisənin müflisləşməsi nəticəsində;
 - Müəssisə rəhbərinin dəyişdirilməsi zamanı;
25. Maliyyə və idarəetmə uçotu arasındakı nisbət necədir?
- ✓ Maliyyə və idarəetmə uçotu ilkin uçot sənədlərində olan informasiyaya əsaslanmış və eyni konsepsiya üzərində qurulmuşlar;
 - Maliyyə uçotu – idarəetmə uçotunun bir hissəsidir
 - İdarəetmə uçotu – maliyyə uçotunun bir hissəsidir
 - Maliyyə və idarəetmə uçotu bir biri ilə bağlı deyillər;
 - İdarəetmə uçotu xarici istifadəçilərə yönəldilən maliyyə hesabatlarının tərtib edilməsi vasitəsidir
26. İdarəetmə uçotu aşağıdakı prinsiplərə yiyələnir:
- ✓ Bütün cavablar düzqündür
 - Faydalı nəticəni verən istənilən uçot sistemini tətbiq etmək;
 - İnformasiyanın qiymətləndirilməsi metodlarının azad seçimi ilə təmin edilməsi və onların formalarının analitikə təqdim edilməsi;
 - Təşkilat bölmələrinin (seqlərlərin) fəaliyyətinə analitikin diqqətini yönəltmək;
 - Qərarların qəbulu üçün nəticələrin qiymətləndirilməsində kommersion sirlərinə riayət etmək;
27. İdarəetmə uçotunda təhlilin əsas obyektinə nə hesab edilir?
- Maliyyə hesabatı
 - Məhsul;
 - Ümumi illik qəbir
 - Verqilər;
 - ✓ Təsərrüfat subyekti, müxtəlif struktur bölmələri;
28. İdarəetmə uçotu məsələlərinin həlli üçün aşağıdakı funksiyalar həyata keçirilir:
- Qısamüddətli və uzunmüddətli qərarların qəbulu üçün məsrəflər və maliyyə nəticələri təhlil edilir;
 - Məsrəflər qeydə alınaraq, analitik hesabatlar təqdim edilir;
 - Məsrəflər daşınma və yaranma yerləri üzrə qiymətləndirilir;
 - Qiymət, çeşid və istehsal texnologiyası üzrə qərarların qəbulu üçün maya dəyərinin idarə edilməsi həyata keçirilir;
 - ✓ bütün cavablar düzdu
29. İdarəetmə uçotunda hesabatın tərtib edilməsi tezliyi necədir?
- ✓ Lazım qəldikdə
 - Üç aylıq
 - Aylıq;
 - İllik;
 - Vaxtaşırı, müntəzəm əsasda
30. İdarəetmə uçotunun məqsədi nədir?
- Maliyyə hesabatının tərtib edilməsi
 - Statistik informasiyanın tərtibi

- Verqi ödənişləri haqda informasiyanın təqdim edilməsi
- √ İdarəetmə qərarlarının qəbulunda faydalı informasiyanın menecerlərə təqdim edilməsi;
- Auditorları informasiya ilə təmini;

31. Aşağıdakı sadalananlardan hansılar idarəetmə uçotu istiqamətlərinə aid edilmir:

- √ Menecer və işçilərin maddi və diqər stimullaşdırma sisteminin işlənilməsinə tövsiyələrin hazırlanması;
- Qiymətin əmələqəlməsi məqsədlərinə müxtəlif məmulat, sifarişlər və s. maya dəyərinin hesablanması;
- Təşkilatın növü və seqmentlərinə qərə pul axınının proqnozlaşdırılması;
- İstehsal xətlərinin təşkili və yerləşdirməsinə tövsiyələrin hazırlanması;
- Aktivlərin istifadəsinə variantların hazırlanması

32. Mümkünlük dərəcəsində idarəetmə uçotunda informasiya

- √ Özündə kommersion sirlərini saxlayır
- Banklar üçün mümkündür;
- Yuxarı orqanlar üçü mümkündür
- Bütün istifadəçilər üçün mümkündür
- İvestorlar üçün mümkündür

33. İdarəetmə uçotunda uçotun aparılması:

- √ Mütləq deyil, müəssisə rəhbərindən asılıdır
- Tələb olunma müddətində
- İnformasiyanın yığılı və emalı;
- Mütləqdır, dəqiqlik tələbi dərəcəsində;
- Qanunvericilik və standartlara əsasən;

34. İdarəetmə uçotunda mühasib-analitikin rolu nədən ibarətdir?suall]

- Məsərəfləri nəzarət etməyə imkan yaradır
- √ Məsərəfləri təhlil edir;
- Nəzarət və idarəetmə prosesini həyata keçirməyə köməklik edir;
- Təhlilə aid informasiyanı təqdim edir;
- Məsuliyyət mərkəzinə başçılıq edir;

35. Sadalanan mühasibat uçotu məlumatları istifadəçilərinə hansılar insayderlərə aiddir?

- Kreditorlar, menecerlər, podratçılar, şirkət müdiri, aksionerlər
- Kreditorlar, menecerlər, podratçılar, direktorlar şurası, aksionerlər
- Kreditorlar, investolar, verqi orqanları, podratçılar, aksionerlər
- Kreditorlar, investolar, menecerlər
- √ Menecerlər, direktorlar şurası

36. İdarəetmə uçotu hansı informasiyanı əhatə edir?

- Büdcə ödənişləri, öüdəlik və verqilər haqda informasiyanı
- √ Rəhbərliyin daxili istifadəsi üçün ötürülən, ölçülən, emal edilən uçot informasiyasının bütün növlərini;
- Planlaşdırılan informasiyanı
- Statistik informasiyasını;
- Həm müəssisə daxili, həm də müəssisədən kənar istifadə edilən uçot informasiyasını;

37. İdarəetmə uçotu :

- Müəyyən dövr üçün tərtib edilən maliyyə hesabatı
- Maliyyə resurslarının idarə edilməsini həyata keçirən forma, metod və üsullar sistemi;
- Obyektiv və subyektiv faktorların təsiri nəticəsində əmələ qələn və qöstəricilər sistemini əks etdirən proses və hadisələr;
- √ İdarəetmənin informasiya dəstəyi sistemi
- Pul vəsaitlərinin uçotu prosesində əmələ qələn pul münasibətləri məcmusu;

38. Aşağıdakı göstərilən hansı tərif idarəetmə uçotunu daha dəqiq xarakterizə edir?
- Kənar istifadəçilərə lazım olan informasiyanın hazırlanması
 - ✓ Qərarların qəbul edilməsi, planlaşdırılması və idarə edilməsinə yönəldilən informasiyanın hazırlanması;
 - Realizə olunmuş məhsulun dəyərinin qiymətləndirilməsinə yönəldilən informasiyanın hazırlanması;
 - Ehtiyatların dəyərinin qiymətləndirilməsinə yönəldilən informasiyanın hazırlanması
 - Qərarların qəbul edilməsinə yönəldilən informasiyanın hazırlanması;

39. Sadalanan mühasibat uçotu informasiyası istifadəçilərindən hansılar autsayderlərə aiddir?]

- ✓ Kreditorlar, investorlar, vergi orqanları, aksionerlər;
- Menecerlər;
- Təşkilatın mühasibi;
- Şirkət mudiri
- Direktorlar şurası;

40. İdarəetmə uçotu nədir?

- müəssisənin idarəetmə prosesidir
- məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
- ✓ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
- təsərrüfat uçotunun bir növüdür
- uçot prosesidir

41. Məsrəflərin uçotunun birdairəli sistemi istifadə olunur:

- ancaq idarəetmə uçotunda
- ✓ idarəetmə və maliyyə uçotunda
- maliyyə və vergi uçotunda
- heç birində
- ancaq maliyyə uçotunda

42. İdarəetmə uçotu məqsədi ilə müəssisənin uçot siyasətini kim formalaşdırır?

- idarəetmə uçotu xidmətinin rəhbəri
- ✓ müəssisənin rəhbəri
- baş iqtisadçı
- qeyd edilənlərdən heç biri
- baş mühasib

43. İdarəetmə uçotu sistemində istifadəçilər üçün formalaşan informasiyanın açıqlıq dərəcəsi:

- açıqdır
- kommersioniya sirri hesab edilmir
- ✓ kommersioniya sirri hesab edilir
- açıqdır və dərc edilir
- ictimai – dərc olunur

44. İnformasiyaların verilmə tezliyi aşağıdakılardan hansıdır?

- illik
- aylıq
- həftəlik
- rüblük
- ✓ müxtəlif səviyyəli müəssisə rəhbərliyinin sorğusuna əsasən

45. İdarəetmə uçotu sistemində informasiyanın hansı növləri vardır?

- uçot və plan
- plan və normativ

- ✓ plan, uçot və normativ sorğu
- heç bir cavab doğru deyil
- uçot-normativ

46. Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- muhasibat-maliyyə uçotu
- ✓ istehsalat uçotu
- statistik uçotu
- operativ uçot
- vergi uçotu

47. Beynəlxalq təcrübədə idarəetmə uçotu sistemi neçə təməl üzrə təsnifləşdirilir?

- 1
- 3
- 4
- 5
- ✓ 2

48. İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- ✓ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini
- hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini

49. İdarəetmə uçotunun muhasibat uçotunun vahid sistemindən ayrılması aşağıdakılarla şərtlənir:

- muhasibat uçotu üzrə qanunvericiliyin tələbləri ilə
- ✓ idarəetmə uçotunun məqsədi və vəzifələri ilə
- maliyyə uçotunun aparılma xüsusiyyəti ilə
- maliyyə orqanlarının tələbi ilə
- vergi orqanlarının tələbləri ilə

50. Müəssisədə idarəetmə uçotunu kim aparır?

- direktor
- muhasib
- iqtisadçı
- ✓ muhasib – analitik
- menecerlər

51. İdarəetmə uçotunun təşkili planı aşağıdakı hissələrə malikdir:

- sənədləşmə və sənəd dövriyyəsi
- hesabat planı və muhasibat işçilərinin əməyinin təşkili
- uçotun texniki rəsmiləşdirilməsi və hesabat planı
- ✓ qeyd edilənlərin hamısı
- hesablar planı və onun müxabirələşməsi

52. Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir? (Sürət 30.04.2014 10:14:38)

- aktivlər, kapital və gəlirlər
- aktivlər, öhdəliklər və gəlirlər
- gəlirlər, xərclər və kapital
- ✓ aktivlər, öhdəliklər və kapital
- gəlirlər, öhdəliklər və kapital

53. Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir? (Sürət 30.04.2014 10:14:42)
- gəlirlər, xərclər və kapital
 - √ aktivlər, öhdəliklər və kapital
 - aktivlər, kapital və gəlirlər
 - aktivlər, öhdəliklər və gəlirlər
 - gəlirlər, öhdəliklər və kapital
54. Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir? (Sürət 30.04.2014 10:14:46)
- maliyyə uçotu və hesabatın məqsədini
 - maliyyə uçotu və hesabatın elementlərini
 - √ bütün cavablar düzgündür
 - kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
 - maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
55. Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir? (Sürət 30.04.2014 10:14:49)
- $A=K+Ö+G$
 - $A=K+Ö+G-R$
 - √ $A=K+Ö$
 - $O=A-K+G-R$
 - $K=A+Ö-R$
56. Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır? (Sürət 30.04.2014 10:14:53)
- uçot və hesabatın elementləri aşkarlandıqda
 - düzgün cavab yoxdur
 - √ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - elementlərin tanınma meyarlarına uyğunluğu
57. MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir: (Sürət 30.04.2014 10:14:56)
- cari hesabat ilində
 - İonun tanınmasından sonrakı 12 ay
 - düzgün cavab yoxdur
 - √ hesabat tarixindən sonrakı 12 ay
 - bir il
58. Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Sürət 30.04.2014 10:14:59)
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
 - ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
 - şirkət tərəfindən nəzarət edilir
 - √ bütün cavablar düzgündür
 - kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
59. Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışdır? (Sürət 30.04.2014 10:15:03)
- $Aktivlər = Öhdəliklər + Xüsusi kapital - Gəlirlər - Xərclər;$
 - $Aktivlər + Gəlirlər = Öhdəliklər + Xüsusi kapital - Xərclər.$
 - $Aktivlər = Gəlirlər + Xərclər - Öhdəliklər;$
 - $Aktivlər - Öhdəliklər = Xüsusi kapital - Gəlirlər - Xərclər;$
 - √ $Aktivlər + Xərclər = Öhdəliklər + Xüsusi kapital + Gəlirlər;$
60. Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki: (Sürət 30.04.2014 10:15:08)
- √ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;

- Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;

61. Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər? (Sürət 30.04.2014 10:15:11)

- Məcmu aktivlər;
- Debitor borcu.
- Xalis mənfəət;
- ✓ İşçilərin ümumi sayı;
- Məcmu öhdəliklər;

62. Xüsusi kapital nəyi əks etdirir? (Sürət 30.04.2014 10:15:14)

- ✓ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- Kreditorların iddia etdiyi aktivlərdə olan payı;

63. Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur? (Sürət 30.04.2014 10:15:17)

- Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
- Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- ✓ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;

64. Təmiz gəlir nə vaxt yaranır? (Sürət 30.04.2014 10:15:20)

- Aktivlər > Öhdəliklər
- Aktivlər = Öhdəliklər
- Gəlirlər < Xərclər;
- ✓ Gəlirlər > Xərclər;
- Gəlirlər = Xərclər;

65. 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir? (Sürət 30.04.2014 10:15:38)

- ✓ Fevralda;
- Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
- Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
- İşçilər əmək haqqını alan vaxt;
- Martda;

66. Gələcək dövrün xərcləri o xərclərdir ki: (Sürət 30.04.2014 10:15:41)

- ✓ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- Tanınıb, ödənilib və uçotda əks olunub;
- Tanınıb lakin hələ ödənilməyib;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;

67. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir: (Sürət 30.04.2014 10:15:44)

- Pul vəsaitləri əldə olunan zaman;
- Maliyyə hesabatı tərtib olunan zaman.

- Mənfəətdən vergi ödənilən zaman;
- Ayın axırında;
- ✓ Gəlir əldə olunan zaman;

68. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir: (Sürət 30.04.2014 10:15:46)

- Mənfəətdən vergi ödənilən zaman;
- Maliyyə hesabatı tərtib olunan zaman.
- Pul vəsaitləri əldə olunan zaman;
- ✓ Gəlir əldə olunan zaman;
- Ayın axırında;

69. Hesablanmış gəlir o gəlirdir ki: (Sürət 30.04.2014 10:15:48)

- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- ✓ Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- Əldə olunub və uçotda əks olunub.

70. Hesablanmış gəlir o gəlirdir ki: (Sürət 30.04.2014 10:15:50)

- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- Əldə olunub və uçotda əks olunub.
- Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- ✓ Qazanılıb, lakin hələ əldə olunmayıb;

71. Hesablanmış xərclər o xərclərdir ki: (Sürət 30.04.2014 10:15:53)

- Tanınıb, ödənilib və uçotda əks olunub;
- Ödənilib lakin hələ uçotda əks olunmayıb.
- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ✓ Tanınıb lakin hələ ödənilməyib;

72. Hesabların korreksi nə üçün edilir? (Sürət 30.04.2014 10:15:59)

- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.
- Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- ✓ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;

73. Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur? (Sürət 30.04.2014 10:16:02)

- Ayın axırında;
- Maliyyə hesabatının tərtib olunması tarixinə.
- Pul vəsaitlərinin əldə olunması tarixinə;
- ✓ Xidmətin göstərilməsi tarixinə;
- İlin sonunda;

74. Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir? (Sürət 30.04.2014 10:16:05)

- Binanın istifadə olunmasının ilk ilində;
- 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
- Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ✓ Binanın faydalı istifadə müddətində;
- Məhz 500 min manat xərclənən zaman;

75. Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır? (Sürət 30.04.2014 10:16:07)
- Müəssisənin müştəriləri;
 - Xüsusi kapital və öhdəliklər.
 - Müəssisənin kreditorları;
 - Aktivlər və öhdəliklər;
 - ✓ Gəlirlər və xərclər;
76. Korrektəedici yazılışlar nə üçün zəruridir? (Sürət 30.04.2014 10:17:19)
- ✓ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
 - Düzgün cavab yoxdur.
 - Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
 - Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
 - Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
77. Korrektəedici yazılışlar nədir? (Sürət 30.04.2014 10:17:24)
- Mühasibat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;
 - Bütün qeyd olunanlar düzdür.
 - Yalnız mühasibat balansı hesablarında edilir;
 - Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
 - ✓ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
78. Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur: (Sürət 30.04.2014 10:17:27)
- Aktivlərlə öhdəliklərin;
 - Dividendlər və səhmdarların investisiyalarının;
 - Pul məxaricinin və pul mədaxilinin;
 - ✓ Sərf olunan əməyin və əldə olunan nəticənin;
 - Debitor və kreditor öhdəliklərinin.
79. Öhdəlik və gəlir hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır? (Sürət 30.04.2014 10:17:31)
- Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
 - Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
 - Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
 - Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
 - ✓ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
80. əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar: (Sürət 30.04.2014 10:17:43)
- İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
 - Torpaq, bina və tikililər.
 - ✓ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
 - Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
 - Torpaq, əmlak, mebel, avadanlıqlar;
81. əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır? (Sürət 30.04.2014 10:17:46)
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
 - Maya dəyəri;
 - Likvidlik dəyəri və maya dəyəri.
 - ✓ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
 - Likvidlik dəyəri;

82. X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda məşin mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda məşini götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir? (Sürət 30.04.2014 10:17:13)
- √ 31 iyulda;
 - 06 avqustda;
 - 05 avqustda;
 - 01 avqustda;
 - 02 avqustda.
83. 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməli: (Sürət 30.04.2014 10:18:53)
- DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
 - DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat
 - DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
 - DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat
 - √ DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
84. 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir? (Sürət 30.04.2014 10:19:02)
- √ DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 1500 manat
 - DT “Materiallar” – 2000 manat, KT “Material xərcləri” – 2000 manat
 - DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 2000 manat
 - DT “Material xərcləri” – 2000 manat, KT “Materiallar” – 2000 manat
 - DT “Materiallar” – 1500 manat, KT “Material xərcləri” – 1500 manat
85. 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir: (Sürət 30.04.2014 10:19:04)
- 1800 manat
 - 500 manat
 - 1370 manat
 - √ 2670 manat
 - 870 manat
86. X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir: (Sürət 30.04.2014 10:19:13)
- DT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat
 - √ DT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat, KT “Dəftərxana ləvazimatları” – 800 manat
 - DT “Dəftərxana ləvazimatları” – 1200 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat
 - DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Kassa” - 800 manat
 - DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat
87. Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:20:09)
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
88. Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın: (Sürət 30.04.2014 10:20:16)

- 5000 manat
- √ 3500 manat
- 1500 manat
- 6500 manat
- 14000 manat

89. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir: (Sürət 30.04.2014 10:23:41)

- √ iqtisadi elementlər üzrə xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;
- istehsal maya dəyərində əks olunmuş xərclərin;
- düzgün cavab yoxdur;
- kalkulyasiya maddələri üzrə xərclərin;

90. Dolaylı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir: (Sürət 30.04.2014 10:23:44)

- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı, köməkçi
- √ materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- köməkçi materiallar və komplektləşdirici məmulatlar;

91. D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir. (Sürət 30.04.2014 10:23:47)

- hazır məhsulun maya dəyərində xammal və materialların daxil edilməsi;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- √ istehsal olunan məhsulun maya dəyərində xammal və materialların daxil edilməsi;
- bütün cavablar düzdür;
- istehsal edilən məhsulun maya dəyərində amortizasiya xərclərinin daxil edilməsini;

92. D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir. (Sürət 30.04.2014 10:23:54)

- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
- √ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;
- bütün cavablar düzdür;
- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;

93. Xərclər tanınır: (Sürət 30.04.2014 10:23:57)

- balansda;
- √ mənfəət və zərər haqqında hesabatda;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- heç bir cavab düz deyil;
- kapitalda dəyişikliklər haqqında hesabatda;

94. İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür. (Sürət 30.04.2014 10:24:01)

- √ bir elementli və kompleks xərclərə;
- daimi və dəyişən xərclərə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bütün cavablar düzdür.
- istehsal və qeyri istehsal xərclərinə;

95. Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür. (Sürət 30.04.2014 10:24:06)

- √ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- istehsal xərclərinin bütün siyahısı;
- düzgün cavab yoxdur;
- müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;

96. Məhsulun maya dəyərində daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür: (Sürət 30.04.2014 10:24:12)

- daimi və dəyişən xərclərə;
- √ birbaşa və dolay xərclərə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bir elementli və kompleks xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;

97. Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur? (Sürət 30.04.2014 10:24:17)

- etibarlılıq, tamlıq;
- hesablama metodu ilə uçot;
- əhəmiyyətlik;
- √ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;

98. Sair əməliyyat xərclərinə aiddir. (Sürət 30.04.2014 10:24:20)

- torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- cərimələr və sair analogi ödənişlər;
- yenidənqiyətləndirmədən olan zərərlər;
- √ bütün cavablar düzdür;
- hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;

99. İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsində hansı informasiya bazasını hazırlayır?

- √ operativ, faktiki və strateji
- strateji, icmal və yığım
- statistik,natural və ucot məlumatları
- icmal, yığma və birdəfəlik
- faktiki, statistik və uçot məlumatları

100. İdarəetmə uçotunun vəzifələrini neçə istiqamətdə qruplaşdırmaq məqsədəuygundur?

- 1
- √ 3
- 4
- 5
- 2

101. İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
- müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması,qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması,qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- heç biri doğru deyil
- √ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması,qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;

102. İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- operativ və taktiki;

- bütün cavablar doğrudur
- √ operati , taktiki və strateji;
- heç biri doğru deyil
- taktiki və strateji

103. İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- planlaşma və tənzimləmədə;
- √ Planlaşma, uçot, təhlil və tənzimləmədə;
- Tənzimləmə və təhlidə;
- heç biri doğru deyil
- uçot və təhlil;

104. İdarəetmə uçotunun təşkili planı hansı tərkib elementlərə malikdir:

- sənədləşmə və sənəd dövriyyəsi planı;
- uçotun texniki rəsmiləşdirilməsinə və mühasibat işçilərinin əməyinin təşkili
- √ yuxarıda qeyd edilənlər;
- heç biri doğru deyil
- hesablar planı və hesabların müxabirələşməsi, hesabat planı;

105. İdarəetmə uçotunun təşkilinin hesabat planında nələr öz əksini tapır:

- hesabat formalarının siyahısı, hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti;
- hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti;
- √ hesabat formalarının siyahısı, hesabatın təqdim edilmə forması, hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti və onun tərtibi üçün məsul şəxslər;
- doğru cavab yoxdur
- hesabatın təqdim edilmə forması, onun tərtibi üçün məsul şəxslər;

106. İdarəetmə uçotunun mühasibat işçilərinin əməyinin təşkili planında nələr öz əksini tapır:

- ixtisasartırma tədbirləri və uçot işlərinin qrafiki;
- doğru cavab yoxdur
- √ hansı hesablama məşin, alət və qurğularından istifadə, uçotun təşkilatı formalarından istifadə; ixtisasartırma tədbirləri və uçot işlərinin qrafiki; uçotun təşkilatı formalarından istifadə;
- hansı hesablama məşin, alət və qurğularından istifadə, uçotun təşkilatı formalarından istifadə;
- uçotun təşkilatı formalarından istifadə;

107. İdarəetmə uçotunun mühasibatlığı tərkibində aşağıdakı qruplar (bölmə, sektor və s.) mövcud ola bilər:

- material, planlaşdırma və analitik;
- istehsalat-kalkulyasiya və məhsul satışının uçotu;
- √ material, planlaşdırma və analitik; əmək məsrəfləri və onun ödənilməsinin uçotu; istehsalat-kalkulyasiya və məhsul satışının uçotu;
- heç bir cavab doğru deyil
- əmək məsrəfləri və onun ödənilməsinin uçotu;

108. Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanınma bilər. (Sürət 30.04.2014 10:24:34)

- məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- √ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;

109. Funksiyalar üzrə xərclərin tərkibinə daxildir. (Sürət 30.04.2014 10:24:37)

- satışın maya dəyərində daxil edilən xərclər;
- inzibati xərclər;

- ƏDV;
 - √ satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
 - kommersiya xərcləri;
- 110.** Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Sürət 30.04.2014 10:24:41)
- D-t 202 “İctehsalat xərcləri”, K-t 711 “Kommersiya xərclər”
 - D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”
 - D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
 - √ D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”
 - D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”
- 111.** Xərclər: (Sürət 30.04.2014 10:24:44)
- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
 - Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
 - √ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
 - bütün cavablar düzdür;
 - Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- 112.** İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir. (Sürət 30.04.2014 10:24:47)
- D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
 - D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
 - √ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
 - düzgün cavab yoxdur;
 - D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”
- 113.** Məsrəflərin uçotunun ikidairəli sistemi hansı müəssisələrdə aparmaq daha məqsədəuyğundur:
- kiçik müəssisələrdə
 - √ iri müəssisələrdə
 - birgə müəssisələrdə
 - istənilən müəssisədə.
 - orta müəssisələrdə
- 114.** Məsrəflərin uçotunun birdairəli sistemi həyata keçirilə bilər:
- idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməklə;
 - məsrəflərin uçotunun birdairəli sistemi mövcud deyil;
 - √ idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməklə və ya etməməklə;
 - düzgün cavab yoxdur
 - idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməməklə;
- 115.** Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil? (Sürət 30.04.2014 10:12:46)
- Münasiblik;
 - √ Konservativlik;
 - Müqayisəlilik;
 - Düzgün cavab yoxdur.
 - Etibarlılıq;
- 116.** Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır? (Sürət 30.04.2014 10:12:50)
- Uzun xidmət müddəti;
 - Maddi-əşya forması;
 - √ Gələcək iqtisadi fayda;

- Yüksək likvidlik
- Yüksək dəyəri;

117. Xüsusi kapitalın daha dəqiq təsvirini secin: (Sürət 30.04.2014 10:12:52)

- Aktivlər=Kapital
- Xüsusi kapital+Aktivlər
- √ Aktivlər-Öhdəliklər
- Gəlirlər-Xərcər
- Öhdəlikər + Aktivlər

118. İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılmamalıdır: (Sürət 30.04.2014 10:12:55)

- Müqayisəlilik;
- Ardıcılıq;
- Proqnoz verə bilmək;
- Konservativlik.
- √ Etibarlıq;

119. Müəssisənin öhdəlikləri kim qarşısında olan borcudur? (Sürət 30.04.2014 10:12:57)

- √ Kreditorlar;
- Alıcılar;
- Debitorlar;
- Xeyriyyə müəssisələri;
- Anderrayterlər;

120. Müəssisənin öhdəliklərinə nə aid deyil? (Sürət 30.04.2014 10:12:59)

- Ödəniş üçün olan veksellər;
- Əməyin ödənişi üzrə borclar;
- √ Pul vəsaitlərinin ekvivalentləri;
- Büdcə və vergi orqanları qarşısında olan borclar;
- Kreditor borcları;

121. Mühasibat balansında nə əks olunur? (Sürət 30.04.2014 10:13:02)

- Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- Gəlirlər, xərcələr və dividendlər;
- √ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Aktivlər, gəlirlər, xərcələr, öhdəliklər və xüsusi kapital.
- Xərcələr, dividendlər və xüsusi kapital;

122. əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki: (Sürət 30.04.2014 10:13:20)

- Aktivlər 6000 manat azalıb;
- √ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- Xüsusi kapital 6000 manat məbləğində artıb;

123. əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki: (Sürət 30.04.2014 10:13:36)

- Xarici auditor tərəfindən təsdiq olunub;
- √ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- Neytraldır;
- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- Bir il üçün hazırlanıb;

124. Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir? (Sürət 30.04.2014 10:13:49)

- Aktivlər=Kapital
- √ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- Aktivlər=Gəlilər-Xərcər
- Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital

125. Gəlir nə deməkdir? (Sürət 30.04.2014 10:13:52)

- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- Cari və ya gözlənilən pul ödəmələri;
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
- √ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;

126. İnformasiya nə zaman münasib hesab olunur? (Sürət 30.04.2014 10:13:55)

- Aşağı qiymətə əldə olunan zaman;
- Xarici istifadəçilərə təqdim olunmadıqda;
- Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
- √ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;

127. İnformasiya o zaman münasib hesab olunur ki o: (Sürət 30.04.2014 10:13:59)

- Auditor yoxlamasından keçmiş olsun;
- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- √ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- Obyektiv xarakter daşsın;
- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;

128. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur? (Sürət 30.04.2014 10:14:03)

- √ Müəssisənin ləğv olunması gözləniləndə;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- Düzgün cavab yoxdur.
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- Ədalətli dəyər maya dəyərini üztələyəndə;

129. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki: (Sürət 30.04.2014 10:14:06)

- Yaxın gələcəkdə ləğv olunacaq;
- Dinamik inkişaf edən müəssisədir;
- √ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
- Düzgün cavab yoxdur.
- Başqa müəssisə tərəfindən satın alınacaq;

130. Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür? (Sürət 30.04.2014 10:14:09)

- Gələcək iqtisadi fayda;
- Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
- Bütün yuxarıda qeyd olunanlar.
- √ Müəssisənin cari öhdəlikləri;

131. İstehsal xərclərinə aşağıdakılar daxildir. (Sürət 30.04.2014 10:24:51)

- müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi

- idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- bütün cavablar düzdür;
- ✓ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;

132. Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür. (Sürət 30.04.2014 10:24:59)

- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- ✓ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
- bütün cavablar düzdür;
- istehsal xərclərinin bütün siyahısı;

133. Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır. (Sürət 30.04.2014 10:25:04)

- kreditlər və borclar üzrə faiz xərcləri;
- əməliyyat icarəsi üzrə faiz xərcləri;
- maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- ✓ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- maliyyə icarəsi üzrə faiz xərcləri;

134. Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir? (Sürət 30.04.2014 10:17:49)

- Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- ✓ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- Bütün qeyd olunanlar düzdür.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Cari dövrün xərclərinə aid edilən məbləği;

135. Aktivin qalıq dəyəri nəyə bərabərdir? (Sürət 30.04.2014 10:17:51)

- İlkin dəyərini çıxmaqla bazar dəyərinə;
- Aktivin bərpa dəyərinə;
- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

136. Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir? (Sürət 30.04.2014 10:17:55)

- Bərabər və obyektiv üsulla;
- ✓ Sistemativ və səmərəli əsasla;
- Konservativ bazar yanaşması əsasında;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Qısaltdılmış müddətdə və etibarlı şəkildə;

137. Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır? (Sürət 30.04.2014 10:17:57)

- Xətti metod;
- ✓ Məhsulun həcminə bərabər silinmə metodu;
- Xətti metod və azalan qalıq metodu;
- Düzgün cavab yoxdur.
- Azalan qalıq metodu;

138. MMUS 1 əlaqədar olaraq komməriya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər. (Sürət 30.04.2014 10:25:13)

- √ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və komersiya xərcləri;
- şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
- bütün cavablar düzdür;
- müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;

139. Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər. (Sürət 30.04.2014 10:25:20)

- bir elementli və kompleks xərclərə;
- √ daimi və dəyişən xərclərə;
- şərti daimi və şərti dəyişən xərclərə;
- daimi və kompleks xərclərə;
- məhsuldar və qeyri məhsuldar xərclərə;

140. Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır? (Sürət 30.04.2014 10:19:42)

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
- Düzgün cavab yoxdur
- √ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına

141. Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər? (Sürət 30.04.2014 10:19:52)

- Patent və mal nişanları
- √ Sənişinlərin daşınmasına icazə və istehsal kvotaları
- Firma şüarları
- Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
- Ticarət markaları

142. İstehsal təyinətli qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:19:54)

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- √ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

143. İstehsal təyinətli qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:19:58)

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- √ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

144. Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır? (Sürət 30.04.2014 10:20:02)

- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- √ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

145. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur? (Sürət 30.04.2014 10:20:05)

- Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir

- ✓ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
- Düzgün cavab yoxdur
- Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir

146. Aktivlər və xərclər hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır? (Sürət 30.04.2014 10:16:54)

- Öhdəliklərin uçotu ilə;
- ✓ Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;
- Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;
- Heç vaxt yaranmır.
- Gəlirlərin uçotu ilə;

147. Dövrilik fərziyyəsinə uyğun olaraq: (Sürət 30.04.2014 10:16:56)

- Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
- Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
- ✓ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;

148. Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır? (Sürət 30.04.2014 10:16:58)

- Əvvəlcədən ödənilən icarə haqqı;
- Abunəçinin satışı;
- Ədəbiyyata iki illik yazılışın satışı;
- Bütün cavablar düzgündür.
- ✓ Kreditlə göstərilən xidmətlər;

149. Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki: (Sürət 30.04.2014 10:17:00)

- ✓ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- Əldə olunub, lakin uçotda əks olunmayıb.
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;

150. Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir: (Sürət 30.04.2014 10:17:06)

- Aktivlər
- Gəlirlərin azalmasının kontraktiv hesabı;
- ✓ Öhdəliklər;
- Xüsusi kapital.
- Gəlirlər;

151. Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korektəedici yazılışı etmək lazımdır: (Sürət 30.04.2014 10:17:09)

- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- Öhdəliklərin uçotu hesabının debeti və krediti
- Xərclərin uçotu hesabının debeti və krediti
- Aktivlərin uçotu hesabının debeti və krediti
- ✓ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti

152. İdarəetmə uçotunun aparılmasının məqsədi:

- vergi bəyannamələrinin tərtibi
- ✓ planlaşdırma, idrəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
- istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması
- maliyyə nəticələrinin müəyyən edilməsi

- xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi

153. Vaxta münasibətinə görə idarəetmə uçuotunda aşağıdakılardan hansı informasiya formalaşır:

- hesabat dövründə baş verən təsərrüfat əməliyyatları haqda informasiya
- aralıq hesabat dövrləri üzrə informasiyanın ümumiləşdirilməsi
- ✓ baş vermiş faktlar və gələcək hadisələr haqda məlumatlar
- yalnız gələcək hadisələr haqda informasiya
- muhasibat hesabları üzrə gündəlik baş vermiş əməliyyatlar haqda məlumatlar

154. Muhasib – analitikin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:

- təsərrüfat fəaliyyəti faktlarının qeydə almaq
- müəssisənin təsərrüfat fəaliyyətini idarə etmək
- baş verən əməliyyatların qanuniliyinə nəzarət etmək
- hesabatların hazırlanmasında iştirak etmək
- ✓ müəssisənin qısamüddətli və perspektiv istehsal proqramları üzrə planlarının hazırlanmasında iştirak etmək və işin yekunlarını müəyyənləşdirmək

155. İdarəetmə uçuotunda istifadə olunan muhasibat hesabları hansılardır:

- ✓ hesablar planının III bölməsi
- hesablar planının IX bölməsi
- balansarxası hesablardan başqa hesablar planının bütün bölmələri
- hesablar planının I-VI və VIII bölmələri
- hesablar planının III və VII bölmələri

156. Müəssisədə muhasib –analitikin funksional vəzifəsinə hər şeydən əvvəl aşağıdakılardan hansılar daxildir:

- maliyyə hesabatlarının təhlili
- vergi məsələləri üzrə məsləhətlərin verilməsi
- yuxarıda qeyd edilənlərin hamısı
- maliyyə hesabatlarının təhlili, vergi məsələləri üzrə məsləhətlərin verilməsi.
- ✓ məsuliyyət mərkəzləri üzrə fəaliyyətin planlaşdırma, nəzarət və tənzimlənməsi məsələləri üzrə idarəetmə məsləhətlərinin verilməsi

157. Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır? (Sürət 30.04.2014 10:14:35)

- pul vəsaitləri daxil olduqdan sonra
- mənfəət alındıqdan sonra
- gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- ✓ düzgün cavab yoxdur
- xərclər tanındıqdan sonra

158. Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Sürət 30.04.2014 10:14:31)

- ötən hadisələrin nəticəsində meydana çıxır
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- aktivlərin dəyərini dəqiq ölçmək olur
- ✓ bütün cavablar düzgündür
- müəssisə tərəfindən nəzarət olunur

159. İdarəetmə uçuotu idarəetmə qərarlarının qəbul edilməsi üçün rəhbərliyə lazım olan hansı informasiyaların formalaşdırılması prosesidir?

- keçmiş, aylıq və birdəfəlik
- analitik, sintetik və aylıq
- gündəlik, icmal və maliyyə
- ✓ operativ, analitik və maliyyə
- sintetik, statistik və operativ

160. əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur? (Sürət 30.04.2014 10:19:39)
- Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - √ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
 - Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
 - Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
161. Aşağıdakı fikirlərdən hansı düz deyil? (Sürət 30.04.2014 10:19:10)
- Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
 - Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
 - √ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunlaşdırılması üçün zəruridir;
 - Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
 - Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
162. Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər: (Sürət 30.04.2014 10:19:07)
- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
 - √ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
 - Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərində qədər silinməsi;
 - Düzgün cavab yoxdur.
 - Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
163. MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur: (Sürət 30.04.2014 10:18:51)
- maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
 - √ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
 - maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
 - Düzgün cavab yoxdur
 - hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
164. Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır? (Sürət 30.04.2014 10:19:48)
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
 - √ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
 - Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
 - Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
 - Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
165. Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır? (Sürət 30.04.2014 10:19:46)
- √ Ümumiyyətlə hesablanmır
 - İstehsal olunmuş əhsulun həcmində mütənasib olaraq
 - Xətti metodla
 - Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
 - Azalan qalıq metodu ilə
166. Başqa müəssisələrdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:19:44)
- √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
167. Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir. (Sürət 30.04.2014 10:25:26)

- √ təbii fəlakət , yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
 - yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
 - obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
 - bütün cavablar düzdür.
 - ziyanın işçi tərəfindən ödənilməsi;
- 168.** Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır. (Sürət 30.04.2014 10:25:24)
- material xərcləri;
 - amortizasiya xərcləri;
 - ümumtəsərrüfat (idarəetmə) xərcləri;
 - √ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
 - əmək haqqı xərcləri;
- 169.** MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir. (Sürət 30.04.2014 10:25:08)
- funksiyalar üzrə;
 - tanınma kriteriyası üzrə;
 - √ funksiyaları və mahiyyəti üzrə;
 - bütün cavablar düzdür;
 - mahiyyəti üzrə;
- 170.** 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur? (Sürət 30.04.2014 10:16:50)
- 05 dekabr
 - √ 30 noyabr
 - 01 dekabr
 - 30 dekabr
 - 10 dekabr
- 171.** İdarəetmə uçotu informasiyası bunlardan hasıllardır:
- maliyyə uçotu ilə əldə edilən
 - uçotun bütün növləri üzrə informasiya
 - xarici istifadəçilər üçün hazırlanmış
 - qeyd edilənlərdən heç biri
 - √ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- 172.** Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırımlarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin. (Sürət 30.04.2014 10:18:00)
- √ Xətti metod;
 - Azalan qalıq metodu;
 - Düzgün cavab yoxdur.
 - Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
 - Məhsulun həcminə bərabər silinmə metodu;
- 173.** Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir? (Sürət 30.04.2014 10:18:03)
- Hər növbəti dövrdə amortizasiya ayırımlarının artmasına;
 - √ Hər növbəti dövrdə amortizasiya ayırımlarının azalmasına;
 - Düzgün cavab yoxdur.
 - Hər dövrdə amortizasiya ayırımlarının daimi məbləğinin hesablanmasına;
 - Hər növbəti dövrdə amortizasiya ayırımları normasının azalmasına;
- 174.** İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır? (Sürət 30.04.2014 10:18:06)

- Aparatura və avadanlıq
- √ Torpaq
- Alətlər və ləvazimatlar
- Nəqliyyat vasitələri
- Mebel

175. Torpağın maya dəyərində daxil deyil: (Sürət 30.04.2014 10:18:08)

- Bütün qeyd olunanlar düzdür.
- Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- √ Əmlak üzrə illik vergi;
- Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;

176. Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir? (Sürət 30.04.2014 10:18:46)

- gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- √ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- düzgün cavab yoxdur
- gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini

177. MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir: (Sürət 30.04.2014 10:18:48)

- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- bütün cavablar düzgündür
- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- √ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr

178. Muxtar sistem nəyi özündə əks etdirir:

- muxtar sistem problemlə uqot sistemini özündə birləşdirir;
- heç bir cavab doğru deyil.
- √ muxtar sistemdə sistemli və problemlə uqot ayrılıqda aparılır;
- muxtar sistemdə sistemli və problemlə uqot birlikdə aparılır
- muxtar sistem sistemli uqotu özündə əks etdirir;

179. Aşağıdakılardan hansı növ uqot daxili uqot hesab edilir (adlanır):.

- operativ uqotu;
- maliyyə uqotu;
- √ idarəetmə uqotu;
- vergi uqotu;
- statistik uqotu

180. İdarəetmə uqotunun metodunun əsas elementlərindən olan inventarlaşmanın mahiyyəti nədir:

- inventarlaşma nəzarətin üsullarından biridir
- doğru cavab yoxdur.
- √ inventarlaşma uqot obyektlərinin faktiki vəziyyətinin müəyyən edilməsi üsuludur;
- inventarlaşma itkilərin müəyyən edilməsi üsuludur;
- inventarlaşma mənimsəmələrin müəyyən edilməsi üsuludur;

181. İdarəetmə uqotunda predmetin obyektləri əsasən neçə istiqamətdə qruplaşdırılır?

- 5
- √ 2
- 3

- 4
- heç biri düzgün deyil

182. İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

- daxili və xarici istifadəçilərə
- √ daxili istifadəçilərə
- xarici istifadəçilərə
- icra hakimiyyəti orqanlarına
- ictimaiyyətə

183. İdarəetmə uçotunda informasiyanın qeydiyyat üsullarına aiddir:

- sənədləşdirmə və ikili yazılış metodu
- √ uçotu aparmağa imkan verən istənilən qeydiyyat sistemi
- iş gününün xronometraji
- sənədləşdirmə
- ikili yazılış metodu

184. İdarəetmə uçotunun əsas funksiyası nədir:

- hesabatları tərtib etmək
- √ məhsulun (iş, xidmətin) maya dəyərinin formalaşdırılması;
- təsərrüfat fəaliyyəti faktlarını qeydə almaq
- idarəetmə qərarlarının qəbulu prosesinin əsaslandırılması
- planlaşdırma və büdcələşdirmə prosesinin əsaslandırılması

185. İdarəetmə uçotu informasiyasına qoyulan tələblər hansılardır:

- həqiqilik və dəqiqlik
- müqayisəlilik və etibarlılıq
- √ ünvanlılıq, operativlik, kifayətlik, analitiklik, relevantlik
- həqiqilik
- dəqiqlik

186. İdarəetmə uçotunun predmetini nə təşkil edir:

- məsuliyyət mərkəzləri üzrə fəaliyyət
- müəssisənin struktur bölmələrinin istehsal uçotu
- daşıyıcılar üzrə xərclər və gəlirlərin uçotu
- √ ümumilikdə müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin (məsuliyyət mərkəzlərinin) istehsal fəaliyyəti
- müəssisənin təsərrüfat fəaliyyəti

187. Xərclərin operativliyinə görə idarəetmə uçotu hansı sistemlərə bölünür:

- √ faktiki (keçmiş, tarixi) və standart (normalaşdırılan)
- müstəqil və bütöv
- tam və birbaşa
- birbaşa və dolay
- mustəqim və qeyri-mustəqim

188. İdarəetmə uçotunda predmetin obyektini hesab edilən istehsalat ehtiyatlarının tərkibinə daxildir:

- hazır məhsul və maliyyə ehtiyatları
- material –istehsalat ehtiyatları və onların istifadəsi
- əsas fondlar və qeyri-maddi aktivlər
- heç biri düzgün deyil
- √ əsas fondlar, qeyri-maddi aktivlər və material –istehsalat ehtiyatları, onların vəziyyəti və istifadəsi

189. İdarəetmə uçotunda predmetin obyektlərini neçə qrupa bölmək olar:

- ✓ istehsalat ehtiyatları, təsərrüfat prosesləri və onların nəticələri
- təsərrüfat prosesləri və təsərrüfat əməliyyatları
- heç biri düzgün deyil
- təchizat, satış və investisiya fəaliyyəti
- müəssisənin maliyyə və investisiya fəaliyyətini

190. İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
- heç biri düz deyil
- ✓ müəssisənin menecerləri
- müəssisənin səhmdarları
- vergi orqanları

191. Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi həyata keçirilir:

- hər il
- hər rüb
- müəssisənin müflisləşməsi zamanı
- ✓ heç bir halda dərc olunmur
- müəssisə rəhbəri dəyişdikdə

192. İdarəetmə uçotu sistemində məlumatların təhrif edilməsinə görə məsuliyyətin dərəcəsi (səviyyəsi):

- vergi orqanları tərəfindən cərimə sanksiyası
- ictimayi qınaq
- inzibati məsuliyyət
- cinayət məsuliyyəti
- ✓ intizam tənbehi (məsuliyyəti)

193. İdarəetmə uçotunun metodunun işçi üsulları bunlardan hansıdır?

- ✓ sənədləşdirmə
- ikili qeyd üsulu
- hesablar sistemi
- muhasibat informasiyası
- inventarlaşma

194. İdarəetmə uçotunda məsrəflər qruplaşdırılır və əks etdirilir:

- iqtisadi elementlər və kalkulyasiya maddələri üzrə;
- düzgün cavab yoxdur
- ✓ kalkulyasiya maddələri üzrə;
- iqtisadi elementlər üzrə;
- məhsul növləri üzrə;

195. Kontrollinq hansı spesifik funksiyaları yerinə yetirir:

- informasiya və nəzarət;
- doğru cavab yoxdur
- təhlil və nəzarət;
- idarəetmə və nəzarət
- ✓ informasiya, idarəetmə və nəzarət;

196. Limitləşdirmə dedikdə nə başa düşülür:

- limitləşdirmə material məsrəfləri üzərində əvvəlcədən nəzarətin formasıdır;
- limitləşdirmə material məsrəfləri üzərində nəzarətin yekun mərhələsidir.
- limitləşdirmə material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir.

- doğru cavab yoxdur
- ✓ limitləşdirmə ehtiyat və məsrəf normaları sisteminə əsaslanan material məsrəfləri

197. İdarəetmə uçotunun metodunun əsas elementləri hansılardır:

- normalaşdırma, planlaşdırma və limitləşdirmə
- sənədləşmə və inventarlaşma;
- qruplaşdırma və ümumiləşdirmə;
- nəzarət hesablarının istifadə, nəzarət və təhlil.
- ✓ yuxarıda qeyd edilənlərin məcmusu

198. Maya dəyərində xərclərin daxil edilmə təhliləsinə görə idarəetmə uçotu hansı uçot sistemlərinə bölünür:

- müstəqil və bütöv
- birbaşa və dolay
- müstəqil və bütöv, birbaşa və dolay
- müstəqim və qeyri-müstəqim
- ✓ tam və hissəvi məsrəflər (ixtisar edilmiş)

199. Monistik sistem nəyi özündə əks etdirir:

- ✓ mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemli və problemləli uçotu birləşdirən inteqrasiya sistemini özündə əks etdirir;
- mühasibat uçotu hesablarında birbaşa əlaqə əsasında problemləli uçot sistemini
- heç bir cavab doğru deyil
- mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemli uçot sistemini
- mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında problemləli uçot sistemini

200. İdarəetmə uçotunda gəlirlər qruplaşdırılır və əks etdirilir:

- düzgün cavab yoxdur
- fəaliyyət növləri üzrə;
- müəssisələrin struktur bölmələri üzrə;
- ✓ müəssisələrin struktur bölmələri və məhsulun (iş və xidmətin) növləri üzrə;
- bütövlükdə müəssisə üzrə;

201. Təhlil prosesində nələr müəyyən edilir:

- ✓ istehsal tapşırıqlarının yerinə yetirilməsində üzrə bölmələr arasındakı qarşılıqlı asılılıq və
- təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə müəyyən edilir;
- idarəetmə qərarlarının qəbulu məqsədi ilə istehsalın nəticələrinə təsir edən kənarlaşma və onun səbəbləri müəyyən edilir;
- təhlil prosesində bölmələr arasındakı qarşılıqlı asılılığı müəyyən edilir;
- təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə və asılılığı müəyyən edilir;

202. Nəzarət hesabları dedikdə nə başa düşülür:

- bütün cavablar doğrudur
- doğru cavab yoxdur.
- əməliyyatları uçota alan hesablar başa düşülür;
- müvafiq dövrün əməliyyatlarının məbləği yazılan hesablar başa düşülür;
- ✓ müvafiq dövrün əməliyyatlarının yekun məbləği yazılan hesablar başa düşülür;

203. İdarəetmə uçotunun ikinci qrup obyektlərinə aşağıdakılar daxildir:

- müəssisənin satış fəaliyyəti.
- təchizat-tədarükət və istehsal fəaliyyəti;
- istehsal və satış fəaliyyəti;
- ✓ təchizat-tədarükət-istehsalat, maliyyə-satış və təşkilat fəaliyyəti
- maliyyə-satış və təşkilat fəaliyyəti

- 204.** Fəaliyyətin növündən, müəssisənin strukturundan və məhsulun tərkibindən asılı olaraq informasiyanın əhatə dərəcəsinə görə idarəetmə uçotun hansı növləri var?
- √ sistemli və problemlili
 - heç biri düzgün deyil
 - istehsalat, maliyyə, operativ, istehsalat və cari
 - istehsalat və maliyyə
 - operativ, istehsalat və cari
- 205.** İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir:
- istehsala məsrəflərin kalkulyasiya maddələri üzrə uçotu
 - İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir:
 - √ maliyyə və idarəetmə uçotlarının ayrılıqda aparılması, qoşa eyni adlı nəzarət hesabları vasitəsilə onlar arasında qarşılıqlı əlaqə
 - nəzarət hesabları vasitəsi ilə xərc elementləri üzrə istehsala məsrəflərin uçotu
 - kalkulyasiya maddələri üzrə istehsala məsrəflərin uçotu
- 206.** İdarəetmə uçotu sistemi özündə aşağıdakı bir sıra prosesləri birləşdirir:
- maya dəyərini təhlili
 - planlaşdırma və uçot
 - məsrəflərə nəzarət və planlaşdırma
 - √ uçot, məsrəflərin təhlili, nəticələrin təhlili və idarəetmə qərarlarının qəbulu
 - məsrəflərin uçotu və maya dəyərini təhlili
- 207.** İdarəetmə uçotunda:
- büdcələşməyə ehtiyac yoxdur
 - hesabların tətbiqi və ikili yazılışdan istifadə məcburidir (vacibdir)
 - hesabların və ikili yazılışdan istifadə mütləq deyil, lakin idarəetmə üçün qeyri – mümkündür
 - √ hesabların və ikili yazılışın tətbiqi məcburi deyil, lakin idarəetmə məqsədi ilə uçotun təşkilinin yüksək (ali) forması hesab olunur
 - məsrəflərə nəzarətə ehtiyac yoxdur
- 208.** Qərb uçot sistemində idarəetmə və maliyyə uçotunun əlaqəsinin hansı variantları var?
- xətti və monistik
 - xətti
 - √ inteqrasiya edilmiş və muxtar
 - monistik
 - muxtar və xətti
- 209.** İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?
- xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
 - istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərini hesablanması
 - məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
 - √ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
 - daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- 210.** Muhasibat idarəetmə uçotunun obyektləri hansıdır:
- müəssisənin kapitalı
 - √ bütövlükdə müəssisə və onun struktur sahələri üzrə məsrəflər və nəticələr, daxili qiymətqoyma, büdcələşmə və daxili hesabat
 - müəssisənin əmlak və öhdəlikləri
 - təsərrüfat əməliyyatları
 - təsərrüfat prosesləri
- 211.** Material ehtiyatlarının əldə edilməsi və saxlanması üzrə xərclərin tərkibinə necə daxildir:

- ✓ yuxarıda qeyd edilənlər
- ehtiyatların təmin edilməsi ilə əlaqədar olan
- partiyaların həcmi ilə əlaqədar olan
- ehtiyatların defisiti və idarə edilməsi ilə əlaqədar olan
- heç bir cavab doğru deyil

212. Materialların əldə edilməsi və saxlanması üzrə xərclər neçə qrupa bölünür:

- 2
- 3
- 6
- 5
- ✓ 4

213. Adi fəaliyyət üzrə xərclərə daxildir:

- ✓ məhsulun istehsalı və satışı ilə bağlı xərclər
- məhsul satışı ilə bağlı xərclər
- yuxarıda qeyd edilənlərin hamısı
- malların alınması və satılması ilə bağlı xərclər
- içlərin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə bağlı xərclər

214. Sair xərclər neçə yerə bölünür?

- 5
- 6
- 1
- ✓ 3
- 4

215. Xərclər həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyətindən asılı olaraq bölünür:

- ✓ adi fəaliyyətlə əlaqədar və sair xərclər
- heç biri
- adi fəaliyyətlə əlaqədar və sair xərclər və istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər
- əsas və üstəlik
- istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər

216. Məsrəf dedikdə nə başa düşülür?

- müəssisədə istifadə edilən resurslar
- müəssisədə istifadə edilən resurslar və təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc
- təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc
- ✓ konkret məqsəd üçün müəssisədə istifadə edilən resursların dəyəri
- müəssisədə onun fəaliyyəti ilə şərtlənən bütün növdən olan resurslar

217. Əməliyyat xərclərinə daxildir:

- müəssisədə mütəmadi yaranan istənilən xərclər;
- müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir;
- təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmaıar və sair əməliyyat xərcləri;
- kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər;
- ✓ müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir; kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər; təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmaıar və sair əməliyyat xərcləri;

218. Sair xərc dedikdə nə başa düşülür:

- doğru cavab yoxdur.

- müəssisənin adi fəaliyyəti zamanı yaranan xərclərdir;
- √ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərc anlayışına uyğun gəlməyən xərclərdir;
- müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir
- müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir;

219. əsas xərc dedikdə nə başa düşülür:

- √ müəssisənin adi fəaliyyəti zamanı yaranan və müxtəlif başlıqlar altında
- müəssisənin adi fəaliyyəti zamanı yaranan xərclərdir;
- müəssisədə mütəmadi yaranan istənilən xərclərdir;
- müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir;
- müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir;

220. Məsrəflər anlayışında aşağıdakı məqamları fərqləndirmək lazımdır.

- √ məsrəflər istifadə dilən resursların həcmi ilə ifadə olunur; istifadə dilən resursların həcmi pul ifadəsində əks olunmalıdır; məsrəflər mütləq konkret məqsədlərə aid edilməlidir;
- məsrəflər istifadə dilən resursların həcmi ilə ifadə olunur;
- istifadə dilən resursların həcmi pul ifadəsində əks olunmalıdır;
- məsrəflər mütləq konkret məqsədlərə aid edilməlidir;
- məsrəflər istifadə dilən resursların həcmi ilə ifadə olunur; istifadə dilən resursların həcmi pul ifadəsində əks olunmalıdır;

221. İstehsal ehtiyatları malsatanlardan mədaxil edildikdə hansı müxabirləşmə düzdür?

- √ Dt 201 Kt 531
- Dt 203 Kt 531
- Dt 202 Kt 531
- Dt 205 Kt 521
- Dt 205 Kt 522

222. Ehtiyatların təmin edilməsi ilə əlaqədar olan xərclər neçə qrupa bölünür:

- 5
- 6
- 2
- 3
- √ 4

223. Adi fəaliyyətlə əlaqədar xərclər hansı hesablarda uçota alınır:

- satışla bağlı xərclər
- √ istehsala məsrəfləri və satışı ilə bağlı xərcləri uçota alan hesablar
- heç bir cavab doğru deyil
- yuxarıda qeyd edlənlərin hamısı
- istehsal ilə bağlı xərclər

224. Relevantliq nöqtəyi-nəzərindən məhsul vahidi üzrə dəyişən məsrəflər:

- √ müxtəlif (fərqli) istehsal həcmələrində də sabitdir
- istehsalın hər bir həcmində müxtəlifdir
- istehsalın həcmindən asılı deyil
- istehsalın həcmi azaldıqda azalır
- istehsal həcmiminin artmasına mütənasib olaraq artır

225. Sair xərclər aşağıdakılara bölünür:

- heç biri doğru deyil
- əsas, əməliyyat və fəvqəladə
- əsas və sair
- √ əməliyyat və fəvqəladə

- əsas, əməliyyat, fəvqəladə və sair

226. Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər hansı xərclərə bölünür?

✓ əsas və sair

- əsas, əməliyyat və fəvqəladə
- əməliyyat və fəvqəladə
- əsas, əməliyyat, fəvqəladə və sair
- heç biri doğru deyil

227. Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər neçə yerə bölünür?

- 1
- ✓ 2
- 5
- 4
- 6

228. Həvalə edilmiş məsrəflərə aşağıdakılar daxildir:

- yuxarıda qeyd edilənlər
- ✓ ehtiyatlara qoyulmuş investisiyalar
- dövrüydənkəhar aktivlərə qoyuluşlar
- heç bir cavab doğru deyil
- hazır məhsula çəkilmiş

229. İdarəetmə məqsədi ilə istehsalat prosesi aşağıdakı fəaliyyət növlərinə bölünür:

- təchizat-tədarükat və istehsalat
- maliyyə-satış, təşkilatı və investisiya
- ✓ təchizat-tədarükat, istehsalat, maliyyə-satış, təşkilatı və investisiya
- heç bir cavab doğru deyil
- təchizat, istehsalat və satış

230. Aşağıdakılardan hansı relevant məsrəflərə aid edilir:

- vahid qaydadan istifadə edilərək bir neçə layihə üçün hesablanmış məsrəflər
- ✓ idarəetmə qərarlarının qəbulu üçün xüsusi əhəmiyyətə malik olan məsrəflər
- konkret layihə ilə bağlı məsrəflərin məbləği
- alternativ olan iki layihə üçün ümumi olan bağlı məsrəflər
- idarəetmə qərarlarına təsir etməyən məsrəflər

231. İqtisadi elementlər üzrə məsrəflər haqqında informasiya hansı suala cavab verir?

- müəssisənin fəaliyyətini həyata keçirərkən ehtiyatları (ressursları) hara istiqamətləndirmişdir (sərf etmişdir)
- müəssisənin konkret bölmələri üzrə çəkilmiş məsrəflərin həcmi
- əmtəəlik məhsula çəkilən məsrəfləri
- konkret məhsul istehsalına sərf edilən resursları
- ✓ müəssisənin təsərrüfat fəaliyyəti prosesində hansı ehtiyatlardan (resurslardan) istifadə edilmişdir

232. Milli Mühasibat Uçotu Standartlarına əsasən xərc nədir?

- kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan iqtisadi səmərənin azalmasıdır
- ✓ kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan iqtisadi səmərənin azalmasıdır, kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən iqtisadi səmərənin azalmasıdır, hesabat dövründə kapitalın kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- hesabat dövründə kapitalın kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- kapitalın bölüşdürülməsi ilə əlaqədar olan iqtisadi səmərənin azalmasıdır
- kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən iqtisadi səmərənin azalmasıdır

233. Məhsul istehsalının həcminin azalması ilə əlaqədar daimi (sabit) istehsal xərclərinin həcmi necə dəyişir:

- artır, sonra isə azalır
- ✓ sabit qalır
- artır
- azalır, sonra isə artır
- azalır

234. Məhsul istehsalının həcmının artması daimi istehsalat (sabit xərclərə) xərclərinə təsir edir:

- artırır
- artır, sonra isə azalır
- azalır, sonra isə artır
- ✓ etmir
- azaldır

235. İstehsalın həcmindən dəyişməyindən asılı olan xərclər necə adlanır?

- istehsal
- daimi
- dolay
- ✓ dəyişən
- mürəkkəb

236. İstehsal həcminə münasibətinə görə hansı xərclər mövcuddur?

- birbaşa və dolay
- bütöv və tam
- sadə və mürəkkəb
- ✓ daimi (sabit) və dəyişən
- istehsal və qeyri-istehsal

237. İstehsala xidmət və idarəetmə ilə bağlı xərclərlə bağlı informasiyanı hansı hesabdən əldə etmək olar:

- ✓ 202 №li hesabın debetində
- 205 №li hesabın debetində
- 204 №li hesabın kreditində
- 203 №li hesabın debetində
- 201 №li hesabın kreditində

238. Məhsulun istehsalı ilə bağlı xərclərin ümumləşdirilməsi hansı hesab nəzərdə tutulmuşdu:

- ✓ 202
- 211
- 208
- 204
- 201

239. Məhsul istehsalı üzrə cəkilən xərclərə aiddir:

- ✓ birbaşa məhsulun hazırlanması ilə əlaqəli xərclər
- baş vermə zamanı konkret obyektə aid edilən xərclər
- müəssisənin işgüzar fəallığından asılı olaraq dəyişən xərclər
- ilkin sənədlər əsasında kalkulyasiya edilən
- bilavasitə istehsalat fəaliyyəti ilə əlaqədar olan xərclər

240. Konkret növ məhsulun istehsalı (hazırlanması) ilə bağlı məsrəflər belə adlanır:

- ✓ müstəqim (birbaşa)
- köməkçi

- əsas
- qaimə
- dolayı

241. İstehsal prosesindəki iqtisadi roluna görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir:

- √ əsas və üstəlik (qaimə)
- birbaşa və dolayı
- cari və gələcək
- cari və daimi
- sabit və dəyişən

242. Məsrəf elementləri neçə qrupa bölünür:

- 3
- 14
- 12
- 7
- √ 5

243. Bunlardan hansı məsrəf elementləri (iqtisadi elementləri) adlanır:

- √ tərkib hissələrə ayrılmayan iqtisadi cəhətdən oxşar məsrəflər
- heç biri
- tərkib hissələrə ayrılan kompleks xərc
- müəssisədə çəkilən hər hansı xərc
- tərkib hissələrə ayrılan

244. İdarəetmə uçotu sistemində məsrəflər belə qiymətləndirilir:

- normativ və hissəvi maya dəyəri ilə
- tam maya dəyəri ilə və normativ maya dəyəri ilə
- heç biri doğru deyil
- √ yuxarıda qeyd edilənlərin hamısı
- tam maya dəyəri və hissəvi məsrəflər üzrə

245. Maya dəyəri nədir?

- məhsul istehsalına çəkilən məsrəfidir
- √ məhsulun istehsalı və satışına çəkilən canlı və əşyalaşmış əmək məsrəflərinin pulla ifadəsidir
- məhsulun istehsalına çəkilən məsrəflərin cəmidir
- məhsulun satışına çəkilən canlı və əşyalaşmış əmək məsrəflərinin pulla ifadəsidir
- məhsul istehsalına çəkilən canlı əmək məsrəfidir

246. Maya dəyərinin təyin edilməsində məsrəflərin təsnifləşdirilməsinə hansı yanaşma tətbiq edilir?

- Daimi və dəyişən;
- Planlaşdırılan və planlaşdırılmayan;
- İdarə olunan və idarə olunmayan;
- Əsas və qaimə
- √ Birbaşa və dolayı;

247. Çoxməqsədli içot sistemində neçə uçot obyektinə nəzərdə tutulur:

- √ 2
- 4
- 5
- 6
- 3

248. Məsrəflərə nəzarətin hansı metodları var:

- ✓ nəzarətin büdcə (smeta) metodu və məsrəflərin normativ uçotu
- qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
- əvvəlcədən və sonradan nəzarət metodu, qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
- cavablardan heç biri doğru deyil
- əvvəlcədən və sonradan nəzarət metodu

249. Məsrəflərə nəzarətin neçə metodu var?

- ✓ 2
- 4
- 5
- 6
- 3

250. İstehlakçılara göndərilən məhsulların bükülməsi üzrə xərclər aid edilir

- dəyişən istehsal xərclərinə
- ✓ dəyişən qeyri-istehsal xərclərinə
- sabit qeyri-istehsal xərclərinə
- idarəetmə xərclərinə
- sabit (daimi) istehsal xərclərinə

251. İstehsalın hazırlanmasın və onun mənilməsinə üzrə xərclər nədir?

- ✓ xərc maddəsi
- müstəqim xərc
- satışla bağlı xərc
- sair xərc
- xərc elementi

252. Məhsul istehsalının həcmnin artması ilə əlaqədar nisbi daimi (sabit) xərclərinin həcmi necə dəyişir?

- artır
- dəyişmir
- artır, sonra isə azalır
- azalır, sonra isə artır
- ✓ azalır

253. Hansı məsrəflər sadə məsrəflərə aid edilmir?

- əmək haqqı
- materiallar
- amortizasiya
- material və əmək haqqı
- ✓ sex xərcləri

254. Reqressiv xərclər dedikdə nə başa düşülür?

- istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir
- məhsulun maya dəyərinə daxil edilən dolay xərclər
- istehsal həcmnin artımından geri qalan xərclər
- ✓ istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
- məhsulun maya dəyərinə daxil edilən birbaşa xərclər

255. Proqressiv xərclər dedikdə nə başa düşülür?

- istehsal həcmnin artımından geri qalan xərclərdir
- ✓ istehsal həcmnin artımından sürətlə artan xərclərdir

- istehsalın həcmi artdıqca ona uyğun sürətlə artan xərclərdir
- istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
- material resurslarının xidmətlərin müqavilə qiymətlərinə və əmək haqqı tarif stavkalarına yenidən baxılan zaman baş verən xərclərdir

256. İstehsalın həcmindən dəyişməyindən asılı olmayan xərclər necə adlanır?

- dəyişən
- birbaşa
- dolayı
- ✓ daimi (sabit)
- istehsal

257. Məsrəflər əsas və üstəlik məsrəflərə bölünür:

- məsrəflərin baş vermə yerləri üzrə
- məsrəflərin iqtisadi məzmununa görə
- ✓ məhsulun istehsalı üzrə texnoloji prosesindəki roluna görə
- maya dəyərinə daxil edilmə üsuluna görə
- buraxılan məhsulun nomenklaturası üzrə

258. Məhsul istehsalı üzrə çəkilən müstəqim xərclər hansı hesabda uçota alınır?

- 201
- 203
- 205
- 208
- ✓ 202

259. Xərc (mənfəət və zərər haqqında hesabatda göstərilən) kimi tanınma metodu üzrə məsrəflər belə təsnifləşdirilir:

- birbaşa və dolayı
- daimi və dəyişən
- relevant və qeyri-relevant
- birelementli və kompleks
- ✓ məhsul və dövrlər üzrə

260. Məhsul istehsalına çəkilən məsrəflər bunlardan hansıdır:

- ✓ məhsul istehsalı ilə bağlı müəssisənin istehsal fəaliyyəti ilə birbaşa əlaqədar olan məsrəflər
- müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq dəyişən xərclər
- müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq azalan xərclər
- məhsulun satışı ilə əlaqədar xərclər
- baş vermə zamanı ilkin sənədlər əsasən kalkulyasiyaya obyektinə birbaşa aid edilə bilən məsrəflər

261. Buraxılan məhsulun maya dəyərinin hesablanması üçün xərclər belə qruplaşdırılır:

- baş vermə yerləri üzrə
- məsuliyyət mərkəzləri üzrə
- ✓ kalkulyasiya maddələri üzrə
- mənfəət mərkəzləri üzrə
- iqtisadi elementlər üzrə

262. Məsrəflərin istehsal və qeyri – istehsal (kommersiya) məsrəflərə bölünməsinin əsasını aşağıdakı əlamət üzrə qruplaşdırma durur:

- istehsalın həcminə münasibətinə görə
- məsrəflərin baş vermə yerləri üzrə
- ✓ məsrəflərin baş vermə sferasına görə
- maya dəyərinə daxil edilmə üsuluna görə
- istehsal prosesində məqsədli təyinatına görə

263. Maya dəyərinə daxil edilmə üsuluna görə məsrəflər neçə yerə bölünür:

- √ 2
- 4
- 6
- 5
- 3

264. Tərkibinə görə xərclər aşağıdakı kimi qruplaşdırılır:

- əsas və qaimə
- √ birelementli və kompleks
- birbaşa və dolayı
- istehsal və istehsaldankənar
- daimi və dəyişən

265. İstehsalın təşkili, idarəedilməsi və ona xidmətlə əlaqədar xərclər necə adlanır :

- müstəqim (birbaşa)
- √ üstəlik(qaimə)
- əsas
- birelementli
- qeyri-müstəqim (dolayı)

266. Məsrəflər müstəqim və qeyri –müstəqim məsrəflərə bölünür:

- √ məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə
- məsrəflərin baş vermə yerinə görə
- məsrəflərin xarakterinə görə
- xərclərin xarakterinə görə
- buraxılan məhsulun mürəkkəbliyinə görə

267. Üstəlik (qaimə) xərclərinə hansı xərclər aiddir:

- işçilərin əsas əmək haqqı
- √ ümumistehsalat və ümumitəsərrüfat xərcləri
- birbaşa xərclər
- gələcək dövrlərin xərcləri
- zay məhsulun düzəldilməsinə çəkilən xərclər

268. Məsrəf elementlərinə aşağıdakılar aid edilir:

- material məsrəfləri və sosial ehtiyaclara ayırmalar
- əsas fondların amortizasiyası (köhnəlməsi) və sair xərclər
- √ qeyd edilənlərin hamısı
- kommersiya və istehsal xərcləri
- əmək ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar

269. Aşağıdakılardan hansı məsrəf daşıyıcısı kimi hesab edilə bilər:

- sex
- müəssisənin filialı
- istehsal vahidi
- müəssisə
- √ məhsul (iş, xidmət)

270. Müxtəlif məqsədlər üçün maya dəyərinin aşağıdakı tipləri fərqləndirilir:

- √ yuxarıda qeyd edilənlərin hamısı
- məsuliyyət mərkəzləri üzrə maya dəyəri

- hissəvi maya dəyəri
- tam istehsal maya dəyəri
- heç biri

271. Maya dəyərinin formalaşması aşağıdakı prinsiplərə əsaslanır:

- təsərrüfat fəaliyyətinin sahələri üzrə (əsas, kapital qoyuluşu, qeyri-sənaye və s.) xərclərə dəqiq hədd qoyulması;
- √ yuxarıda qeyd edilənlərin hamısı
- həqiqi xərclərin tam uçotu
- istehsal fəaliyyətini mürəbbə etmək üçün təkrar istehsal prosesində çəkilmiş məsrəflərin ödənilməsi
- heç biri

272. İstehsal edilmiş məhsulun maya dəyərini nə xarakterizə edir?

- Birbaşa xərclər və dövrün məsrəfləri;
- Birbaşa və istehsal qaimə xərclərin məcmusu
- √ İlin əvvəlinə bitməmiş istehsal + istehsal xərcləri – ilin axırına bitməmiş istehsal
- Xərclər;
- Ancaq birbaşa xərclər

273. Aşağıdakı təriflərdən hansıları dolayı məsrəfləri xarakterizə edir?

- Əsas məsrəflər;
- Tam maya dəyərinin hesablanmasında dövrün xərclərinə daxil edilən məsrəflər
- √ Bir neçə növ məhsulun istehsalına çəkilən məsrəflər;
- Konkret növ məhsulun maya dəyərində birbaşa daxil edilən;
- Müxtəlif növ məhsulların maya dəyərində daxil edilən;

274. Bitmiş xərclər:

- Ehtiyatların qiymətləndirilməsində uçota alınmayan və dövrün xərcləri kimi qəbul edilən resurslar;
- Qələcəkdə real maddi xərcləri təşkil edən şərti məsrəflər;
- Qəbul edilmiş qərarların təsirlə gələcək məsrəflər və gəlirlər;
- √ Qələcəkdə gəlir qatırmək xüsusiyyətini itirən və qəlinin əldə edilməsinə xərclənən vəsaitlər;
- Mövcud olan və gələcəkdə gəlir gətirə bilən aktivlər;

275. əmələ gələn xərclər:

- √ Əldə edilən, mövcud olan və gələcəkdə gəlir gətirə bilən aktivlər
- Qələcəkdə gəlir qatırmək xüsusiyyətini itirən və qəlinin əldə edilməsinə xərclənən vəsaitlər
- Qələcəkdə real maddi xərcləri təşkil edən şərti məsrəflər
- Qəbul edilmiş qərarların təsirlə gələcək məsrəflər və gəlirlər
- Ehtiyatların qiymətləndirilməsində uçota alınmayan və dövrün xərcləri kimi qəbul edilən resurslar;

276. Bu təriflərdən hansıları birbaşa istehsal məsrəflərini xarakterizə edir?

- Əsas məsrəflər;
- Tam maya dəyərinin hesablanmasında dövrün xərclərinə daxil edilən məsrəflər
- √ Konkret növ məhsulların maya dəyərində birbaşa daxil ediləq
- Müxtəlif növ məhsulların istehsalına çəkilən məsrəflər
- Konkret növ məhsulların maya dəyərində dolayı daxil edilən;

277. Dövrün xərclərinə aiddir:

- İstehsal binasının amortizasiyası;
- Səxdəki istifadə edilmiş enerji
- √ Məhsulun satışına ümumi və inzibati xərclər;
- Faizə qörə xərclər
- Kommunal xərcləri;

278. İstehsal həcminin artırılmasında məhsulun bir vahidinə düşən daimi məsrəflər necə dəyişir?

- √ Azalırlar;
- Sıçrayışvari dəyişirlər;
- Daimi olaraq qalırlar
- Xətti asılılıqla dəyişirlər
- Artırlar;

279. İstehsal həcminin münasiblik sahəsinin artırılmasına görə ümumi daimi xərclər necə dəyişir?

- İstehsal həcminə görə xətti asılılığa malik olurlar;
- Kəskin azalırlar
- Sıçrayışvari dəyişirlər;
- Azalırlar;
- √ Müəyyən dövr ərzində daimi qalırlar;

280. İstehsal həcminin münasiblik sahəsinin artırılmasına görə ümumi daimi xərclər necə dəyişir?

- √ Artırlar;
- Azalırlar;
- Sıçrayışvari dəyişirlər
- İstehsal həcminin dəyişilməsilə daimi qalırlar;
- İstehsal həcminin dəyişməsilə kəskin azalırlar;

281. İstehsal həcminə münasiblik sahəsinə görə məsrəflər, necə təsnifləşdirilir:

- Birbaşa və dolayı;
- İstehsal və dolayı
- √ Daimi və dəyişən;
- Ümumi və orta;
- Faktiki və plana görə;

282. Daşıyıcı məsrəflər aşağıdakı kimi çıxış edə bilər:

- Sex;
- düzgün cavab yoxdu
- Müəssisə;
- √ Məhsul (xidmət);
- İş yeri;

283. Dövrü xərcləri özündə aşağıdakıları birləşdirir:

- √ kommersiya və idarəetmə xərcləri
- ümumsex xərcləri
- nəqliyyat xərcləri
- idarəetmə xərcləri
- hesabat dövründə muhasibat hesablarında haqqında toplanmış informasiya istehsalat məsrəfləri

284. Ehtiyatlı mənşəli məsrəflərə aid edilir:

- √ məhsula çəkilən məsrəflər
- gələcək dövrlərin xərcləri
- satışla əlaqədar məsrəflər
- heç biri
- dövrü məsrəflər

285. Təxirə şalınmış xərclərə hansı xərclər aiddir:

- qarşıdakı xərclər və ödəmələrlə üzrə ehtiyatlar
- reklam xərcləri

- nəqliyyat xərcləri
- hec biri
- ✓ gələcək dövrlərin xərcləri

286. Hansı məsrəflər dəyişən məsrəflərə aid deyil:

- əmək haqqı
- enerji
- tara
- xammal
- ✓ amortizasiya

287. Deqresiv xərclər dedikdə nə başa düşülür?

- istehsal həcminə mütənasib dəyişən xərclərdir
- istehsal həcmnin artımından sürətlə artan xərclərdir
- alternativ qərarın çıxarılmasına əhəmiyyətli dərəcədə təsir göstərməyən xərclərdir
- bunlardan heç biri
- ✓ istehsal həcmnin artımından geri qalan xərclərdir

288. Mütənasib xərclər dedikdə nə başa düşülür?

- ✓ istehsal həcminə uyğun olaraq dəyişən xərclər
- istehsal həcmnin artımından geri qalan xərclərdir
- istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
- istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir
- istehsal həcmnin artımını qabaqlayan xərclərdir

289. Maya dəyərində daxil edilmə üsulu və əldə olunan mənfəətin müəyyənləşdirilməsi üçün məsrəflər aşağıdakı kimi təsnifləşdirilir:

- ✓ ilkin və keçmiş
- planlaşdırılan və planlaşdırılmayan
- tənzimlənən və tənzimlənməyən
- əsas və üstəlik
- daimi və dəyişən

290. Rəhbərlik iqtisadi elementlər üzrə məsrəflər haqqında informasiyanı nəyə münasibətdə əldə edilir:

- məsrəfləri hansı baş vermə yerləri üzrə resurslar istifadə olunmuşdur
- məhsulun istehsalına hansı növ resurslar istifadə olunmuşdur
- məsuliyyət mərkəzləri üzrə hansı növ resurslar istehlak olunmuşdur
- xərc daşıyıcıları üzrə hansı növ resurslar istehlak olunmuşdur
- ✓ təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı hansı növ resurslardan istifadə olunmuşdur

291. İstehsal məsrəfləri növlər üzrə aşağıdakı qruplarda birləşir:

- birbaşa və dolay
- istehsal və istehsaldakənar
- birelementli və kompleks
- əsas və üstəlik
- ✓ iqtisadi həmcins elementlər və kalkulyasiya maddələri üzrə

292. Ümumistehsalat xərclərinə bunlardan hansı aiddir?

- ✓ avadanlıqların saxlanması və istismarı üzrə xərclər
- ümumtəsərrüfat xərcləri
- işçi qüvvəsinin mütəşəkkil toplanması xərcləri
- kommersiya xərcləri
- ümumsex idarəetmə xərcləri

- 293.** Müxtəlif (bir neçə adda) növ məmulatların hazırlanması və ya məmulatın hazırlanmasının müxtəlif mərhələləri ilə bağlı olan xərclər belə adlanır:
- müstəqim
 - üstəlik (qaimə)
 - əsas
 - d)köməkçi
- √ qeyri -müstəqim (dolay)
- 294.** Məsrəflərin uçotu obyektinə nədir:
- √ məsrəflərin aid edildiyi fəaliyyət növü, məhsul və istehsal bölməsi
 - istehsal edilən məhsul
 - məsrəflərin aid edildiyi istehsal bölməsi
 - heç biri
 - məsrəflərin aid edildiyi fəaliyyət növü
- 295.** Bazar şəraitində maya dəyəri :
- öz funksiyasını qiymətin elementi və məssisənin idarədarə edilməsi aləti kimi həyata keçirir
 - qiymətin aşağı həddində durmalıdır
- √ yuxarıda qeyd edilənlərin hamısı
- heç biri
 - müəssisənin iqtisadi vəziyyətini və rəqabət qabiliyyətini xarakterizə etməli
- 296.** İstehsalat uçotunun vəzifələri aşağıdakılardır:
- xərc və gəlirlərin planlaşdırılması və tənzimlənməsi
- √ qiymətqoyma üçün bazanın təyin edilməsi, balans maddələrinin dəyər qiymətləndirilməsinin hesablanması
- məhsulun maya dəyərinin kalkulyasiyası
 - mənfəətin müəyyən edilməsi
 - istehsalat resurslarının xərclənməsinə nəzarət
- 297.** İstehsal məsrəflərinin uçotunun mahiyyəti nədir?
- √ müəssisədə baş verən təchizat, istehsalat və satəş proseslərində hazır məhsulun formalaşan maya dəyərinin miqdarca ölçülməsi, qeydiyyatı,qruplaşdırma və təhlilinə yönəldilmiş fəaliyyətin məcmusu
 - məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
 - xərclərin idarə edilməsidir və məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
 - heç bir cavab düz deyil
 - xərclərin idarə edilməsidir
- 298.** əgər materialların qiymətindən kənarlaşmalar baş kitablardakı hesablarda materiallar mühasibat uçotunda belə qeydə alınır:
- - normativ qiymətlər üzrə normativ miqdarda;
 - faktik qiymətlərlə normativ miqdarda;
- √ normativ qiymətlər üzrə faktik miqdarda;
- düzgün cavab yoxdur.
 - faktik qiymətlər üzrə faktik miqdarda;
- 299.** Materialların qiymətindən kənarlaşmalar
- materialların normativ qiymətinə vurulan faktik miqdarı;
- √ alınan materialların miqdarına vurulan material vahidinin normativ və faktik qiymətləri arasındakı fərqə bərabərdir;
- faktik miqdar materialların faktik qiymətinə vurulur;
 - heç bir cavab yaramır
 - alınan materialların miqdarına vurulan material vahidinin faktik qiyməti;

- 300.** Məhsulların maya dəyərinin kalkulyasiyasının proseslər sistemindən istifadə edildikdə istehsalat üstəlik xərcləri adətən artma kimi qeydə alınır?
- hazır məhsulların anbarda uçotunda
 - satılmış məhsulların maya dəyərində;
 - bitməmiş istehsalın uçotunda;
 - düzgün cavab yoxdur.
- ✓ istehsalat üstəlik xərclərin uçotunda
- 301.** Xərclərin drayveri nə deməkdir?
- relevantlıq diapazonu;
 - düzgün cavab yoxdur.
 - daimi xərclər;
- ✓ xərclərin daşıyıcısı yaxud xərclərin kəmiyyətinə təsir göstərən amillər;
- xərclərin xüsusi çəkisi;
- 302.** Orta çəkilən metodla FIFO üzrə maya dəyərinin kalkulyasiyası arasındakı fərqin olması üçün aşağıdakı şərtlər vacibdir:
- dövrün əvvəlinə ehtiyatların mövcudluğu;
- ✓ müəssisənin dövrün əvvəlinə ehtiyatları və məhsulların maya dəyəri möv-cuddur;
- dövrün sonuna ehtiyatların mövcudluğu
 - dövrün axırına məhsulların maya dəyərinin və ehtiyatların mövcudluğunun dəyişilməsi
 - bir dövrdən digər dövrə məhsulun maya dəyərinin dəyişilməsi;
- 303.** Ehtiyatların dövrün sonuna qalığında və bitməmiş istehsalat məsrəflərdə hansı metod böyük məbləğ təşkil edir?
- ✓ xərclərin tam bölgüsü metodu;
- hər iki metodda ehtiyatların qalığı eyni olacaq;
 - bu rəhbərdən asılıdır
 - düzgün cavab yoxdur.
 - dəyişən xərclər metodu;
- 304.** Nəzarət altında olan xərclər dedikdə nə başa düşülür?
- baş verməsini və miqdarı etibarlı şəkildə qiymətləndirilə bilən xərc maddələri;
 - məsuliyyət mərkəzinin menecerinin fikrinə görə dəyişilə bilən xərc maddələri
 - əvvəllər bağlanmış öhdəliklərin nəticəsində qaçılmaz sayılan xərc maddələri;
 - düzgün cavab yoxdur.
- ✓ məsuliyyət mərkəzinin menecerinin əhəmiyyətli təsir göstərdiyi xərclər;
- 305.** İstehsalat uçotu aşağıdakı məqsədlə aparılır?
- müəssisənin menecerləri üçün bütün idarəetmə informasiyalarının hazırlanması;
 - maliyyə hesabatının formalarının tərtibi üçün informasiyaların hazırlanması
- ✓ məhsulun (iş, xidmət) maya dəyərinin kalkulyasiyası;
- hər bir məsuliyyət mərkəzi üzrə informasiyaların təhlili
 - zərərsizliyin, bölmələrin fəaliyyətinin effektivliyinin, kapital qoyuluşunun effektivliyinin və s. təhlilinin aparılması;
- 306.** Kalkulyasiyanın iki metodundan hansı məcmu xalis gəlirin daha böyük məbləğini göstərir?
- ✓ dəyişən xərclər metodu;
- normativ metodunda gəlir daha çox olur.
 - bu menecerdən asılıdır;
 - hər iki metod üzrə gəlir eyni olacaq;
 - tam bölüşdürülmə metodu;
- 307.** Kütləvi informasiya vasitələrində idarəetmə hesabatının dərc olunması həyata keçirilir:

- hər ay;
- müntəzəm surətdə;
- ildə bir dəfə.
- √ heç vaxt;
- hər rüb;

308. Hansı normalar əsas sayılır?

- √ uzun müddət ərzində dəyişilməz qalan daimi normativlər
- ən effektiv fəaliyyət nəticəsində mümkün olan minimal xərclər;
- əsas istehsalat materialları.
- nail olunması mümkün olan normativlər
- nail olunması çətinlik törədən normativlər

309. əgər məhsulların faktiki buraxılışı planlaşdırıldığından azdırsa onda xərclərin hansı növlərini gözləmək olar?

- düzgün cavab yoxdur
- ümumi daimi xərclər;
- məhsul vahidinə dəyişən xərclər;
- √ ümumi dəyişən xərclər
- məhsul vahidinə daimi xərclər

310. Emal xərcləri anlayışını izah edin:

- √ əsas əmək haqqı+istehsal üstəlik xərcləri.
- müstəqim material xərcləri;
- əsas istehsal fəhlələrinin əmək haqqı;
- ilkin xərclər;
- materiallar+əmək haqqı xərcləri;

311. Maşın avadanlıqların istismarı və saxlanılması xərcləri necə bölüşdürülür?

- müstəqim xərclərə mütənasib olaraq;
- əmək xərclərinə və vəsaitlərin köhnəlməsinə mütənasib olaraq;
- normativ dərəcələrə uyğun olaraq.
- √ maşın – saat hesabı ilə yerinə yetirilən işlərin həcminə yaxud istehsalat fəhlələrinin əmək haqqına mütənasib olaraq
- istehsal fəhlələrinin əmək haqqına mütənasib olaraq

312. Birinci daxil olma – birinci buraxılış – metodları necə adlanır və o satılmış məhsulun maya dəyərinə və gəlirlərə necə təsir göstərir?

- FIFO metodu – aşağıdır, satılmış məhsulun maya dəyəri yüksəkdir
- LIFO metodu – gəlir aşağıdır, satılmış məhsulun maya dəyəri yüksəkdir;
- LIFO metodu – gəlir yüksəkdir, satılmış məhsulun maya dəyəri aşağıdır;
- √ FIFO metodu – gəlir yüksəkdir, satılmış məhsulun maya dəyəri aşağıdır;
- orta çəkili qiymət metodlu – satılmış məhsulun maya dəyəri və gəlir orta şəkili cəmiyyətə malikdir.

313. Materiallar üzrə əlverişsiz kənarlaşmaların səbəblərini seçin

- həddən artıq vaxt xərcləri
- nasaz maşın və avadanlıqlar.
- tələb olunduğundan daha yüksək ixtisası olan mütəxəssislərdən istifadə edilməsi;
- √ artırılmış qiymətlər üzrə materiallar, materialların vaxtında çatdırılmaması
- işlərə düzgün nəzarət etməmək;

314. İstehsal prosesində şirkətin xərcləri olur. İstehsal vahidlərinin maya dəyərinə daxildir:

- düzgün cavab yoxdur.
- √ istehsal tullantıları və normativ zay məhsul;
- normativ zay məhsul;

- istehsalat tullantıları
- istehsal tullantıları və normativdən artıq zay məhsul

315. Məqsədli xərclər:

- ✓ ayrıca xərc çəkilməsi tələb olunan fəaliyyətin istənilən növü;
- çəkilmiş xərclərin təcnifatı;
- düzgün cavab yoxdur.
- hər hansı konkret məqsədə aid edilə bilinməyən xərclər
- konkret məqsədə çatmaq üçün bütün resursların pulla ölçülməsi;

316. Köməkçi istehsal xərcləri hara aid edilir?

- müəssisənin fəaliyyətinin əsas növlərinə;
- ✓ yerinə yetirilən işlərin həcmindən asılı olaraq xidmət göstərən istehsalat növlərinə.
- ümumi və inzibati xərclərə;
- sənaye istehsalına;
- satış üzrə xərclərə;

317. Qaydaya görə daimi xərclər dedikdə başa düşülür:

- istehsalın həcmi dəyişdikdə dəyişilir.
- bu xərclərə inflyasiya təsir göstərə bilmir;
- buraxılan məhsul vahidinə daimidir;
- ✓ hətta istehsalın həcmi dəyişsə də daimidir;
- bu xərclərə menecerlər təsir göstərə bilmir;

318. Hansı xərclər aradan qaldırıla bilər?

- köməkçi əməyə çəkilən xərclər
- istənilən halda çəkilə bilən xərclər
- ✓ aradan götürülə bilən xərclər (əgər hər hansı alternativ variant yoxdursa);
- qərarların qəbulu nəticəsində dəyişilən gələcək xərclər
- qəbul edilən qərarların təsir göstərmədiyi xərclər

319. İstehsal prosesinin sonunda normativ zay məhsul:

- düzgün cavabı yoxdur.
- malların başa çatmamış vahidləri arasında bölüşdürülməlidir;
- ✓ malların köçürülmüş xüsusi vahidləri arasında bölünməlidir;
- dövrün sonunda qismən məhsullar arasında bölünməlidir;
- dövrün sonunda bitməmiş istehsal istehsal arasında bölünməlidir

320. İdarəetmə uçotunun aparılması nəyi göstərir?

- ✓ vacib deyildir;
- bu baş mühasibin istəyindən asılıdır;
- hər bir təşkilat üçün vacibdir;
- bütün cavablar düzgündür.
- təşkilatın hər bir struktur bölməsi üçün vacibdir

321. Normalar üzrə material xərcinin uçotu hansı sənəddə aparılır?

- mədaxil orderində;
- tələbnamədə.
- qaimədə;
- ✓ sifariş kartı;
- anbarın uçotu kartoçkasında;

322. Differensiallaşdırılmış uçot nə deməkdir?

- məsuliyyət maya dəyərinin uçuğu;
- maya dəyərinin hesablanması;
- ✓ differensiallaşdırılan xərclər haqqında informasiyaların toplanması təhlili və hazırlanması.
- idarəetmə mühasibat sistemi;
- məsuliyyət mərkəzləri üzrə uçot

323. Sonuncunun daxil olması – birincinin buraxılması – metodu necə adlanır və o satılmış məhsulların maya dəyərinə və gəlirlərə necə təsir göstərir?

- ✓ LİFO metodu – gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də yuxarıdır;
- orta çəkili qiymət metodu – məhsulun maya dəyəri və gəlir orta çəkili kəmiyyətə malikdir
- metod FIFO - gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də aşağıdır;
- FIFO metodu – gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də yüksəkdir
- metod LİFO - gəlir aşağıdır satılmış məhsulun maya dəyəri də aşağıdır;

324. İstehsal üstəlik xərcləri:

- komplekt hazır məhsul yaradan işçilərin əmək haqqı;
- əsas istehsalat materialları
- konkret məhsuladək izlənilə bilən materiallar;
- əsas əmək xərcləri.
- ✓ binanın icarəsi, avadanlığın amortizasiyası;

325. İstehsalat məsrəfləri aşağıdakı hesablardan hansı yazılır?

- 207№-li hesab.
- ✓ 202№-li hesab;
- 201№-li hesab;
- 204№-li hesab;
- 205№-li hesab;

326. Şirkətin pul xaric olmalarını nə azaldır?

- səhmlərin və istiqrazların əlavə emissiyası;
- ✓ öhdəliklər üzrə ödənişlərin təxirə salınması dividendlərin ödənilməsinin dayanandırılması
- qismən qabaqcadan ödənilən istifadə edilməsi
- uzunmüddətli aktivlərin satılması və icarəyə verilməsi;
- alıcılar üçün güzəşt sisteminin hazırlanması;

327. İdarəetmə funksiyalarına görə bütün xərcləri bölmək olar:

- yarımdaimi və yarımdəyişən;
- ümumi və orta.
- ✓ istehsalat, inzibati, kommersiya;
- məhsullara və dövrlərə;
- aradan qaldırıla bilən və qaldırıla bilməyən;

328. Aşağıdakı kodlaşdırma sistemindən hansılar mühasibat məkanında tez-tez istifadə edilir:

- ardıcıl kodlaşdırma;
- seqment kodlaşdırılması
- nerarxik kodlaşdırma
- rəmzi kodlaşdırma;
- ✓ blok şəklində kodlaşdırma;

329. Kodlaşdırma sisteminin tərifini verin

- ✓ bir sıra əşyaların rənzələr sistemi informasiyaların girişini yüngülləşdirir
- nömrələr;

- əmsallar;
- standartlar;
- hesabların adları.

330. əsas xərclər nə deməkdir?

- məhsul hazırlandığı zaman çəkilən xərclər
- ✓ ümumi müstəqim xərclər;
- düzgün cavab yoxdur.
 - sexin işi ilə əlaqədar xərclər;
 - material xərcləri

331. Aşağıdakılardan hansı köməkçi işçilərin əməyi kimi təsnifləşdirilir?

- auditor agentliyinin auditoru;
 - tələbə auditoriyasında mühazirəçi-professor.
 - televizor buraxan yığma sexin işçisi
- ✓ zavod anbardarının köməkçisi;
- tikinti təşkilatının mala çəkəni

332. Müstəqim xərclər nə deməkdir?

- ✓ məhsulların qiymətləndirilən vahidinə konkret aid edilən xərclər;
- bilavasitə nəzarət olunan xərclər;
 - Direktorlar Şurasına məsuliyyət sferasında aid edilən xərclər.
 - məhsulun qiymətləndirilən vahidinə iqtisadi cəhətdən aid edilə bilməyən xərclər;
 - qərarların qəbulu nəticəsində çəkilən xərclər;

333. Xərclərin özünü aparması haqda aşağıdakı məlumatların hansı daha düz-gündür?

- istehsalın həcmi dəyişildikdə məhsul vahidinə daimi xərclər dəyişilmir
 - ümumi dəyişən xərclər relevant sahəsində daimidir
- ✓ daimi xərclər relevant sahəsində daimidir
- dəyişən xərclər relevant sahəsində daimidir
 - düzgün cavab yoxdur

334. Xərclərin uçotu obyektinə nə deməkdir?

- məhsul vahidinə çəkilən xərclər
 - komplekt məmulatlar
 - satışdan mənfəət.
- ✓ xərclərin yığılması və ölçülməsini həyata keçirən obyekt;
- bitməmiş istehsalat

335. Xərclərin tərifini verin:

- İstifadə edilmiş kapital qoyuluşları;
 - Kommunal xərclərə sərf edilmiş vəsaitlər
 - Nəqliyyat vəsaitləri;
 - Mənfəətin əldə edilməsi xərcləri;
- ✓ Aktivlərin azalması, öhdəliklərin artması

336. Faktiki məhsul buraxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəfləri arasındakı fərq hansı icmal kənarlaşmanı əks etdirir:

- əsas xərclər üzrə
 - sadalananların hamısı üzrə
- ✓ əmək üzrə
- material üzrə
 - qaimə xərcləri üzrə

337. Norma –saat üzrə məhsul buraxılışı nədir?
- ✓ planlaşdırılmış vaxt
 - faktiki buraxılan məhsul
 - müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
 - faktiki işlənmiş vaxt
 - sərf oluna biləcək vaxt
338. Müəssisənin məhsul istehsalı ilə bağlı olan birbaşa xərcləri hansı hesabda əks olunur:
- 201
 - 206
 - 205
 - 204
 - ✓ 202
339. Ayın sonunda faktiki ümumi istehsalat xərclərini müəyyənləşdirib və onu silmək lazımdır. Bu əməliyyat muhasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:
- Dt 202 - Kt 721
 - ✓ Dt 601 - Kt 721
 - Dt 204 - Kt 531
 - Dt 203 - Kt 721
 - Dt 701 - Kt 202
340. Müəssisənin daxilində rolu və əhəmiyyətinə görə istehsal aşağıdakı növləri var:
- əsas və köməkçi
 - ✓ əsas, köməkçi və xidmətedici
 - xidmətedici və köməkçi
 - birtipli, əsas və köməkçi
 - fərdi, seriyalı və kütləvi
341. Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallar aşağıdakılara bölünür:
- əsas və köməkçi
 - əsas və yardımçı
 - kütləvi və seriyalı
 - hasilat və emal
 - ✓ fərdi və kütləvi
342. Qiymət amilinin təsiri nəticəsində istifadə olunan materialın dəyərindəki kənarlaşmalar aşağıdakı düstur ilə müəyyən olunur:
- ✓ istifadə olunan materialın faktiki miqdarı x (materialın faktiki qiyməti – materialın plan qiyməti)
 - istifadə olunan materialın faktiki miqdarı x materialın faktiki qiyməti
 - istifadə olunan materialların plan qiyməti x istifadə olunan materialların plan miqdarı
 - istifadə olunan materialların plan miqdarı x materialın faktiki qiyməti
 - istifadə olunan materialların plan miqdarı x (materialın faktiki qiyməti - materialın plan qiyməti)
343. Uçotun yarımfabrikat variantının üstünlüyü nədir?
- muhasibat uçotunun aparılmasını sadəliyi
 - bütün cavablar doğrudur
 - muhasibat uçotunun aparılmasını sadəliyi, lazımı muhasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
 - ✓ hər bir mərhələdən sonra alınan yarımfabrikatın maya dəyəri haqda informasiyanın formalaşdırılması
 - lazımı muhasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
344. Maya dəyərinin kalkulyasiyasının mərhələ metodunda müəssisə bitməmiş istehsalat hesabı daxilində neçə analitik hesabdən istifadə edə bilər:

- bütün hallarda 3 hesab
- bütün hallarda 5 hesab
- buraxılan məhsulun həcmindən asılıdır
- yalnız bir hesab
- ✓ fəaliyyət göstərən sexlərin və ya istehsal mərhələlərinin sayı qədər

345. Sifariş metodu ilə maya dəyərinin hesablanması zamanı ümüumistehsalat xərcləri silinən zaman:

- 721 № li “İnzibatı xərclər” hesabı debetləşdirilir
- 711 № li “Kommersiya xərcləri” hesabı kreditləşdirilir
- 201№ li “İstehsal ehtiyatları” hesabı debetləşdirilir
- ✓ 202 № li “İstehsalat məsrəfləri” hesabı kreditləşdirilir
- 204 № li “Hazır məhsul” hesabı debetləşdirilir

346. Məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyasının sifariş metodu zamanı sifarişin tam yeirinə yetirilməsinə qədər ona aid edilən bütün xərclər belə hesab edilir :

- ✓ bitməmiş istehsalat
- əmtəəlik məhsul
- yarımfabrikat
- zay məhsul
- hazır məhsul

347. Şerti daimi məsrəflər aşağıdakı kimi ifadə etilə bilər:

- ✓ $Y = a$
- Heç biri doğru deyil
- $Y = a - bx$
- $Y = a + bx$
- $Y = bx$

348. Maya dəyərinin struktunda hansı xərcin xüsusi çəkisi yüksək olan istehsal əmək tutumlu hesab olunur:

- amortizasiya
- material
- nəqliyyat xərcləri
- bütün növ enerji xərcləri
- ✓ əmək haqqı

349. Sənayedə məhsulun maya dəyərinin kalkulyasiyasının 3 əsas metodu bunlardan hansılardır:

- normativ, mərhələ və sadə
- heç bir cavab doğru deyil
- normativ, sifariş və sadə
- ✓ normativ, mərhələ və sifariş
- mərhələ, sifariş və sadə

350. İstehsal məsrəflərinin idarəetmə uçotu neçə qarşılıqlı elementi özündə birləşdirir:

- 2
- 6
- 5
- 4
- ✓ 3

351. Qaimə xərclərin plan dərəcəsi hesablanarkən onun məxrəcində məhsulun plan buraxılışını istifadə etsək, plan buraxılışı aşağı düşdükdə nə baş verər?

- ✓ Plan buraxılışı aşağı düşdükcə azalacaq;

- Düzgün cavab yoxdur
- Plan buraxılışı aşağı düşdükcə, qaimə xərclərin plan dərəcəsi azalacaq;
- Plan buraxılışının dəyişməsindən aslı olmayaraq, dəyişilməz qalacaq,;
- bütün cavablar duzdu

352. Ayrı növ məhsulların maya dəyərində daxil edilmə üsuluna görə xərclər bölünür:

- √ Birbaşa və dolayı;
- Daimi və dəyişən;
- Bir elementli və kompleks
- Əsas və qaimə;
- Ümumi və qaimə;

353. İnkrement xərclərə tərif verin:

- Hansısa qərar nəticəsində daimi xərclərin dəyişilməsi
- Düzgün cavab yoxdur
- √ Əlavə xərclər, əlavə məhsulun istehsal və ya satışı nəticəsində əmələ gələn
- Məhsulun bir vahidinə düşən dəyişən xərclərin dəyişilməsi
- Məhsulun bir vahidinə düşən daimi və dəyişən xərclərin dəyişilməsi;

354. Marjinal gəlirin mahiyyəti nədən ibarətdir?

- Məhsul satışı və dövrün xərcəlrindən əldə edilən gəlir məbdəği;
- √ Məhsul satışından əldə edilən gəlir və dəyişən məsrəflər arasındakı fərq;
- Məhsul satışından əldən edilən gəlir və məhsulun (iş və xidmətlərin) tam maya dəyəri arasındakı fərq;
- Məhsul satışından əldə edilən gəlir və daimi məsrəflər arasındakı fərq;
- Məsrəflərin normativ qiymətindən onların faktiki qiymətinin aşırması məbləği

355. İdarəetmə funksiyalarına görə xərclər bölünür:

- Məhsula və dövrə görə;
- Ümumi və orta
- Aradan qaldırıla bilən və aradan qaldırılmayan
- √ İstehsal, inzibati, kommersiya;
- Yarı daimi və yarı dəyişkən;

356. İstehsal prosesindəki roluna görə xərclər bölünür:

- Dönməz və hesab edilmiş;
- Düzgün cavab yoxdur
- Alternativ və qarışdırılmış
- √ Əsas və qaimə
- Birbaşa və dolayı;

357. Xərclər:

- √ Gəlir əldə etmək məqsədilə sərf edilmiş vəsaitlər və resurslar;
- Düzgün cavab yoxdur
- Firma xərcəlridir;
- Aktivlərin azaldılması və öhdəliyin artırılması
- Aktivlər + kapital qoyuluşları;

358. İdarə olunan məsrəflər hansılardır:

- √ İcraçı tərəfindən müəyyən dərəcədə idarə olunan xərclər
- Gələcəkdə heç bir vaxt çəkilməyən keçmiş illərin xərcləri
- İstehsalın təşkili və texnoloqiyanın çatışmamazlığı nəticəsində əmələ gələn;
- Müəyyən məhsulun partiya ilə istehsalı nəticəsində əlavə yaranan xərclər
- İşçinin məsrəflərin səviyyəsinə əhəmiyyətli dərəcədə təsiri mümkün olmayan

359. İstehsal xərclərinə nələr aiddir:

- Məhsulun bir vahidinə düşən əlavə xərclər;
- Məhsul istehsalı ilə əlaqədar bütün xərclər
- Məhsul istehsalının həcmindən asılı olmayan xərclər;
- Gələcəkdə heç bir vaxt çəkilməyən keçmiş illərin xərcləri;
- ✓ Məhsulun istehsalından asılı olan və onun istehsal maya dəyərini təşkil edən bütün xərclər;

360. İstehsal məsrəfləri tərkibinə (həmcin və yaxud növlərinə) görə necə tsnifləşdirilir?

- ✓ Faktiki, plan
- Birbaşa, birdəfəlik;
- Bir elementli, kompleks
- Əsas,
- Kommersiya, cari;

361. Dəyişən xərclərə aiddir:

- Məhsulun satışına çəkilən xərclər;
- Kreditə görə faizlər
- ✓ İstehsal işçilərinin əmək haqqısı, xammal və material xərcləri;
- İnzibati və idarəetmə xərcləri;
- Amortizasiya ayırmaları;

362. Aşağıdakı tərifdən hansıları hesab edilmiş (alternativ) xərcləri daha dəqiq xarakterizə edir?

- ✓ İtirilmiş imkan, yaxud hər hansı bir alternativ varintın seçilməsi diqərini imtina edir;
- İstehsal həcmnin aşağı salınmasını tələb etməyən gəlirin əldə edilməsi
- İstehsal həcmnin aşağı salınmasını tələb etməyən zərərin əldə edilməsi;
- İstehsal həcmnin stabilliyi nəticəsində gəlirin əldə edilməsi
- İstehsal həcmnin artırılması ilə əlavə gəlirin əldə edilməsi;

363. İstehsal xərclərinin təşkil edən elementlər:

- Pensiya yığım fondlarına ayırmalar;
- Düzqün cavab yoxdur
- Dövrün xərcləri
- ✓ Əsas materiallar, əsas əmək və istehsal qaimə xərcləri;
- Əməyin ödənişi fondundan ayırmalar;

364. Məsuliyyət mərkəzlərini sadalayın:

- ✓ Məsrəflər mərkəzi, investisiya, məefəət
- Məsrəflərin yaranma yerləri: satış bölmələri;
- Müəssisənin struktur bölmələri
- Əsas və köməkçi istehsalat
- Məsrəflərin yaranma yerləri: istehsal, xidmətedici

365. Məsrəflərin normativlərinin hesablanmasının neçə variantı mövcuddur:

- 2
- 4
- 5
- 6
- ✓ 3

366. Kalkulyasiya prosesində idarəetmə xərcləri mütənasib olaraq bölüşdürülür:

- ✓ uçot siyasətində müəyyən olunmuş bazaya əsasən

- ayrı-ayrı fəaliyyətlərdən daxil olan gəlir üzrə
- məhsul növləri üzrə əldə edilən gəlir üzrə
- məhsul növləri üzrə əsas xərclərə əsasən
- əsas istehsalat fəhlələrinin əmək haqına əsasən

367. Məhsulun istehsalı ilə bağlı məsrəflərin ümumiləşdirilməsi üçün aşağıdakı hesab nəzərdə tutulmuşdur:

- 201 №li hesab
- 203 №li hesab
- 204 №li hesab
- 205 №li hesab
- ✓ 202 №li hesab

368. İstehsalat uçotu sisteminin əsas bölmələri hansılardır:

- istehsal məsrəflərinin planlaşdırılması, uçotu və onlara nəzarət
- məsrəflərin sənədləşdirilməsi, uçotu və ümumiləşdirilməsi
- ✓ növləri, baş vermə yerləri və daşıyıcılar üzrə məsrəflərin uçotu
- məsrəflərinin uçotu və onlara nəzarət
- buraxılan məhsulun maya dəyərinin formalaşması

369. Həcmindən və buraxılan məhsulun müxtəlifliyindən asılı olaraq istehsalın aşağıdakı tipləri vardır:

- birtipli
- ✓ köməkçi, individual, seriyalı və kütləvi
- köməkçi
- əsas və köməkçi
- əsas

370. Faktiki məhsul buraxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəfləri arasındakı fərq hansı icmal kənarlaşmanı əks etdirir:

- ✓ əmək üzrə
- qaimə xərcləri üzrə
- əsas xərclər üzrə
- sadalananların hamısı üzrə
- material üzrə

371. Plandankənar normaların dəyişdirilməsi aşağıdakılarla əlaqədar baş verə bilər:

- təşkilati – texniki tədbirlərin keçirilməsi
- ✓ tələb olunan materialların olmaması
- uçot siyasətinə əsasən
- heç biri doğru deyil
- təftiş zamanı normaların istehsalın cari təşkilatı və texnoloji səviyyəsinə uyğun olmaması müəyyən edilən zaman

372. Bölüşdürmə metodu aşağıdakıları nəzərdə tutur:

- ✓ kompleks istehsalat məsrəflərinin alınmış hər bir məhsulun dəyərinin bütün məhsulların dəyərindəki payına mütənasib olaraq bölüşdürülməsi
- kompleks istehsalatda məsrəflərin cəmindən əlavə məhsulların istehlak dəyərini çıxmaqla
- kompleks istehsalat məsrəflərini əsas və əlavə məhsul arasında bərabər bölməklə
- heç birini
- kompleks istehsalatda məsrəflərin hamısının əsas məhsula aid edilməsi

373. Məhsulların əsas və əlavə (yanası) məhsula bölünməsi məhsulun maya dəyərinin kalkulyasiyasının hansı metodu zamanı istifadə olunur:

- bölüşdürmə metodu
- sifariş metodu
- mərhələ metodu

- bütün qeyd edilən
- ✓ istisna metodu

374. Ekvivalent əmsallar metodu tətbiq olunur:

- ✓ yaxın konstruksiyaya və texnoloji xüsusiyyətlərə malik olan məhsul buraxılan müəssisələrdə
- bütün müəssisələrdə
- emal sənayesi müəssisələrində
- hasilat sənayesi müəssisələrində
- sabit (dəimi) əməliyyatlararası ehtiyatları və hazır məhsul ehtiyatı olan və ya olmayan müəssisələrdə

375. İstehsalat hansı halda kompleks istehsalat adlanır:

- ✓ texnoloji prosesin bir neçə mərhələsində eyni zamanda iki və daha çox məhsul alındıqda
- mürəkkəb texnoloji proses zamanı yalnız bir məhsul buraxıldıqda
- birinci iki
- qeyd edilənlərdən heç biri
- bir neçə mərhələdən ibarət olan mürəkkəb texnoloji proses olduqda

376. əlavə edilmiş məsrəflər bunlardan hansıdır?

- bütün dövrü məsrəflər
- ✓ müstəqim əmək haqqı məsrəfləri və ümumistehsalat xərclərinin
- müstəqim material və qeyri- müstəqim material məsrəflərinin məbləği
- bütün istehsal məsrəfləri
- bütün ümumistehsalat və ümumtəsərrüfat xərclərinin məbləği

377. əsas istehsalat sexində zay məhsulun aşkar edilən zaman aşağıdakı muhasibat yazılışı verilir:

- Dt 201 - Kt 202
- ✓ Dt 22 - Kt 202
- Dt 202 - Kt 533
- Dt 204 - Kt 202
- Dt 533 - Kt 521

378. Geri qayıtmış tullantıların qiymətləndirilməsi üçün aşağıdakı metodların hansından istifadə olunur:

- ✓ mümkün istifadə və ya satış dəyəri ilə
- düzəldilməyə çəkilən məsrəflər üzrə
- faktiki maya dəyərlə
- plan maya dəyəri ilə
- sıfır qiyməti ilə

379. İstehsal məsrəflərinin idarəetmə uçotu hansı qarşılıqlı elementləri özündə birləşdirir:

- istehsala məsrəflərin uçotu və hazır məhsulun buraxılışı
- ✓ istehsala məsrəflərin uçotu, hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi
- hazır məhsulun buraxılışı və satışını
- heç bir cavab doğru deyil
- hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi

380. Sifariş kalkulyasiyasında:

- Məhsullar biri birindən fərqlənmir;
- Böyük həcmli həmcins məhsullar fasiləsiz istehsal prosesindən keçir;
- Məhsulun hər vahidi eyni orta maya dəyərinə uyğun olur;
- Düzqün cavab yoxdur
- ✓ Hər dövrdə müxtəlif növ məhsullar istehsal edilir;

381. Mərhələ kalkulyasiyası aşağıdakı məhsullarə tətbiq edilir:

- Müştərilərin tələbilə yerinə yetirilən fərdi sifarişlərə
- ✓ Fasiləsiz istehsal olunan, həmçinin;
- Topdan satış firmadan əldə edilən;
- Düzgün cavab yoxdur
- Fasiləsiz istehsal olunan, müxtəlif;

382. Aşağıdakı sadalanan məsrəflərdən hansıları kinoteatra bilet əldə edənlərin miqdarı nisbətində dəyişən kimi təsnifləşdirmək olar?

- ✓ Biletlərin satışına lisenziya ödənişi;
- Düzgün cavab yoxdur
- Filmdən sonra kinoteatrın təmizləmə dəyəri;
- Kinoteatr işçilərinin əmək haqqısı
- Kinofilmin kirayəsinə çəkilən dəyər

383. Aşağıdakı sadalanan məsrəflərdən hansılarını MakDonaldsın satılmış dondurmanın miqdarı nisbətində dəyişən kimi təsnifləşdirmək olar?

- ✓ Müştərilərə salfetin dəyəri;
- İşçilərin əmək haqqısı;
- Avadanlığın dəyəri;
- Düzgün cavab yoxdur
- Mağazanın işıqlandırılması dəyəri;

384. Qaimə xərclərin plan dərəcəsi hesablanarkən onun məxrəcində maksimal güc istifadə etsək, plan buraxılışı aşağı düşdükdə nə baş verər?

- Plan buraxılışı aşağı düşdükcə dəyişilməyəcək
- ✓ Plan buraxılışının dəyişməsindən asılı olmayaraq, dəyişilməz qalacaq,;
- Plan buraxılışı aşağı düşdükcə artacaq;
- Düzgün cavab yoxdur
- Plan buraxılışı aşağı düşdükcə azalacaq;

385. əgər istehsal qaimə xərcləri daimi xərclərə daxil edilərsə və satış həcmnin aşağı düşməsi gözlənilərsə, qaimə xərclərin plan dərəcəsi necə dəyişər?

- ✓ Artacaq;
- Aşağı düşəcək;
- bütün cavablar düzdu
- Düzgün cavab yoxdur
- Qaimə xərclərin plan dərəcəsi dəyişməyəcək

386. Müəsisənin xalis əməliyyat gəlirinə əlavə bölüşdürülmüş istehsal qaimə xərclərin təsiri necə olar?

- ✓ Xalis əməliyyat gəliri artar;
- Xalis əməliyyat gəliri aşağı düşər;
- Xalis əməliyyat gəliri dəyişər
- Düzgün cavab yoxdur
- Xalis əməliyyat gəliri dəyişməz

387. Realizə edilmiş məhsulun maya dəyərində əlavə bölüşdürülmüş qaimə xərclərin təsiri necə olacaq?

- ✓ Realizə edilmiş məhsulun maya dəyəri aşağı düşəcək
- bütün cavablar düzdu
- Realizə edilmiş məhsulun maya dəyəri artacaq;
- Düzgün cavab yoxdur
- Realizə edilmiş məhsulun maya dəyəri dəyişməyəcək

388. Satış qiyməti artarsa, onun həcmində nə baş verər?

- ✓ Aşağı düşər;

- Dəyişməz;
- Həm artar, həm azalar;
- Düzqün cavab yoxdur
- Satışın həcmi artar;

389. İstehsal məsrəflərinin sifariş metodunda:

- Ancaq dəyişən məsrəflər uçota alınır
- Məsrəflərin uçotu və məhsulun maya dəyərinin hesablanması hər bir bölmə, faza, istehsal bölmələrində aparılır;
- Daimi və dəyişən məsrəflər uçota alınır;
- Hər bir obyekt üzrə birbaşa məsrəflər normativ məsrəflərin bölmələri və ayrıca normativ məsrəflərin məbləğləri üzrə hesablanılır;
- ✓ Məsrəflər hər bir sifariş və ya məmulatlar üzrə partiya ilə uçota alınır;

390. Aşağıdakı müəssisələrdən hansıları mərhələ kalkulyasiyası əvəzinə sifariş kalkulyasiyasının istifadəsinə üstünlük verirlər:

- Boya istehsalı;
- ✓ Toyların təşkili;
- Neftkimyasının emalı;
- Düzqün cavab yoxdur
- Kağız fabriki;

391. Düzgün cavabı qeyd edin:

- Digər dəyişilməyən amillərdə daimi məsrəflərin artması zərərsizlik nöqtəsini artırır;
- Nəzərdə tutulmuş gəlirin əldə edilməsində diqər dəyişilməyən amillərin satış həcmnin artması xüsusi qoyuluşun azalması ilə nəticələnir;
- ✓ İstehsal həcmnin müxtəlif qoyuluşunu zərərsizlik qrafikində göstərmək daha asandır;
- Düzqün cavab yoxdur
- Satış həcmnin eyni qiymətində daha yüksək zərərsizlik nöqtəsi daha yüksək təhlükəsizlik kəndarını nəzərdə tutur;

392. Mərhələ metodunun kalkulyasiyası aşağıdakı sahələrdə tətbiq edilir:

- ✓ Neftkimyası emalında;
- Hüquqşünas müəssisəsində;
- Tikinti müəssisəsində;
- Düzqün cavab yoxdur
- Xəstəxanada;

393. Aşağıdakı məsrəflərdən hansıları istehsal müəssisəsinin dövrü xərclərinə aid edilir?

- ✓ Müəssisə ofisinin əmlak vergisi;
- Materiallara birbaşa məsrəflər;
- İstehsal yerinin işıqlandırılmasına enerji məsrəfləri;
- Düzgün cavab yoxdur
- İstehsal avadanlığının amortizasiyası;

394. Aşağıdakı məsrəflərdən hansıları Azal aviakompaniyasının istehsal qaimə xərclərinə aid etmək olar?

- ✓ Zavod avtoyükləyicinin amortizasiyası;
- «Qara qutunun» maya dəyəri;
- Menecerin əmək haqqısı;
- Düzqün cavab yoxdur
- Satışdan əldə edilən komissiyalar;

395. Tranzaksion məsrəflər hansılardır:

- ✓ Satış xərcləri;
- İstehsal xərcləri;
- Xammal məsrəfləri;
- Ümumsex məsrəfləri

- Müəssisənin bazara adaptasiya xərcləri;

396. Dəqiqlik dərəcəsinə görə idarəetmə uçotunda istifadə olunur:

- Tam vaxtında əmələ gələn xərclər;
- Rəqəm məlumatları;
- ✓ Təqribi məlumatlar;
- Düzgün cavab yoxdur
- Tamamilə dəqiq məlumatlar;

397. Relevant məsrəflər hansılardır?

- ✓ İdarəetmə qərarlarının qəbulu nəticəsində dəyişən xərclər;
- Əldə edilən və gələcəkdə gəlir gətirə bilən mövcud məsrəflər;
- Məhsulun bir vahidinə düşən əlavə xərclər
- Smeta tərtib edilərkən məhsulun maya dəyərində hissə hissə və müəyyən vaxta görə daxil edilən məsrəflər
- Ehtiyatın saxlanması və sifarişin yerinə yetirilməsi ilə əlaqədar olan xərclər;

398. İdarə olunmayan məsrəflər hansılardır?

- İşçinin məsrəflərin səviyyəsinə əhəmiyyətli dərəcədə təsiri mümkün olan;
- ✓ İşçinin məsrəflərin səviyyəsinə əhəmiyyətli dərəcədə təsiri mümkün olmayan;
- Müəyyən bir məhsul növünə çəkilən istehsal məsrəfləri
- Məhsulun maya dəyərində birbaşa aid edilməyən məsrəflər
- Gələcəkdə heç bir vaxt çəkilməyən keçmiş illərin xərcləri;

399. Kommersiya xərclərinə aşağıdakı məsrəflər daxil edilir:

- Xammal və materiallar məsrəfləri;
- Ümumsex xərcləri;
- Əsas və köməkçi materiallara məsrəflər;
- ✓ Məhsul satışına çəkilən xərclər
- Məhsul istehsalı;

400. Daimi məsrəflərin bir hissəsi dəyişən (onların ümumi məbləğinin dəyişməzliyi) məsrəflərə keçdikdə:

- Təşkilatın mənfəəti dəyişmir;
- Maliyyə möhkəmliyi ehtiyatı artır;
- Əməliyyat linqi azalır;
- ✓ Bütün cavablar düzqündür
- Zərərsizlik nöqtəsi daha aşağı səviyyəyə keçir;

401. əməliyyat təhlili aləti hansı məhdudiyətləri qoyur?

- Məsrəflərin düzgün olaraq daimi və dəyişənə bölünməsi;
- Ümumi qarışıqda məhsulların miqdar və xüsusi cəkilərinin saxlanması;
- İstehsal həcmi satış həcmində bərabər olması;
- ✓ Bütün cavablar düzqündür
- Məsrəflərin satış həcmindən asılılığı xətti xarakter daşması;

402. Məsrəf normativlərinin hesablanması hansı variantları mövcuddur:

- ✓ normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot
- heç bir cavab doğru deyil
- normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu
- faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot
- normativ məsrəflər üzrə və qarışıq metodla uçot

403. Normativ məsrəflər üzrə maya dəyərində kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul olan müəssisələrə uyğun gəlir:

- √ ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən
- bilavasitə satışla məşğul olan
- xidmət göstərilməsi ilə
- xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən
- fərdi sifarişləri yerinə yetirən

404. Materialların qiymətindəki kənarlaşmalar (MK) 3 göstəricinin köməyi ilə müəyyən olunur: normativ qiymət (NQ), faktiki qiymət (FQ), alınmış materialların miqdarı (AM). Həmin kənarlaşmanı aşağıdakılardan hansı düsturla hesablamaq olar:

- $MK = NQ \times FQ \times AM$
- √ $MK = (NQ - FQ) \times AM$
- $MK = NQ + FQ \times AM$
- $MK = (NQ - FQ) : AM$
- $MK = (NQ + FQ) \times AM$

405. Materiallardan istifadə üzrə kənarlaşma (MİK) aşağıdakı üç əsas göstərici əsasında hesablanır: məhsulun taktiki buraxılışı üçün materialların normativ miqdarı (MNM); materialların faktiki miqdarı (MFM); materialların normativ qiyməti (MNQ). Kənarlaşmanı müəyyən etmək üçün hansı düsturdan istifadə olunur:

- $MİK = MNM \times MFM \times MNQ$
- $MİK = (MNM - MFM) : MNQ$
- √ $MİK = (MNM - MFM) \times MNQ$
- $MİK = (MNM + MFM) \times MNQ$
- $MİK = (MNM + MFM) : MNQ$

406. İstisnalar metodu istifadə olunur:

- növlər üzrə istehsal şəraitində
- √ kompleks istehsal şəraitində
- hamısında
- kütləvi istehsalatda
- seriyalı istehsalat şəraitində

407. Ekvivalent əmsallar metodunun əsasını aşağıdakılardan hansına əsaslanan prinsip təşkil edir:

- ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur və ayrı-ayrı istehsal olunan məhsulların həcmi kifayət qədər möhkəm bir nisbətdə olur
- heç birinə
- √ ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur
- ayrı-ayrı istehsal olunan məhsulların həcmi kifayət qədər möhkəm bir nisbətdə olur
- ayrı-ayrı məhsul növlərinin qiymətləri kifayət qədər möhkəm bir nisbətdə olur

408. İstisna və bölüşdürmə metodları aşağıdakılardan hansının variantlarıdır:

- mərhələ metodunun
- sadə və sifariş metodunun
- mərhələ və sifariş metodlarının
- √ kompleks (ümumi) metodun
- sifariş metodunun

409. Aprel ayı ərzində şirkət istehsalatdan 2 500 ədəd məhsul buraxmış və bu zaman 500 ədəd bitməmiş istehsal qalıqına malik olmuşdur. Bitməmiş istehsal qalığı üzrə əlavə məsrəflər üzrə 10% və material məsrəfləri qalığı olmamışdır. əlavə məsrəflər və material məsrəfləri üzrə isə 100% başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Aprel ayı ərzində material məsrəfləri 9 300 manat, emal üzrə məsrəflər 5 300 manat təşkil etmişdir. Məhsulun maya dəyəri nə qədər təşkil edir:

- 13050
- cavablardan heç biri
- 14050
- 13450
- √ 12750

410. Aprel ayı ərzində şirkət istehsalatdan 3 000 ədəd məhsul buraxmış və 400 ədəd bitməmiş istehsal qalıqına malik olmuşdur ki, əlavə məsrəflər üzrə işlər cəmisi 10% və material məsrəfləri üzrə isə 100% başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. əlavə məsrəflər və material məsrəfləri üzrə şərti vahidlərin sayı nə qədərdir:
- 3300 ədəd əlavə məsrəflər və 3360 müstəqim məsrəflər üzrə
 - cavablardan heç biri
 - 3400 ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə
 - ✓ 3040 ədəd əlavə məsrəflər və 3400 ədəd müstəqim məsrəflər üzrə
 - 3200 ədəd əlavə məsrəflər və 3060ədəd müstəqim məsrəflər üzrə
411. Kalıkulyasiyanın sifariş metodunu tətbiq edən müəssisə müəyyən dövr ərzində 100 000 pul vahidi daimi ümumistehsalat xərci çəkmişdir. A məhsulunun vahidinin buraxılması üzrə əmək haqqı 10 pul vahidi, B məhsulunun vahidi üzrə isə 5 pul vahidi təşkil etmişdir. Həmin dövr ərzində 3000 ədəd A məhsulu və 4000 ədəd isə B məhsulu buraxılmışdır. Ümumistehsalat xərclərinin müstəqim xərclərə nisbətə artması (faiz stavkası) neçədir:
- 250%
 - 300%
 - 100%
 - ✓ 200%
 - 150%
412. Müstəqim məcmu birbaşa material məsrəfləri miqyas bazası dairəsində necə xərc hesab edilir:
- şərti-daimi
 - şərti dəyişən
 - daimi
 - bütün cavablar düzdür
 - ✓ dəyişən
413. Yuxarı və aşağı nöqtələr metodu aşağıdakılar üçün nəzərdə tutulub:
- məsrəflərin minimuma endirilməsi üçün
 - xərclərin bölüşdürülməsi üçün
 - məsrəflərin müəyyən edilməsi üçün
 - istehsalat nəticələrinin optimallaşdırılması üçün
 - ✓ xərcləri daimi və dəyişən xərclərə ayrılması üçün
414. Məsrəflərin balans bərabərliyi aşağıdakı kimidir:
- ✓ $MIX_{\text{ə}} + M_h = M_d + Z_m + T_d + MIZ_s$
 - $MIX_{\text{ə}} + M_d = M_h + Z_m + T_d + MIZ_s$
 - $MIX_{\text{ə}} + T_d + M_d = Z_m + M_h + MIZ_s$
 - $MIX_{\text{ə}} + M_h + M_d = Z_m + T_d + MIZ_s$
 - $MIX_{\text{ə}} + M_d + Z_m + T_d = M_h + MIZ_s$
415. İstehsala məsrəflərin uçotunun mərhələ metodunun hansı variantları var:
- ardıcıl və paralel uçot
 - heç bir cavab doğru deyil
 - ardıcıl, operativ və paralel uçot
 - ✓ ardıcıl, paralel və ayrılıqda uçot
 - ardıcıl və ayrılıqda
416. İstehsal məsrəflərinin uçotu sistemi hansı əlamətlər üzrə qruplaşdırılır:
- qruplaşma obyektlərinə və normalaşdırılma dərəcəsinə
 - heç bir cavab doğru deyil
 - bütün cavablar doğrudur
 - ✓ qruplaşma obyektlərinə, normalaşdırılma dərəcəsinə və məsrəflərin tam əhatə olunmasına görə
 - normalaşdırılma dərəcəsinə

417. Müstəqim material məsrəflərinin normativ qiymətini müstəqim material məsrəflərinin normativ miqdarına vurduqda alarıq:
- √ normativ müstəqim material məsrəfləri
 - faktiki müstəqim material məsrəflərini
 - müstəqim material məsrəflərinin qiymətindəki kənarlaşmanı
 - müstəqim material məsrəfləri üzrə miqdar üzrə kənarlaşmanı
 - heç nə almarıq, çünki əslində bu komponentlər toplanmalıdır
418. Real qaydada birbaşa məhsul vahidinə əvvəlcədən nəzərdə tutulan müstəqim material, əmək və ümumtəsərrüfat xərcləri aşağıdakı kimi adlanır:
- dövrü məsrəflər
 - faktiki məsrəflər
 - √ normativ məsrəflər
 - əvvəlcədən təyin olunan əmsallar
 - dəyişən məsrəflər
419. Örtmə məbləği aşağıdakılardan hansını örtməlidir (bağlamalıdır):
- √ daimi (sabit) məsrəfləri
 - daimi və dəyişən xərclərin cəmini
 - sabit məsrəflərlə mənfəətin cəmini
 - daimi məsrəflərlə mənfəətin cəmini
 - dəyişən məsrəfləri
420. Qeyri-müstəqim xərclərin mütənasib bölüşdürülməsi üsulu bunlardan nəyi ifadə edir:
- bölüşdürülən xərclərin həcmi məhsulun maya dəyəri ilə mütənasib asılılıqda olmalıdır
 - heç biri
 - √ bölüşdürülən xərclərin həcmi bölüşdürülmə bazası ilə mütənasib asılılıqda olmalıdır
 - bölüşdürülən qeyri-müstəqim xərclərin həcmi müstəqim məsrəflərin həcmi ilə mütənasib asılılıqda olmalıdır
 - bölgü bazası ilə hesabat dövrünün müddəti arasında mütənasib asılılıq olmalıdır
421. Aşağıdakı məlumatlar əsasında marjinal gəlirin məbləği nə qədər olacaq: məhsul satışı - 3 000 000 manat; daimi məsrəflər - 200 000 manat; dəyişən məsrəflər – 400 000 manat
- 2 800 000 manat
 - 2 400 000 manat
 - 2 200 000 manat
 - 2 500 000 manat
 - √ 2 600 000 manat
422. Səmərəli fəaliyyət zamanı minimal məsrəflər üçün nəzərdə tutulan norma aşağıdakılardan hansıdır:
- əsas
 - heç biri
 - √ ideal
 - plan
 - cari icazə verilən
423. Tərkibində abonent haqqı və vaxta görə tarif haqqı daxil edilən rabitə xidmətinə görə məsrəflər xərclərin hansı növünə aiddir?
- √ dəyişən
 - köməkçi
 - əsas
 - qarışıq
 - daimi (sabit)
424. Direkt –kosting sistemi müəssisədə hansı formada təşkil edilə bilər:

- qarışıq
- cavablardan heç biri doğru deyil
- istənilən qaydada
- qarışıq, müstəqillik və inteqrasiya
- ✓ müstəqillik və inteqrasiya

425. Direkt –kosting sistemi müəssisədə neçə cür təşkil edilə bilər:

- 5
- 6
- 3
- ✓ 2
- 4

426. JİT (Just-In-Time) sistemi üzrə xərclərin uçotu metodunun mahiyyəti nədir:

- ✓ “JİT (Just-In-Time)” sistemi üzrə xərclərin uçotu metodu istehsalın idarə edilməsi metodlarından biridir
- xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
- bütün cavablar doğrudur
- heç bir cavab doğru deyil
- xərclərin xərc maddələri üzrə uçotunu nəzərdə tutur

427. Perspektiv kalkulyasiyalaşdırma metodları hansı sistemləri nəzərdə tutur:

- “ABS (Aktivity Based Kostinq)” və “LT (Lust-In-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
- ✓ “Direkt- costing” və “Standart kost” sistemi üzrə istehsal xərclərin uçotu sistemlərini və “ABS (Aktivity Based Kostinq)” və “LT (Lust-In-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
- heç bir cavab doğru deyil
- “Direkt- costing” və “Standart kost” sistemi üzrə istehsal xərclərin uçotu sistemlərini
- “Direkt- costing”, “ABS (Aktivity Based Kostinq)” və “Standart kost” sistemi üzrə istehsal xərclərin uçotu sistemlərini

428. ABS (Aktivity Based Kostinq) sistemi üzrə xərclərin uçotu metodunun mahiyyəti nədir:

- ✓ xərclərin uçotunun işlər üzrə uçotunu (xərclərin funksional uçotu) nəzərdə tutur
- xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
- bütün cavablar doğrudur
- heç bir cavab doğru deyil
- “ABS (Aktivity Based Kostinq)” xərclərin xərc maddələri üzrə uçotunu nəzərdə tutur

429. Norma –saat üzrə məhsul buraxılışı nədir:

- müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
- sərflərin oluna biləcək vaxt
- ✓ planlaşdırılmış vaxt
- faktiki buraxılan məhsul
- faktiki işlənmiş vaxt

430. Aşağıdakılardan hansı məhsul vahidi üzrə normativ məsrəflərə aid edilmir:

- qeyri-müstəqim (dolayı) material məsrəfləri
- avadanlığın amortisasiyası
- ✓ şirkətin prezidentinin əmək haqqı
- qeyd edilənlərin heç biri
- müstəqim əmək məsrəfləri

431. Normativ məsrəflərin uçotu sistemində:

- ✓ ehtiyatlar hesabında bütün yazılışlar normativlər üzrə aparılır
- normativlər keçmiş məsrəflər haqqında məlumatlar əsasında hazırlanır;
- adətən faktiki məsrəflərlə müqayisə aparılmır

- ehtiyatlar hesabında bütün yazılışlar faktiki qiymətlər üzrə aparılır
- normativlər yalnız ümumistehsalat xərcləri üzrə hazırlanır;

432. Normativ məsrəflərin uçotu sisteminin əsas məqsədi:

- məsrəfləri dəqiq bölüşdürmək
- kritik nöqtəni müəyyən etmək
- idarəetmə qərarlarının subyektivliyini azaltmaq
- qeyd edilənlərin hamısı
- ✓ məsrəflərə nəzarət etmək və onları idarə etmək

433. Marjinal gəlir – bu:

- ✓ ümumi mənfəətdir
- xalis mənfəətdir
- mənfəətdir
- dəyişən məsrərlərlə mənfəətin cəmidir
- daimi məsrərlərlə mənfəətin cəmidir

434. Məsuliyyət mərkəzi dedikdə nə başa düşülür:

- ✓ müəssisənin fəaliyyəti planlaşdırılan və onun yerinə yetirilməsi üzrə nəticələrinə görə məsuliyyət daşıyan struktur vahidləri;
- müəssisənin hər hansı bir struktur bölməsi;
- müəssisənin ehtiyatları saxlanılan bölməsi;
- müəssisənin pul vəsaitinin saxlanıldığı kasası
- müəssisənin nağd pul vəsaitlərinin qalıqlarına görə məsuliyyət hesabat verən struktur vahidləri;

435. Örtmə məbləği anlayışı aşağıdakılardan hansı düsturla hesablanır:

- ✓ ümumi gəlir(satışdan mədaxil) - dəyişən məsrəflər = daimi məsrəflər
- ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrəflər = daimi (sabit) məsrəflər + mənfəət
- dəyişən məsrəflər - daimi (sabit) məsrəflər = ümumi mənfəət (satışdan gəlir)
- heç biri ilə
- mənfəət = ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrəflər – sabit məsrəflər

436. Məsrəflər– həcm - mənfəət metodunun əsas mahiyyəti aşağıdakılardır:

- bitməmiş istehsalat və satılmamış hazır məhsul qalığı yalnız dəyişən (müstəqim) məsrəflər üzrə qiymətləndirilir
- məsrəflərin dəyişən və sabit məsrəflərə ayrılması
- dəyişən məsrəflərin məhsulun maya dəyərində, sabit məsrəflərin isə mənfəət və zərər hesabına aid edilməsi
- cavablardan heç biri doğru deyil
- ✓ hazır məhsulun minimal satış qiymətinin müəyyən olunması və arzu olunan (nəzərdə tutulan) mənfəətin proqnozlaşdırılmasının mümkünlüyü

437. Direkt-kostinq sistemində daimi ümumistehsalat məsrəfləri hansı hesaba silinir:

- 201 saylı hesabın debetinə
- 203 saylı hesabın debetinə
- 205 saylı hesabın debetinə
- 711 saylı hesabın debetinə
- ✓ 202 saylı hesabın debetinə

438. 60 000 ədəd məhsul vahidi üzrə daimi məsrəflərin ümumi məbləği 240 000 manat təşkil edir. 40 000 məhsul vahidi istehsal olunarsa daimi məsrəflər nə qədər təşkil edər?

- 160 000 manat
- hər vahidə 4 manat
- hər vahidə 5 manat
- hər vahidə 8 manat
- ✓ hər vahidə 6 manat

439. Marjinal mənfəət aşağıdakı kimi müəyyən edilir:

- √ satışdan mədaxilin dəyişən məsrəflərdən artıq olan hissəsi
- satışdan mədaxilin daimi məsrəflərdən artıq olan hissəsi
- daimi məsrəflərin dəyişən məsrəflərdən artıq olan hissəsi
- satışdan mədaxillə məsrəflər arasındakı fərq
- dəyişən məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsi

440. Məsrəflərin uçotu operativlik dərəcəsindən asılı olaraq məsrəflərin aşağıdakı sistemləri birləşdirir:

- standart kostinq
- qeyd edilənlərin hamısı
- √ faktiki məsrəflərin və normativ məsrəflərin uçotu
- tam məsrəflərin uçotu və "direkt kostinq
- qısaltılmış maya dəyəri

441. əgər satışın həcmi artırsa, digər şərtlər sabit qaldıqda məhsul vahidinin maya dəyəri:

- artar
- dəyişməz qalar
- əvvəlcə artar, sonra azalar
- əvvəlcə azalar, sonra artar
- √ azalar

442. Kalkulyasiyanın hansı üsulu büdcələşmənin əsasını təşkil edir?

- Mərhələ kalkulyasiyası;
- Tam məsrəflər üzrə kalkulyasiya
- Faktiki məsrəflər üzrə kalkulyasiya
- Xərc mərkəzləri və gəlirlər üzrə
- √ Normativ kalkulyasiyası;

443. Dəyişən məsrəf üzrə maya dəyərinin hesablanması daha dolğun informasiya ilə təmin edir:

- maya dəyərinin təhlili üçün
- √ qərarların qəbulu üçün
- mənfəətin təhlili üçün
- maliyyə vəziyyətinin təhlili üçün
- rentabelliğin qiymətləndirilməsi üçün

444. Dəyişən xərclər üzrə maya dəyəri kalkulyasiya sistemində satış qiyməti və məsrəflərin strukturu sabit olduğu zaman mənfəət yalnız aşağıdakılardan asılıdır :

- √ satışın həcmindən
- istehsalın həcmindən
- xərclərin tərkibindən
- məhsula tələbatdan
- istehsalat məsrəflərindən

445. Standart – direkt –kostinq sistemi özündə əks etdirir:

- faktiki müstəqim məsrəfləri
- normativ tam məsrəfləri
- √ tam olmayan normativ məsrəfləri
- hamısını
- faktiki tam məsrəfləri

446. Miqdarda kənarlaşmanın idarə edilməsi və nəzarəti mümkündür:

- Nəql etmədə qənaətçil üsullardan istifadə etməklə;
- Mümkün olan əldə etmə qiymətini minimum əsaslandırmaqda
- √ Nəql etmədə qənaətçil üsullardan istifadə etməklə və materialdan istifadə əmsalının artırılmasında;
- Əmək məhsuldarlığının artırılmasında;
- Materialdan istifadə əmsalının artırılmasında;

447. Qiymətdə kənarlaşmanın idarə edilməsi və nəzarəti mümkündür:

- Qiymətlərə manipulyasiya etməkdə;
- √ Çeşidin rentabelliyyəsinin artırılmasında;
- İstifadə edilmiş resursların optimal miqdarını əsaslandırmaqda
- Düzqün cavab yoxdur
- Alışda endirimin əldə edilməsində;

448. Qiymətdə kənarlaşma anlayışı göstərir:

- √ Materialların qiymətindən və ya əməyin normativ qiymətləndirilməsindən kənarlaşmalar;
- Ümumistehsal xərclərinin planlaşdırılmış miqdarındakı kənarlaşmalar;
- Ümumistehsal və kommersiya xərclərinin effektiv istifadəsindən;
- Sərt büdcədən istifadədə
- İstifadə edilmiş xammal və materialların miqdarından kənarlaşmalar;

449. Kənarlaşma anlayışı göstərir:

- Əldə edilən xammal və materialların qiymət və miqdarında, normativ göstəricilərdən kənarlaşmalar;
- Ümumistehsal xərclərinin və ya onların istifadə effektivliyinin planlaşdırılmış dərəcəsidəki kənarlaşmalar;
- √ Bütün cavablar düzqündür
- Düzqün cavab yoxdur
- Sərf edilmiş əməyin miqdar və qiymətində, normativ göstəricilərdən kənarlaşmalar;

450. Dəyişən məsrəflərin kalkulyasiya sistemi üçün nəzərdə tutulmuşdur:

- İstehsal məsrəflərinin istehsal edilmiş məhsul ehtiyatlarının qiymətinə daxil edilməsi;
- Təşkilatın bölmə fəaliyyətinin formalaşması
- Uçotda ancaq dəyişən məsrəflərin əks etdirilməsi
- Məsuliyyət mərkəzləri üzrə uçotun təşkili;
- √ Dəyişən məsrəflərin istehsal edilmiş məhsul ehtiyatlarının qiymətinə daxil edilməsi;

451. Tam xərclərə kalkulyasiya sisteminə nəzərdə tutulmuşdur:

- Ehtiyatların və planlaşdırmanın qiymətləndirilməsi
- √ Maya dəyərinin hesablanması;
- Əməliyyatlar üzrə idarəetmənin təşkili;
- Məsrəflərə nəzarətin gücləndirilməsi
- Mənfəətin planlaşdırılması;

452. Dövr ərzindəki tam maya dəyəri nədir?

- İstehsal maya dəyəri üstəqəl bitməmiş istehsal
- √ İstehsal məsrəflər üstəqəl istehsaldan kənar xərclər (dövrün xərcləri);
- Kommersiya xərcləri çıxılaraq istehsaldan kənar xərclər
- Plan (normativ) tədarük maya dəyəri
- İstehsal məsrəflərinin dəyəri;

453. Müəssisə həmcins məhsul buraxılışı ilə məşğuldursa, uçot aşağıdakı kimi aparılır:

- Dəst üsulu ilə;
- √ Mərhələ metodu ilə;
- Sifariş metodu ilə;
- Xərc məqsədləri və gəlirlər üzrə;

- Normativ üsulla

454. Müəssisələrdə kənara realizə edilmiş öz istehsalının yarımfabrikatlarına tətbiq edilir:

- √ Çoxpilləli sadə kalkulyasiya metodu;
- İstehsala məsrəflərin uçotunun mərhələ metodu
- Maya dəyərinin dəst kalkulyasiyası
- Xərc məqsədləri və gəlirlər üzrə kalkulyasiya
- Vİstehsala məsrəflərin uçotunun sifariş metodu

455. Qaimə xərclərin bölüşdürülməsində baza kimi istifadə edilmir:

- Birbaşa əmək ödənişi məsrəfləri;
- √ Reklam xərcləri
- Saatla ifadə edilən əmək məsrəfləri;
- Hesabat dövründə yaranan məsrəflər
- Birbaşa material məsrəfləri;

456. Materialların FİFO üsulu ilə qiymətləndirilməsi nəyi göstərir?

- √ Vaxta görə birinci əldə edilənlərin maya dəyəri
- Vaxta görə axırıncı əldə edilənlərin maya dəyəri
- İstehsalın plan (normativ) maya dəyəri;
- İstehsala bütün məsrəflərin məbləği
- İstehsalın faktiki maya dəyəri

457. MHBS görə hazır məhsul ehtiyatlarının qiymətləndirilməsinə hansı məsrəflər daxil edilir?

- Bütün birbaşa məsrəflər;
- Hesabat dövründəki bütün məsrəflər;
- √ Bütün istehsal məsrəfləri
- Əməyin birbaşa ödənilməsi məsrəfləri
- Bütün dolay məsrəflər;

458. Sadalanan hansı məsrəf maddələri istehsal maya dəyərinin formalaşmasında iştirak etmir?

- Birbaşa material məsrəfləri;
- √ Ticarət təşkilatının məhsulun nəqliyat xərcləri;
- Texnoloji avadlığın texniki xidməti xərcləri
- Saatla ifadə edilmiş əmək məsrəfləri
- Köməkçi materiallar;

459. Kalkulyasiyalaşma:

- Maliyyə hesabatının formalaşmasında avtomatlaşdırılmış hesablama sistemi
- Təşkilatda iqtisadi informasiya dövriyyəsinin təşkili;
- √ Bütün büraxılışın və ya müəyyən növ məhsulların (iş, xidmət) bir vahidinin maya dəyərinin iqtisadi hesablanması sistemi;
- Əməliyyatlar üzrə idarəetmənin təşkili
- Məsrəflərin maddələr üzrə siyahısı;

460. Dəyişən məsrəflər əsasında direkt-kostinq sistemilə işləyir;

- Birbaşa əmək məsrəflərini və dəyişən ümumistehsal xərcləri kənarlaşmalarını təhlil edir;
- √ Birbaşa əmək məsrəflərini və dəyişən ümumistehsal xərcləri kənarlaşmalarını təhlil edir və sərt büdcədən istifadə edir;
- Qiymətqoymaya informasiya yığılmasını təmin edir;
- Məhsulun maya dəyərinin hesablanması təmin edir
- Sərt büdcədən istifadə edir;

461. İstehsala məsrəflərin mərhələ kalkulyasiyasında istifadə edilir:

- √ Kütləvi eyni həmcins məhsul istehsalı və ya xidmətin göstərilməsinə maya dəyərinin təyin edilməsi;
- Hesabatlarda resursların nisbi aşağı səviyyəsinin əks etdirilməsi
- Hesabatlarda resursların nisbi yuxarı səviyyəsinin əks etdirilməsi
- Hər məhsula məsrəflərin sifarişlərinin qeydiyyatı
- Marjinal gəlirin təyin edilməsi;

462. Standart-kost sistemi aşkar edir:

- Məhsul, iş və xidmət neçəyə olmalıdır (normativ məsrəflər);
- Faktiki məsrəflərin normativ məsrəflərdən kənarlaşması;
- √ Bütün cavablar düzqündür
- Düzqün cavab yoxdur
- Məhsul, iş və xidmət əslində neçəyə olmalıdır (faktiki məsrəflər);

463. Materiallardan istifadənin kənarlaşma səbəblərinə aiddir:

- √ Lomun istifadəsinin aşağı və ya yuxarı səviyyəsi
- Gözlənilmədən milli mükafatlar;
- İşçilərin öyrədilməsi;
- Əmək məhsuldarlığı səviyyəsinin dəyişməsi
- İş vaxtından artıq vaxt və ya plandan fərqli mükafat ödəmələri

464. Materialların qiymətindəki kənarlaşmaların yaranma səbəblərini sadalayın:

- √ Gözlənilmədən qiymətin ümumi artımı, endirimlərin dəyişməsi
- Məhsulun dizaynının dəyişilməsi
- Öyrətmə effektinin nəticələri;
- Əmək şərtləri üsullarının təkmilləşdirilməsi və nəzarəti
- Müxtəlif dərəcəli çətin işin əvəz olunması

465. Standart-kost sisteminin yaranmasının aşağıdakı məqsədləri vardır:

- √ Faktiki məsrəflərin normativ məsrəflərlə müqayisəsi nəticəsində məsrəflərə nəzarətin gücləndirilməsi;
- Mühasibat uçotu hesablarında kənarlaşmaların əks etdirilməsi;
- Məsrəflər normalarının işlənməsi və fəaliyyəti;
- Qərarların qəbulunda informasiya təminatının yaxşılaşdırılması
- Statik büdcənin istifadə edilməsi;

466. Məsrəflərin bölüşdürülməsi nədir?

- Müqavilə, təşkilati bölmələr
- Məsrəflər haqda yığılan uçot vahidi;
- Proseslərin, məhsul və işlərin dəyərinin ölçülməsi;
- Daimi xərclər;
- √ Məsrəflərin müəyyən məsrəf obyektlərinə aid edilməsi prosesi

467. Standart-kost sistemindən istifadənin üstünlükləri bunlardan ibarətdir:

- Qiymət və miqdar standartları əsasında mal-material ehtiyatlarının həcmi və maya dəyərinin hesablanması imkan yaradır;
- Büdcənin tərtib edilməsinə, hər bir hesab-faktura üzrə kənarlaşmanın təyin edilməsi və qiymətdəyişməyə lazımı informasiyanın yığılmasına imkan yaradır;
- Dəyişən məsrəflər əsasında «direkt-kostinq» sistemi ilə işləyir;
- √ Bütün cavablar düzqündür
- Analitik hesabatların tərtibi və kənarlaşmalara görə qərarın qəbul edilməsi vaxtını azaldır;

468. Məsrəflərin kalkulyasiya obyektinə reklam şəbəkəsi hesab edildikdə, şəbəkə rəhbərinin əmək haqqısı aşağıdakı kimi təsnifləşdirilir:

- √ Daimi və birbaşa
- Dolayı və dəyişən;
- Dəyişən və birbaşa;

- Düzqün cavab yoxdur
- Dolayı və birbaşa;

469. əmək haqqı dərəcəsindən kənarlaşma səbəblərinə aid etmək olar:

- √ Mükafatlar, müxtəlif səviyyəli çətin işlərin əvəz edilməsi;
- Məhsul dizaynının dəyişilməsi;
- Müxtəlif təchizat mənbələri
- Mövsüm effekti, məsələn qışda istilik enerjisi;
- Müxtəlif sort materialların əvəz edilməsi;

470. Standart-kost sisteminin əsas məqsədi ibarətdir:

- Uçotda ancaq dəyişən xərclərin tətbiqi;
- Ancaq material məsrəfləri üzrə kənarlaşmaların uçotu;
- Əmək məsrəfləri üzrə kənarlaşmaların uçotu;
- Düzqün cavab yoxdur
- √ Müəssisənin mənfəətində itki və kənarlaşmaların uçotu;

471. Direkt-kostinq sisteminin xüsusiyyəti nədən ibarətdir?

- √ Məhsulun maya dəyəri ancaq dəyişən məsrəflərin hissəsində uçota alınır və planlaşdırılır;
- Məhsulun maya dəyəri ancaq daimi məsrəflərin hissəsində uçota alınır və planlaşdırılır;
- Maya dəyərində qaimə məsrəflər uçota alınmır;
- Məhsulun maya dəyəri təyin edilmiş smetalar əsasında hesablanır
- Məhsulun maya dəyəri həm dəyişən, həm də daimi məsrəflərin hissəsində uçota alınır və planlaşdırılır;

472. Direkt-kostinq sistemində məhsulun maya dəyəri necə hesablanır?

- Firmanın özü tərəfindən təyin edilmiş norma və normativlərin uçotu;
- √ Ancaq dəyişən məsrəflər uçota alınır;
- Enerji tariflərinin dəyişilməsi uçota alınır;
- Xidmətin və əməyin ödənişinin dəyişilməsi uçota alınır
- Standartların işlənilib hazırlanması;

473. Aşağıdakı hansı məsrəfləri istehsal müəssisəsinin maya dəyərinə yox, onun dövrü xərclərinə aid edilir?

- √ Müəssisə ofisinin əmlak vergisi;
- Materiallar üzrə birbaşa məsrəflər
- İstehsal müəssisəsinin enerji məsrəfləri
- Düzqün cavab yoxdur
- İstehsal avadanlığının amortizasiyası

474. Tam məsrəflərin kalkulyasiyalaşmasında bitməmiş istehsalın dəyərində hansı kateqoriyalı məsrəflər daxil edilir və dəyişən məsrəflərin kalkulyasiyalaşmasında bura daxil edilmir?

- √ Daimi ümumistehsal xərcləri;
- Birbaşa material məsrəfləri
- Birbaşa əmək məsrəfləri;
- Texniki xidmətə məsrəflər
- Dəyişən ümumistehsal xərcləri;

475. Differensiyalaşdırılmış xərclərə aiddir:

- Hazırkı qərarın çıxarılmasından asılı olmayaraq, dəyişilməyən baş vermiş xərclər;
- √ Bir alternativ qərarın qəbulu digərindən imtina tələb edərsə, itirilən və ya qurban verilən xərclər;
- Müəyyən şəraitdə baş verən və digər şəraitdə fərqli olan xərc ölçüsü
- Bütün cavablar düzqündür
- Düzqün cavab yoxdur;

476. İstehsala məsrəflərin sifariş metodunun uçotu və məhsulun maya dəyərinin kalkulyasiyası hansı istehsalatlarda tətbiq edilir?
- √ Kiçik seriyalı və fərdi istehsal müəssisələrdə;
 - Müxtəlif növ məhsul istehsalı edən müəssisələrdə
 - Xammalın kompleks istifadəsi istehsalatlarında
 - Emal sənayesində
 - Həmcins məhsul istehsalı edən müəssisələrdə
477. Hansı məsrəflər istehsal həcmnin dəyişilməsində reaksiya verirlər?
- √ Dəyişən xərclər
 - Alternativ xərclər;
 - İnkrement xərclər;
 - Düzqün cavab yoxdur
 - Daimi xərclər;
478. İstehsala məsrəflərin mərhələ metodunun uçotu və məhsulun maya dəyərinin kalkulyasiyası hansı istehsalatlarda tətbiq edilir?
- √ Neftayırma;
 - Kütləvi istehsalda;
 - Müqavilə üzrə;
 - Məmulatın xüsusi sifarişlə və ya unikal istehsalla yerinə yetirilməsində
 - Sənayenin hasilat sahəsində (qaz, neft, kömürçixarma);
479. Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul olan müəssisələrə uyğun gəlir:
- xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən
 - xidmət göstərilməsi ilə
 - √ ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən
 - bilavasitə satışla məşğul olan
 - fərdi sifarişləri yerinə yetirən
480. Daimi ümumistehsalat xərclərinin normativ əmsallarının hesablanması üçün ümumi planlaşdırılmış daimi ümumistehsalat xərcləri aşağıdakılara bölünür:
- praktiki gücə görə
 - azaldılmış gücə görə
 - nəzəri (ideal) gücə görə
 - √ normal gücə görə
 - artırılmış gücə görə
481. Marjinal mənfəət nədir:
- dəyişən məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsidir
 - satışdan gəlirlə (mədaxillə) daimi məsrəflər arasındakı fərkdir
 - daimi xərclərlə satışdan olan mənfəətin məbləğidir
 - dəyişən məsrəflərə nisbətən satışdan əldə olunan gəlirin artımıdır
 - √ satışdan gəlirinin (mədaxilin) dəyişən məsrəflərdən artıq olan hissəsidir
482. Direkt-kostinq sistemi aşağıdakı məqsədlər üçün istifadə edilir:
- xarici hesabatların tərtibi və vergi ödənilməsi
 - heç bir cavab doğru deyil
 - bütün cavablar doğrudur
 - √ qısamüddətli qərarların qəbulu üçün
 - müəssisənin investisiya siyasətinin işlənməsi
483. Vergiyəcəlbolunma baxımından inflyasiya şəraitində sərf edilən materialların qiymətləndirilməsinin hansı metodundan istifadə daha məqsədəuyğundur:

- nepmənt orta maya dəyəri
- bütün cavablar doğrudur
- FIFO
- ✓ LIFO
- sadə orta maya dəyəri

484. Qeyri-müstəqim xərclərinin bölüşdürülməsi bazasının differensiyası aşağıdakılardan nəyi ifadə edir:

- müxtəlif məsrəf maddələri və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər və hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir
- heç birini
- ✓ müxtəlif məsrəf maddələri və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər
- hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir
- normativ (plan) və faktiki kalkulyasiyanın tərtibi üçün müxtəlif bölüşdürmə bazasından istifadə olunmalıdır

485. əgər satışın həcmi istehsalın həcmindən çox olarsa, dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi məsrəflərin tam bölüşdürülməsi sistemindən fərqli olaraq:

- daha az mənfəətə səbəb olar
- məhsul vahidinin maya dəyərinə təsir etməyəcək
- istehsalın həcmindən asılı olaraq mənfəətin hesablanmasına səbəb olar
- mənfəətə təsir etməyəcək
- ✓ daha çox mənfəətə səbəb olar

486. İstehsalın həcmi satışın həcmindən çox olduğu halda məsrəflərin tam bölüşdürülməsi üzrə maya dəyərinin kalkulyasiya sistemi dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiya sistemindən fərqli olaraq nəyə səbəb olur:

- eyni həcmdə mənfəətə
- daha az mənfəətə
- məhsulun ucuzlaşmasına
- məhsulun bahalaşmasına
- ✓ daha çox mənfəətə

487. Dəyişən xərclər üzrə maya dəyərinin kalkulyasiya sistemi belə adlanır:

- bölüşdürülməyən məsrəflər sistemi
- məsrəflərin qismən bölüşdürülməsi
- məhsul vahidinin maya dəyəri
- tam bölüşdürülən məsrəflər sistemi
- ✓ marjinal sistem

488. Direkt –kəstinq sisteminin mahiyyəti nədir

- bütün cavablar doğrudur
- heç bir cavab doğru deyil
- müstəqim dəyişən xərclər hazır məmulat növləri üzrə ümumiləşdirilir
- qeyri-müstəqim dəyişən xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir
- ✓ müstəqim dəyişən xərclər hazır məhsulun növləri üzrə ümumiləşdirilir, qeyri-müstəqim xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir

489. Qeyd edilənlərdən hansı göstərici məhsulun rentabelliğini xarakterizə edir:

- ✓ cari məsrəflərin səmərəliliyi
- əsas istehsal fondlarının 1 manatına düşən məhsulun həcmi
- canlı əməyə düşən məsrəflər
- əsas istehsal fondlarına düşən məsrəflər
- bir işçiyə düşən məhsul buraxılışı

490. əgər daxili gəlirlilik norması investordan tələb etdiyi diskont normasından azdırsa, onda bu layihə üzrə investisiya:

- özünü doruldur
- məqsədəuyğundur və həyata keçirilməlidir
- həyata keçirilməlidir
- məqsədəuyğundur
- ✓ özünü doğrultmur

491. əgər xalis diskontlaşdırılmış gəlir (inteqral səmərə) verilmiş diskont normasına əsasən sıfırdan çox olan halda layihə:

- düzəlişə qaytarılmalı
- yenidən işlənməli və düzəlişə qaytarılmalı
- ✓ qəbul olunur
- rədd olunur
- yenidən işlənməli

492. İdarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prosesi neçə fazadan ibarətdir:

- 5
- 6
- ✓ 2
- 3
- 4

493. İdarəetmə uçotu sahəsində uçot siyasətinin mövcudluğu haqda danışmaq olarmı?

- belə anlayış mövcud deyil;
- düzgün cavab yoxdur.
- ✓ bəli, bu idarəetmə uçotunun aparılması üsullarını tənzimləyən sənədlərin məcru-mu-su deməkdir;
- idarəetmə uçotu sahəsində uçot siyasəti yalnız xüsusi əmrlə təsdiq edilən təşkilat-larda mövcuddur;
- idarəetmə uçotu sistemində uçot siyasəti yalnız sığmdar cəmiyyətlərdə möv-cuddur

494. İnvestisiyanın öz xərcini ödəməsi müddəti iqtisadi anlayışına aşağıdakılardan uyğun gələni bunlardan hansıdır:

- daha az məsrəflə məhsul buraxılışı həcmnin artması
- heç biri doğru deyil
- bütün cavablar doğrudur
- məsrəflə şərtlənən iqtisadi nəticənin nisbəti
- ✓ investisiya fəaliyyəti ilə bağlı olan dövrdən başlayaraq investisiya layihəsi ilə bağlı bütün məsrəflər onun həyata keçirilməsinin məbləğ nəticəsi ilə örtülür

495. Kapital yaradan investisiyası özündə aşağıdakı kapital qoyuluşlarını əks etdirir:

- ✓ maşın və avadanlıqların əldə olunmasına
- heç birini
- təsərrüfat ehtiyacları üçün materialların alınmasına
- materialların emalına
- maliyyə aktivlərinə vəsaitlərin yerləşdirilməsinə

496. əgər gəlirlilik indeksi vahiddən azdırsa, onda layihə:

- qəbul olunur
- yenidən işlənməli və düzəlişə qaytarılmalı
- düzəlişə qaytarılmalı
- yenidən işlənməli
- ✓ rədd olunur

497. İnvestisiya layihəsi üzrə məsrəf və nəticələrin dəyər ifadəsi ilə qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə olunur:

- hesablama qiymətləri
- ✓ yuxarıda qeyd dilənlərdən hər biri qəbul oluna bilər

- bazis qiymətləri
- dünya qiymətləri
- proqnoz qiymətləri

498. İntestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi zamanı hesablama dövrü özündə aşağıdakı müddəti əks etdirir:

- obyektin yaradılması
- √ obyektin yaradılması, istismarı və ləğv olunması
- obyektin ləğv olunması
- obyektin istismarı
- obyektin istismarı və ləğv olunması

499. İstehsala investisiya nəyi ifadə edir :

- istehsala cari məsrəfləri
- məhsulun istehsalı və satışı üzrə müəssisənin məsrəfləri
- işçilərin əmək haqqı məsrəfləri
- xammal və materialların alınmasına məsrəfləri
- √ maşın və avadanlığın əldə olunmasına məsrəfləri

500. İntestisiya fəaliyyətinin əsas obyekti aşağıdakılardan hansıdır:

- məhsulun satışından olan gəlir
- qeyd edilənlərdən heç biri
- √ milli təsərrüfatın bütün sahələrində və sferalarında yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri
- intellektual əməyinin məhsulu, elmi, incəsənət, mədəniyyət əsərləri və s
- yeni buraxılan məhsul üzrə xərclər

501. İdarəetmə qərarlarının həyata keçirilməsi fazası neçə mərhələdən ibarətdir:

- 6
- 5
- 4
- √ 3
- 2

502. İdarəetmə qərarlarının hazırlanması prosesi hansı işlərin yerinə yetirilməsini nəzərdə tutur:

- idarəetmə obyekti haqqında informasiyanın yığılması, işlənməsi və təhlili
- idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyat keçirilməsi
- idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması
- məqsədin müəyyən edilməsi və qərarın hazırlanması
- √ idarəetmə obyekti haqqında informasiyanın yığılması, işlənməsi və təhlili; məqsədin müəyyən edilməsi və qərarın və hazırlanması; idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyat keçirilməsi

503. İdarəetmə qərarlarının hazırlanma və həyata keçirilməsi neçə mərhələni əhatə edir:

- 2
- 3
- 6
- 5
- √ 4

504. İdarəetmə qərarlarına verilən əsas tələblər hansılardır:

- √ bütün yuxarıda qeyd edilənlər
- direktivlik və məcburilik; tamlıq və komplekslik; nəticəlilik, operativlik və vaxtında verilmə; qənatlilik və səmərəlilik; əvvəlki qərarla uzlaşma
- hərtərəfli əsaslandırma; səriştəlilik; qanunilik; dəqiq və aydın ifadə olunma
- direktivlik və məcburilik; tamlıq və komplekslik; nəticəlilik

- operativlik və vaxtında verilmə; qənatlilik və səmərəlilik; əvvəlki qərarla uzlaşma

505. İdarəetmə uçotu sistemində uçot və hesabat obyektlərinə nələr aiddir?

- √ təşkilatın struktur bölmələri;
- ayrıca istehsalat.
- reklam şöbəsi;
- loqistika;
- necə bir hüquqi şəxs kimi bütövlükdə təşkilatın özü;

506. Daxili hesabat sistemini qurmaq üçün hər şeydən əvvəl müəyyənləşdirilməlidir:

- √ müxtəlif struktur bölmələrinin menecerləri üçün zəruri informasiyaların siyahısı;
- aktivlərin pulla qiymətləndirilməsi.
- marjinal gəlirin normaları;
- təşkilatın istehsal imkanları;
- heyətin orta siyahı sayı;

507. Mühasibat hesabatının maddələri təsdiq olunur:

- mühasibatın arayışı ilə;
- ilk sənədlər əsasında.
- √ əmlakın və maliyyə öhdəliklərinin inventarlaşması nəticələri ilə;
- maddi məsul şəxslərlə;
- uçot reqistrləri ilə;

508. Təşkilatın rəhbərliyi öz işində aşağıdakı səbəblər üzündən dərc olunan uçot informasiyalarından az istifadə edir:

- hesabatlar tərtib edildikdə xərclər hesablarda əks etdirilmir
- heç kim öz bölməsinin aktivlərinə görə məsuliyyət daşımır
- o kifayət qədər obyektiv deyildir;
- √ o kifayət qədər vaxtında verilməmişdir;
- o kifayət qədər etibarlı deyildir

509. İdarəetmə uçotunun aparılmasının firma daxili standartları tənzimləyir:

- hesabatın imzalanması qaydasını;
- mühasibat hesabatının təqdim olunduğu ünvanı;
- maliyyə hesabatının təqdim edilmə müddətini;
- əmlakın inventarlaşmasının nəticələrini.
- √ uçot prosedurlarının tətbiqini;

510. Azərbaycanda idarəetmə hesabatının tərkibi tənzimlənir?

- Maliyyə Nazirliyinin təlimatı ilə;
- müəssisənin uçot siyasəti ilə.
- “Mühasibat uçotu haqda” Qanunla;
- √ təsərrüfat subyektinin daxili normativ aktları ilə;
- peşə standartları ilə;

511. İdarəetmə uçotu çərçivəsində hesabat hansı tezlikdə tərtib edilir?

- hər il;
- hər ay;
- ciddi dövrülük gözlənilir.
- √ tələb olunan hallarda;
- idarəetmə uçotunda heç bir hesabat olmur;

512. Mənfəət və zərərələr haqqında hesabatda xalis mənfəət göstəricisi müəyyənləşdirilir:

- √ hesablama yolu ilə;
- hesablər planı əsasında
- müstəqim hesab metodu ilə;
- hesablər üzrə dövriyyələrin təhlili əsasında
- ilk sənədlər əsasında

513. Aşağıda sadalananlardan hansı idarəetmə uçotu sistemində uçot siyasətinin predmetinə aid deyildir?

- planların formaları;
- maliyyə hesabatı.
- hesablər planı;
- √ bölmə menecerlərinin təyinatı qaydası;
- plan və hesabatların təqdim olunması rəqlamenti;

514. Funksional meyarlarına görə bazar qiymətləri bölünür:

- sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
- satış qiyməti və istehlak qiyməti
- resurslara, yaxud hazır məhsullara qiymətlər
- √ sair qiymətlər – baza, transfert, dünya və depinq
- möhkəm və sürüşkən qiymətlər

515. Uçot meyarlarına görə bazar qiymətləri bölünür:

- sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
- √ satış qiyməti və istehlak qiyməti
- resurslara, yaxud hazır məhsullara qiymətlər
- sair qiymətlər – baza, transfert, dünya və depinq
- möhkəm və sürüşkən qiymətlər

516. Sabitlik dərəcəsinə görə bazar qiymətləri bölünür:

- sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
- satış qiyməti və istehlak qiyməti
- resurslara, yaxud hazır məhsullara qiymətlər
- sair qiymətlər – baza, transfert, dünya və depinq
- √ möhkəm və sürüşkən qiymətlər

517. Qiymətqoymanın kənardan təklif amillərinə aid edilir:

- iqtisadi tsikl fazası və inflyasiya
- elmi-texniki tərəqqi və inflyasiya
- √ bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
- digər mallara qiymətlər və alıcılar tərəfindən rəqabət səviyyəsi
- iqtisadi tsikl fazası və elmi-texniki tərəqqi

518. Qiymətqoymanın kənardan tələbat amillərinə aid edilir:

- tədavül xərcləri
- rəqiblərin qiymət fəaliyyəti
- iqtisadi tsiklin fazası
- inflyasiya
- √ malın qiyməti

519. Aşağıda sadalanan göstəricilərdən hansı məhsulun rentabelliğini xarakterizə edir?

- √ cari xərclərin effektivliyi
- əsas istehsal fondlarının xüsusi çəkisi
- canlı əmək məsrəflərinin xüsusi çəkisi
- əsas istehsal fondlarının bir manatına düşən məhsulların həcmi

- bir işçiyə düşən məhsul istehsalı

520. Investisiya layihələrinin nəticələrini və xərcləri dəyərle qiymətləndirmək üçün istifadə edilir:

- bazis qiymətləri
- proqnoz qiymətləri
- hesablaşma qiymətləri
- ✓ sadalanan qiymətlərin istənilən növü
- dünya qiymətləri

521. Xərclərin mərkəzi üçün mümkün sayılan heabatların siyahısına o cümlədən aşağıdakılar da daxil edilir:

- ✓ istehsal planı
- ümumtəsərrüfat xərcləri planı
- gəlirlər və xərclər büdcəsi
- bütün cavablar düzgündür
- pul vəsaitlərinin hərəkəti büdcəsi

522. Maliyyə planına aiddir:

- ümumtəsərrüfat xərcləri planı
- satış planı
- ✓ proqnoz balansı
- heç bir cavab düzgün deyildir
- istehsal maya dəyəri büdcəsi

523. Planlaşma proseduruna aşağıdakıların tərtibindən başlanılır:

- kommersiya xərcləri planı
- istehsal planı
- investisiya büdcəsi
- kapital qoyuluşu planı
- ✓ satışın büdcəsi

524. Bir ilədək müddətə planlaşmanı belə xarakterizə etmək olar:

- cari
- strateji
- alternativ
- ✓ heç bir cavab düzgün deyildir
- taktiki

525. Qərarların parametri dedikdə nə başa düşülür?

- qərar qəbul edilən zaman diqqət yetirilməli olan kənar şərtlər
- belə bir situasiyada qəbul ediləsi qərarların variantların dəsti
- ✓ A və B variantları düzgündür.
- heç bir cavab düzgün deyildir
- qərar qəbul edilən zaman diqqət yetirilməli olan daxili şərtlər

526. İdarəetmə və maliyyə mühasibatı arasındakı qarşılıqlı əlaqənin hansı variantının tətbiqi məqsəduyğundur?

- müəssisənin ölçüsü
- həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi və idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
- idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi və müəssisənin ölçüsü
- ✓ idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
- müəssisənin ölçüsü və həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi

527. Qərb uçot praktikasında idarəetmə və maliyyə mühasibatı arasındakı qarşılıqlı əlaqənin neçə variantı fərqləndirilir?

- 3
- 6
- ✓ düzgün cavabı yoxdur
- 4
- 5

528. Səlahiyyətlərin və məsuliyyətin müxtəlif dərəcələrinə görə məsuliyyət mərkəzlərini formalaşdırmaq mümkündür:

- məsrəf mərkəzi və gəlir mərkəzi
- məsrəf mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
- ✓ məsrəf mərkəzi, gəlir mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
- gəlir mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
- məsrəf mərkəzi, gəlir mərkəzi və mənfəət mərkəzi

529. İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsinə görə idarəetmə uçotu sisteminin fəaliyyət göstərməsi üçün hansı texniki vasitələr zəruridir?

- iqtisadi
- təşkilati
- metodoloji
- sosial
- ✓ texniki

530. İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsi idarəetmə subyektlərinin siyahısını müəyyənləşdirir?

- iqtisadi
- ✓ təşkilati
- metodoloji
- sosial
- texniki

531. İdarəetmə uçotunun təşkilati-metodoloji metodunun hansı tərkib hissəsi idarəetməni hansı obyektlər və hansı prinsiplər əsasında müəyyənləşdirir?

- texniki
- ✓ metodoloji
- sosial
- iqtisadi
- təşkilati

532. Satış obyektlərinə görə bazar qiymətləri bölünür:

- sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
- satış qiyməti və istehlak qiyməti
- ✓ resurslara, yaxud hazır məhsullara qiymətlər
- sair qiymətlər – baza, transfert, dünya və depinq
- möhkəm və sürüşkən qiymətlər

533. Tənzimləmə dərəcəsinə görə bazar qiymətləri bölünür:

- ✓ sərt qeydə alınan qiymətlər, tənzimlənən və sərbəst qiymətlər
- satış qiyməti və istehlak qiyməti
- resurslara, yaxud hazır məhsullara qiymətlər
- sair qiymətlər – baza, transfert, dünya və depinq
- möhkəm və sürüşkən qiymətlər

534. Qiymətqoymanın kənardan təklif amillərinə aid edilir:

- iqtisadi tsikl fazası və inflyasiya
- elmi-texniki tərəqqi və inflyasiya

- ✓ bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
- digər mallara qiymətlər və alıcılar tərəfindən rəqabət səviyyəsi
- iqtisadi tsikl fazası və elmi-texniki tərəqqi

535. Qiymətdəyişmənin kənarından təklif amillərinə aid edilmir:

- tədavül xərcləri
- bazarın inhisarlaşdırma dərəcəsi
- bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
- ✓ düzgün cavabı yoxdur
- xərclər və bazarın inhisarlaşdırma dərəcəsi

536. Qiymətdəyişmənin kənarından tələbat amillərinə aid edilmir:

- malın faydalılığı
- ✓ bazarın inhisarlaşdırma dərəcəsi
- digər mallara qiymətlər
- alıcılar tərəfindən rəqabət səviyyəsi
- istehlakçının gəliri

537. Qiymətdəyişmə mexanizmini reallaşdırmaq üçün hansı əsas metodlardan istifadə olunur?

- Cari məsrəflər üstəgəl mənfəət metodu (məsrəf metodu)
- dəyər metodu
- rəqabət qiymətinə əsaslanan metod
- ✓ bütün cavablar düzgündür
- zərərsizlik metodu və tələbin elastikliyi metodu

538. Hər nəfərə düşən gəliri orta gəliri orta hesabla dörd dəfədən çox üstələyirsə, belə ailələr necə adlanır?

- yoxsul
- təmin olunmuş
- imkanlı
- ✓ zəngin
- az təminatlı

539. Hər nəfərə düşən gəliri iki minimal istehlak büdcəsini üstələyən, lakin zəngin ailələrin səviyyəsinə çatmayan ailələr necə adlanır?

- yoxsul
- təmin olunmuş
- ✓ imkanlı
- zəngin
- az təminatlı

540. Hər nəfərə düşən gəliri bir-iki minimal istehlak büdcəsi arasında tərəddüd edən ailələr necə adlanır?

- yoxsul
- ✓ təmin olunmuş
- imkanlı
- zəngin
- az təminatlı

541. Hər nəfərə düşən gəliri yaşayış minimumu ilə minimal istehlak büdcəsi arasında tərəddüd edən ailələr necə adlanır?

- yoxsul
- təmin olunmuş
- imkanlı
- zəngin
- ✓ az təminatlı

542. Hər nəfərə düşən gəlirə görə minimum yaşayış büdcəsinə bərabər, yaxud aşağı olan ailələr necə adlanır?
- ✓ yoxsul
 - təmin olunmuş
 - imkanlı
 - zəngin
 - az təminatlı
543. İdarəetmə qərarlarının qəbul edilməsi üçün ehtimal edilən xərclər uçota alınır:
- ✓ ehtiyatların məhdudluğu şəraitində
 - ehtiyatlarla təminatdan asılı deyil
 - ehtiyatların məhdudluğu şəraitində və ehtiyatların artıq olması zamanı
 - heç bir cavab doğru deyil
 - ehtiyatların artıq olması zamanı
544. Aşağıdakı alternativ variantlardan biri üzrə qərar qəbul edilməsi üçün aşağıdakılar haqda informasiya tələb olunur:
- nəzarət edilən və edilməyən xərclər
 - bütün cavablar doğrudur
 - ✓ relevant xərc və gəlir
 - hər bir variant üzrə məcmu gəlir və xərc
 - daimi və dəyişən xərclər
545. İnvestisiya layihələrinin müqayisə edilməsi və onlardan ən yaxşısının seçilməsi üçün aşağıdakı göstəricidən istifadə etmək məqsədəuyğundur:
- satılıq məhsulun həcmi
 - məhsulun rentabelli
 - mənfəətin həcmi
 - maya dəyəri
 - ✓ xalis (təmiz) diskontlaşdırılmış gəlir və inteqral səmərə
546. İlk investisiyaların məbləğini diskont xalis pul daxil olmalarının ümumi məbləği ilə müqayisə hansı metoda əsaslanır?
- ✓ xalis indiki dəyər metodu
 - ödəmə dövrü metodu
 - mənfəətlilik əmsali metodu
 - investisiyanın səmərəliliyi əmsalinin hesablanması metodu
 - gəlirin daxili dərəcəsi metodu
547. İstehsalın və təchizatın genişləndirilməsi ehtimal olunduqda qiymətin yaranmasının hansı Praysinq metodu tətbiq edilir?
- orta xərc metodu
 - ✓ istehsal xərclərinin standart (normativ) metodu
 - məqsədli mənfəət metodu
 - gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
 - xərclərin həddi metodu
548. Qeydə alınan qiymətlərin müəyyənləşdirilməsinə əsaslanan metoda aiddir:
- ✓ qeydə alınan möhkəm qiymətlər metodu
 - məqsədli mənfəət metodu
 - mükafat verməklə xərclərin ödənməsi metodu
 - tam xərclər metodu
 - xərclərin həddi metodu
549. Qiymət siyasətinin və strategiyasının hazırlanmasının hansı mərhələsində onun yerinə yetirilməsi üçün maliyyə təhlili, bazarın segment təhlili və rəqabət təhlili əsas sayılır?

- ilkin informasiyaların toplanması
- strategiyanın formalaşması
- strateji təhlil və strategiyanın formalaşması
- düzgün cavab yoxdur
- ✓ strateji təhlil

550. İnvestisiyaların mənbələri hesab olunur:

- xüsusi maliyyə vəsaiti
- birgə müəssisələrin nizamnamə kapitalında maliyyə formasında verilən xarici investisiyalar
- borc vəsaitlərinin müxtəlif formaları, o cümlədən dövlət tərəfindən verilən kreditlər və xarici investisiyaların kreditləri
- ✓ bütün cavablar düzgündür
- büdcədən təxsisat, sahibkarlığı müdafiə fondu

551. Kreditlər üzrə faizləri ödəmək üçün kifayət sayılan cari gəlirlər layihənin əhəmiyyətini hansı metodla əks etdirir?

- xalis indiki dəyər metodu
- ödəmə dövrü metodu
- ✓ mənfəətlilik əmsalı metodu
- investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- gəlirin daxili dərəcəsi metodu

552. Xalis diskont dəyər mənfə olduq halda maksimum uçot dərəcəsi hansı metodla müəyyənləşdirilir?

- xalis indiki dəyər metodu
- ödəmə dövrü metodu
- mənfəətlilik əmsalı metodu
- investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- ✓ gəlirin daxili dərəcəsi metodu

553. Planlaşdırılan dövr üçün əməliyyat və maliyyə büdcələrinin tərtibi üzrə işlər hansı mərhələdə həyata keçirilir?

- maliyyə strukturunun formalaşması
- ✓ büdcələşmə sistemlərinin tətbiqi
- planlaşdırma reqlamentinin hazırlanması
- idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
- büdcə strukturunun yaradılması

554. Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir?

- ✓ planlaşdırma reqlamentinin hazırlanması
- maliyyə strukturunun formalaşması
- büdcə strukturunun yaradılması
- idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
- büdcələşmə sistemlərinin tətbiqi

555. Müəssisə rəhbəri mənfəət normasının maksimallaşdırılmasını hədəfə aldıqda maliyyə məsuliyyəti mərkəzi belə adlanır:

- gəlir mərkəzi
- xərc mərkəzi
- gəlir mərkəzi və xərc mərkəzi
- investisiya mərkəzi
- ✓ mənfəət mərkəzi

556. Müəssisənin buraxdığı məhsulların qiyməti müəyyənləşdirildikdə aşağıdakı amilləri nəzərə almaq lazım gəlir:

- həmin məhsullara istehlak tələbatının səviyyəsi və həmin məhsullar bazarında mövcud olan tələbatın elastikliyi
- ✓ bütün cavablar düzgündür
- rəqib müəssisələrin analoji məhsullarının qiymət səviyyəsi
- qiymətin yaranmasının dövlət tənzimlənməsi tədbirləri (məsələn inhisarçı müəssisələrin məhsullarına)

- müəssisənin həmin məhsulların buraxılışının dəyişilməsinə bazarın mümkün reaksiyası

557. Qiymət hesablanılan zaman hansı Praysinq metodu məhsulların maya dəyərinin normativ kalkulyasiyasına əsaslanır?

- məqsədli mənfəət metodu
- gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- ✓ orta xərc metodu
- xərclərin həddi metodu
- istehsal xərclərinin standart (normativ) metodu

558. Qiymətin yaranmasının həvəsləndirici metodlarına nə aiddir?

- möhkəm qeydə alınan qiymətlər metodu
- tam xərclər metodu
- ✓ mükafat verməklə xərclərin ödənməsi metodu
- sürüşkən şkala üzrə düzəliş edilən qeydə alınan qiymət metodu
- sonradan dəyişdirilməsinə imkan verən qeydə alınmış qiymət metodu

559. Qiymət siyasəti və strategiyasının hazırlanmasının hansı mərhələsində xərclərin qiymətləndirilməsi, maliyyə məqsədlərinin dəqiqləşdirilməsi və potensial rəqiblərin siyahısının müəyyənləşdirilməsi əsas tədbir sayılır?

- ✓ ilkin informasiyaların toplanması
- düzgün cavab yoxdur
- strateji təhlil və strategiyanın formalaşması
- strategiyanın formalaşması
- strateji təhlil

560. İntestisiyalar aşağıdakı formalarda həyata keçirilə bilər:

- torpaq sahələri
- pul vəsaitləri və onların ekvivalentləri
- ✓ bütün cavablar düzgündür
- qaydaya görə pul ekvivalenti şəklində qiymətləndirilən əmlak hüququ
- binalar, tikililər, maşınlar, avadanlıqlar və s. əmlak

561. Öhdəliklərin yerinə yetirilməsi üçün kifayət edən pul vəsaitlərinin cari dövrdə miqdarını hansı metod xarakterizə edir?

- xalis indiki dəyər metodu
- ödəmə dövrü metodu
- ✓ mənfəətlilik əmsalı metodu
- investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- gəlirin daxili dərəcəsi metodu

562. Layihə istismara verildəndən sonra investisiyaların və pul vəsaitlərinin dövriyyəsinin əvəzlənməsinin müsbət olması hansı metodda göstərilir?

- xalis indiki dəyər metodu
- ✓ ödəmə dövrü metodu
- mənfəətlilik əmsalı metodu
- investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
- gəlirin daxili dərəcəsi metodu

563. Planlaşma, monitorinq və planların yerinə yetirilməməsinin səbəblərinin təhlili prosedurları hansı mərhələdə müəyyənləşdirilir?

- maliyyə strukturunun formalaşması
- idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
- ✓ planlaşma rəqlamentinin hazırlanması
- büdcələşmə sistemlərinin tətbiqi
- büdcə strukturunun yaradılması

- 564.** Gəlirlərin və xərclərin əmələgəlmə mənbələrinə görə məsuliyyətə və nəzarətə imkan verən struktur modellərinin hazırlanması hansı mərhələdə baş verir?
- √ maliyyə strukturunun formalaşması
 - idarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
 - planlaşma rəqlamentinin hazırlanması
 - büdcələşmə sistemlərinin tətbiqini
 - büdcə strukturun yaradılması
- 565.** Büdcə xərclərinin müəyyən hədudlarında öz vəzifəsinin yerinə yetirilməsinə cavabdehlik daşıyan rəhbərin maliyyə məsuliyyəti mərkəzi necə adlanır?
- gəlir mərkəzi
 - mənfəət mərkəzi
 - investisiya mərkəzi
 - xərc və mənfəət mərkəzi
 - √ xərc mərkəzi
- 566.** Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir:
- maliyyə strukturunun formalaşması
 - idarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
 - planlaşma rəqlamentinin hazırlanması
 - büdcələşmə sistemlərin tətbiqi
 - √ büdcə strukturunun yaradılması
- 567.** Qiymət hesablandıqda qiymətin yaranmasının hansı Praysinq metodu mənfəətin əvvəlcədən müəyyən olunmuş ölçüsündən istifadəni nəzərdə tutur:
- orta xərc metodu
 - istehsal xərclərinin standart (normativ) metodu
 - √ məqsədli mənfəət metodu
 - gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
 - xərclərin həddi metodu
- 568.** Qiymətin yaranmasının hansı Praysinq metodu qiymətin tərkib hissəsi sayılan xərclərin hesablanmasını xarakterizə edir:
- √ orta xərc metodu
 - istehsal xərclərinin standart (normativ) metodu
 - məqsədli mənfəət metodu
 - gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
 - xərclərin həddi metodu
- 569.** Qiymətin yaranmasının Praysinq metoduna aiddir:
- möhkəm sabit qiymət metodu
 - sürüşən şkala üzrə düzəliş edilən qeydə alınmış qiymət metodu
 - mükafat verilməklə xərclərin ödənməsi metodu
 - √ tam xərclər metodu
 - gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
- 570.** Müəssisədə qiymət siyasəti və strategiyasının hazırlanması aşağıdakı mərhələləri əhatə edir:
- √ 3 mərhələ
 - 5 mərhələ
 - 6 mərhələ
 - 2 mərhələ
 - 4 mərhələ
- 571.** Layihə konsepsiyasının hazırlanması mərhələrinə aşağıdakılar aiddir

- layihənin əsas prinsiplərinin hazırlanması
- ilkin planlaşma və xərclərin qiymətləndirilməsi
- təşkilatı və texniki proseslərin müəyyənləşdirilməsi
- ✓ bütün cavablar düzgündür
- layihənin texniki cəhətdən əsaslandırılması

572. Pul axınlarının müvəqqəti tərkibini hansı metod nəzərə almır:

- xalis indiki dəyər metodu
- Mənfəətlilik əmsalının metodu
- ✓ Investisiyaların səmərəliliyi əmsal hesablanması metodu
- Gəlirlərin daxili dərəcəsi metodu
- Ödənilmə dövrü metodu

573. İlk investisiyaların kəmiyyəti diskont xalis pul vəsaitlərinin daxil olmasını ümumi məbləği ilə müqayisə olunduqda hansı metod əsas götürülür:

- ✓ xalis indiki dəyər metodu
- Ödənilmə dövrü metodu
- Mənfəətlilik əmsalının metodu
- e) Investisiyaların səmərəliliyi əmsalının hesablanması metodu
- Gəlirlərin daxili dərəcəsi metodu

574. Şirkətin uçot-maliyyə siyasəti hansı mərhələdə müəyyənləşdirilir:

- a) maliyyə strukturu formalaşdırıldıqda
- ✓ idarəetmə uçotunun metodikası və proseduru hazırlandıqda
- planlaşdırılmanın reqlamenti hazırlandıqda
- e) büdcələşmə sistemləri tətbiq olunduqda
- b) büdcə strukturu yaradıldıqda

575. Rəhbərin fəaliyyət nəticələri aktivlərdən istifadənin səmərəlilik göstəriciləri əsasında qiymətləndirildikdə maliyyə məsuliyyəti mərkəzi belə adlanır:

- gəlir mərkəzi
- mənfəət mərkəzi
- ✓ investisiya mərkəzi
- xərc mərkəzi və mənfəət mərkəzi
- xərc mərkəzi

576. Müəssisəyə ayrılmış büdcə çərçivəsində satışdan gəlirlərin maksimallaşdırılmasına görə maliyyə məsuliyyəti daşıyan rəhbər belə adlanır:

- ✓ gəlir mərkəzi
- mənfəət mərkəzi
- investisiya mərkəzi
- xərc mərkəzi və mənfəət mərkəzi
- xərc mərkəzi

577. İdarəetmə uçotunun təşkilati-metodoloji metodu özündə birləşdirir:

- ✓ 3 tərkib hissəni
- 5 tərkib hissəni
- 6 tərkib hissəni
- düzgün cavabı yoxdur
- 4 tərkib hissəni

578. Xüsusi kapital qoyuluşu dedikdə nə başa düşülür:

- əsas istehsal fondlarının amortizasiyası
- məhsul vahidinin maya dəyəri
- mənfəətin kapital qoyuluşuna görə artım nisbəti
- cavablardan heç biri doğru deyil
- ✓ istehsal olunan məhsul vahidinə (istehsal gücünün artırılmasına) kapital qoyuluşu

579. Şirkətin struktur bölməsi aktivlərin rentabellik səviyyəsinin 20% olmasını dəstəkləyir. Onlar tərəfindən bu göstəricinin proqnoz əhəmiyyətinin 15% olması haqda layihədən imtina etmək haqda qərar qəbul edilir. Şirkətin qalan biznes vahidlərinin aktivlərinin rentabelliği 12% təşkil edir. Struktur vahid tərəfindən qəbul edilmiş qərar:

- həm bölmə və həm də müəssisə üçün səmərəlidir
- bölmə belə qərar qəbul edə bilməz
- bütövlükdə müəssisə üçün səmərəlidir, lakin bölmə üçün səmərəli deyil
- həm bölmə və həm də bütövlükdə müəssisə üçün səmərəli deyil
- ✓ bölmə üçün səmərəlidir, lakin bütövlükdə müəssisə üçün səmərəli deyil

580. İdarəetmə qərarlarının həyata keçirilməsi fazası hansı mərhələlərdən ibarətdir:

- idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət
- cavablardan heç biri doğru deyil
- idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət; qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
- ✓ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması, qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
- qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət

581. İdarəetmə qərarlarının hazırlanma və həyata keçirilməsi hansı mərhələləri əhatə edir:

- ✓ yuxarıda qeyd edilənlərin hamısı
- problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi; informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
- problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi
- informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
- idarəetmə qərarların hazırlanması; idarəetmə qərarların qəbul edilməsi və həyata keçirilməsi

582. İdarəetmə qərarlarının keyfiyyətinə təsir edən amillər hansı qruplara bölünür:

- qərarın həyata keçirilməsini müəyyən edən amillər; qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər
- ✓ qərarın keyfiyyətini müəyyən edən amillər; qərarın həyata keçirilməsini müəyyən edən amillər
- qərarın keyfiyyətini müəyyən edən amillər
- qərarın həyata keçirilməsini müəyyən edən amillər
- qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər

583. Baş (əsas) büdcə dedikdə bunlardan hansı nəzərdə tutulur:

- ✓ bütövlükdə müəssisə üçün tərtib olunan planların məcmusu]
- ehtiyatların tədarükü üçün tərtib olunan planların məcmusu
- müəssisənin satış planı
- filialların istehsal planlarının məcmusu
- müəssisənin əsas istehsalat bölmələri üçün tərtib olunan planların məcmusu

584. Planlaşdırma dövrü bunlardan hansıdır:

- ✓ planın tərtib edildiyi və reallaşması nəzərdə utulan vaxt kəsiyi
- qeyd edilənlərdən heç biri
- planın tərtib edildiyi və reallaşması nəzərdə utulan vaxt kəsiyi və menecerlərin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi
- məhsulun istehsalı və satılması üçün nəzərdə tutulan vaxt
- menecerlərin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi

585. Mənfəət və zərərler planı aşağıdakılardan əvvəl hazırlanmalıdır:

- inzibati xərclər büdcəsindən

- ümumistehsalat xərcləri büdcəsindən
- bunların hamısından
- kommersiya xərcləri büdcəsindən
- ✓ pul vəsaiti büdcəsi və proqnoz balansından

586. Ay üzrə fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üçün ən yaxşı əsas nə hesab edilir:

- ✓ plan göstəriciləri
- keçən ayın plan göstəriciləri
- keçən ilin müvafiq dövrünün faktiki nəticələri
- keçən ayın müvafiq dövrünün göstəriciləri
- keçən ay üzrə faktiki göstəricilər

587. Seqmentlər üzrə informasiya aşağıdakılardan hansının tərtibi prinsiplərini müəyyən edir:

- ✓ daxili istifadəçilər üçün mühasibat hesabatlarının
- qeyd edilənlərdən heç birinin
- daxili və xarici istifadəçilər üçün statistik hesabatlarının
- daxili və xarici istifadəçilər üçün mühasibat hesabatlarının
- xarici istifadəçilər üçün mühasibat hesabatlarının

588. Aşağıdakı şərtlər yerinə yetirildikdə müəssisənin məsuliyyət mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi obyektiv olur:

- biznesin bütün komponentləri üçün ümumi olan məsrəflər onlar arasında ədalətli əsaslarla bölüşdürüldükdə
- ✓ bütün cavablar doğrudur
- qiymətləndirmə zamanı istifadə edilən göstəricilərin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə
- biznesin müvafiq seqmentinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda
- qiymətləndirmə zamanı istifadə edilən göstəricilərin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə və biznesin müvafiq seqmentinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda

589. İstehsal həcmnin 10% artması dəyişən istehsal xərclərinin 10% artmasına səbəb olarsa, bu nəyi ifadə edir:

- məsrəflər özünü reqressiv aparır
- qeyd edilənlərdən heç birini
- məsrəflər özünü tərs mütənasüb aparır
- məsrəflər özünü deqressiv aparır
- ✓ məsrəflər özünü mütənasüb aparır

590. Komplektləşdirilmiş məmulatı almaq və ya istehsal etmək bəzəndə qərar edərkən aşağıdakı metoddan istifadə etmək daha doğru olar:

- hesablanmış maya dəyəri metodu
- hesablanmış maya dəyəri metodu, artımlı (cəkili) təhlil
- tam məsrəflərin uçotu metodu
- xərcini ödəmə metodu
- ✓ artımlı (cəkili) təhlil

591. Xalis (təmiz) diskontlaşmış dəyər dedikdə investisiya qoyuluşundan gələcəkdə daxil olması gözlənilən çevrilmiş (diskontlaşmış) pul vəsaitinin aşağıdakı dəyəri başa düşülür:

- müəssisənin investisiya qoyuluşundan gəlirləri
- heç bir cavab doğru deyil
- üstəgəl ilkin (başlanğıc) investisiya məsrəfləri
- ✓ kapital qoyuluşu proqramına uyğun olaraq ilkin (başlanğıc) investisiya məsrəfləri çıxılmaqla
- investisiya olunan kapital qoyuluşu üzrə progressiv artan gəlir

592. İstehsal gücü onu yerinə yetirməyə imkan verən xüsusi və ya nəzərdə tutulmayan sifarişin qəbulu zamanı daha səmərəli olan metod bunlardan hansıdır:

- ✓ marjinal
- tam və tam olmayan (müxtəsər) məsrəflərin uçotu

- bütün cavablar doğrudur
- tam olmayan (müxtəsər) məsrəflərin uçotu
- tam məsrəflərin uçotu

593. Operativ büdcənin hazırlanması prosesində sonuncu mərhələni nə təşkil edir:

- mənfəət və zərər planı, pul vəsaiti büdcəsi
- heç biri
- ✓ mənfəət və zərər planı
- pul vəsaiti büdcəsi
- proqnoz mühasibat balansı

594. Bir il müddətinə qədər vaxt üzrə planlaşdırmanı necə xarakterizə etmək olar:

- ✓ cari
- dövrü
- uzunmüddətli
- qısamüddətli
- strateji

595. Müəssisənin məsrəflərinin özünü aparması aşağıdakı düsturla ifadə olunur: $Y = 800 + 4X$ 400 ədəd məhsul vahidi buraxılırsa, müəssisənin planlaşdırılan məsrəfləri məsrəfləri nə qədər olacaq:

- 3000 manat
- heç bir cavab düz deyil
- 1800 manat
- 2000 manat
- ✓ 2400 manat

596. Alınması zəruri olan materialın miqdarının hesablanması üçün aşağıdakılar hazırlanmalıdır:

- satışların büdcəsi
- qeyd edilənlərin hamısı
- kommersiya xərcləri büdcəsi
- ✓ ümumistehsalat xərclərinin büdcəsi
- istehsalat büdcəsi

597. İstehsal alətinin səviyyəsi (səmərəsi) 4-ə bərabərdir. Bu aşağıdakılardan nəyi ifadə edir:

- qiymətin 4 vahid artırılması mənfəətin də o qədər artmasını
- əgər satışın həcmi 10 % artarsa, onda mənfəət də 20 % artar
- əgər satışın həcmi 10 % artarsa, onda mənfəət də 10 % artır
- ✓ əgər satışın həcmi 10 % artarsa, onda mənfəətin də həcmi 4 dəfə, yəni 40% artır
- əgər satışın həcmi 2 dəfə artarsa, onda mənfəət də 40 % artır

598. Mürəkkəb faizlər –bu hesablamanın köməyi ilə aşağıdakılar müəyyən olunur:

- müəssisənin gələcək gəlirləri
- vəsaitlərin maliyyələşməsi (investisiyası) xərcləri
- heç bir cavab doğru deyil
- müəssisənin gələcək gəlirlərini
- ✓ hazırda mövcud olan pul vəsaitlərinin gələcək dəyərini

599. Məsrəflər, ümumi gəlir (satışdan mədaxil), istehsalın həcmi və mənfəət arasındakı qarşılıqlı əlaqənin əsasını aşağıdakılardan hansı təşkil edir:

- gəlirlərin formalaşmasının təhlili
- bütün cavablar doğrudur
- ✓ məsrəflərin özünü aparmasının təhlili
- müəssisənin idarə edilməsi

- büdcələşdirmə

600. Aşağıdakı məqsədlər üçün istehsal güclərinin üç növü (nəzəri, praktiki, normal) fərqləndirilir:

- istehsalın idarə edilməsi
- ✓ məsrəflərinin özünü aparmasının proqnozlaşdırılması
- qeyd edilənlərin hamısı doğrudur
- məsrəflərin uçotu
- maya dəyərinin kalkulyasiyası

601. Pul vəsaitləri büdcəsi hansından qabaq tərtib edilir:

- mənfəət və zərər planı
- heç biri
- satış büdcəsi
- ✓ proqnoz mühasibat balansı
- kapital qoyuluşu büdcəsi

602. Daxili hesabatların əsasını təşkil edən nəzarət prinsipi aşağıdakıları ifadə edir:

- ✓ bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır və hesablara ancaq tənzimlənən göstəricilər daxil edilir
- cavablardan heç biri doğru deyil
- bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır
- hesablara ancaq tənzimlənən göstəricilər daxil edilir
- hesablara həm tənzimlənən, həm də tənzimlənməyən göstəricilər daxil edilir

603. Son qalıq aşağıdakılardan hansı birində mənfə ola bilər:

- məhsulun istehsalı və satışı büdcəsində;
- heç birində
- pul vəsaitlərinin hərəkəti büdcəsində;
- ✓ gəlir və xərclər büdcəsində;
- ehtiyatların hərəkəti büdcəsində;

604. Maliyyə planına aid edilir:

- audit planı
- proqnoz balansı
- ümumtəsərrüfat xərcləri üzrə büdcə
- heç biri
- ✓ istehsal maya dəyəri üzrə büdcə

605. Müəssisə 400 məhsul vahidi istehsal edir. Məsrəflərinin ümumi məbləği 80.000 manat təşkil edir. Bu xərclərin daxilində daimi xərclərin məbləği 30.000 manatdır. Müəssisənin məsrəflərinin dəyişkən büdcəsi belə ifadə oluna bilər:

- $Y = 80000 + 125X$;
- $Y = 70000 + 125X$;
- $Y = 60000 + 125X$;
- $Y = 50000 + 125X$;
- ✓ $Y = 30000 + 125X$;

606. Baş (əsas) büdcənin hazırlanması prosesində ilkin başlanğıc nöqtə hansı büdcənin tərtibi hesab olunur:

- kommersiya xərcləri büdcəsi
- ✓ satış büdcəsi
- heç biri
- satışın maya dəyəri büdcəsi
- istehsal büdcəsi

607. Məsrəf mərkəzləri üçün mövcud hesabatların tərkibinə həmçinin aşağıdakılar daxil edilə bilər:

- √ istehsal planı
- satış planı
- məhsulun istehsalı və satışı üzrə büdcə
- gəlirlər və xərclər üzrə büdcə
- pul vəsaitləri hərəkəti üzrə büdcə

608. Şirkət realizə olunacaq məhsulun maya dəyərini 2000000 manat məbləğində planlaşdırıb, o cümlədən daimi məsrəflər 400 000 manat, dəyişən məsrəflər isə ümumi satışın 75 %-ni təşkil edir. Şirkət satışın həcmi nə qədər planlaşdırır:

- √ 2 133 333 manat
- 4 200 000 manat
- 3 200 000 manat
- 2 666 667 manat
- 2 400 000 manat

609. İşçinin aylıq əmək haqqı 220 manatdır. Ay ərzində 22 iş günü vardır. İşçi ay ərzində 20 gün işləmiş 2 gün üzürlü səbəbdən işə çıxmamışdı. Ona hesablanmış əmək haqqı məbləği bunlardan hansıdır:

- 220 manat
- √ 200 manat
- 190 manat
- 215 manat
- 210 manat

610. FIFO metodu dedikdə nə başa düşülür:

- plan (normativ),maya dəyəri
- plan(normativ) və faktiki maya dəyəri
- √ birinci daxil olan birinci buraxılır
- faktiki maya dəyəri
- axırını daxil olan birinci buraxılır

611. Materiallar hazır məhsul istehsal etmək üçün əsas istehsalata verildikdə hansı mühasibat uçotu yazılışı verilir:

- Dt 202 Kt 533
- Dt 201 Kt 202
- √ Dt 202 Kt 201
- Dt 533 Kt 521
- Dt 202 Kt 522

612. Material resurslarının dəyərindəki kənarlaşmalar birbaşa məhsulun maya dəyərinə silindikdə hansı mühasibat uçotu yazılışı verilir:

- Dt 202 Kt 201
- Dt 601 Kt 211
- Dt 201 Kt 531
- Dt 204 Kt 202
- √ Dt 202 Kt 533

613. İstehsal ehtiyatları müəssisənin anbarına öz istehsalatından mədaxil edildikdə hansı mühasibat uçotu yazılışı verilir:

- Dt 202 Kt 531
- Dt 202 Kt 201
- √ Dt 201 Kt 202
- Dt 201 Kt 431
- Dt 201 Kt 244

614. Müəssisənin daxilində rolu və əhəmiyyətinə görə istehsal aşağıdakı növləri var:

- əsas və köməkçi
- birtipli, əsas və köməkçi
- fərdi, seriyalı və kütləvi
- ✓ əsas, köməkçi və xidmətedici
- xidmətedici və köməkçi

615. İdarəetmə uçotunun tərkib elementi kimi hansə fəaliyyət növləri mövcuddur:

- maliyyə- satış və təşkilatı
- təchizat-tədarükət, təşkilatı və investisiya
- heç bir cavab doğru deyil
- ✓ təchizat-tədarükət, təşkilatı və investisiya, istehsalat və maliyyə-satış
- istehsalat və maliyyə-satış

616. İdarəetmənin təşkil formaları hansılardır:

- xətti-funksional və matris
- heç bir cavab doğru deyil
- xətti və matris
- xətti və xətti-funksional
- ✓ xətti, xətti-funksional və matris

617. Zərərsizliyi təhlil etdikdə idarəetmə uçotunun hansı məlumatları zəruridir?

- ✓ daimi məcmuu xərclərin kəmiyyəti, satışın qiyməti, məhsul vahidinə dəyişən xərclər;
- məhsul vahidinə dəyişən xərclərin kəmiyyəti;
- satışın qiyməti;
- dəyişən xərclər.
- hazır məhsulların tam maya dəyəri;

618. Zərərsizliyin təhlilinin məqsədi:

- ✓ məhsul satışının elə bir həcmi tapılmalıdır ki, müəssisə zərər çəkməsin;
- istehsal və satış arasındakı nisbətə öyrənilməsi
- məhsul istehsalının və satışının elə bir həcmi tapılmalıdır ki, müəssisə gözlədiyi mənfəət məbləğini əldə edə bilsin;
- satışın yerinə yetirilməsinə nəzarət.
- məhsulun maya dəyərinin kalkulyasiyası

619. Hansı firmalar daha çox işgüzar riskin səviyyəsinə məruz qalır?

- üstəlik xərclər üstün olduqda
- ✓ daimi xərclərin payı paritet olduqda;
- ümumi xərclərlə əlaqədar
- düzgün cavabı yoxdur.
- daimi və üstəlik xərclərin payları paritet olduqda

620. Xalis gəlirin itkisi riskinin səviyyəsi çoxdur, əgər:

- qiymət və satışın həcmi aşağı düşür;
- ✓ satışın həcmi azalır və eyni zamanda qiymətlər artır;
- satışın həcmi və qiymətlər artır;
- düzgün cavabı yoxdur.
- satışın həcmi artır və eyni zamanda qiymətlər artır;

621. Məhsul satışında zərərlər mövcud olduqda qiymət dəyişməz qalanda satışın həcminə necə təsir göstərir?

- ✓ zərər artır;
- zərəre təsir göstərmir;
- xalis gəlir artır;
- xalis gəlir azalır.

- zərər azalır;

622. əməliyyat rıçaqının yüksək səviyyəsi aşağıdakı hallarda xalis gəlirin yaxşılaşmasını təmin edir:

- satışdan gəlir dəyişikliyə uğramadıqda
 - satışdan gəlir azaldıqda;
 - yuxarıda sadalanan cavablardan heç birisi yaramır;
 - ümumi gəlir artdıqda.
- ✓ satışdan gəlir artdıqda;

623. Hansı əməliyyat rıçaqında firma satışın həcmi aşağı düşəndə gəlirlərinin sürətlə itirir?

- daha aşağı;
 - 0 səviyyəsində olduqda;
 - vahid səviyyədə olduqda
 - düzgün cavabı yoxdur.
- ✓ daha yüksək olduqda;

624. əməliyyat rıçaqı daha yüksək olur:

- daimi xərclər;
 - dəyişən xərclər;
- ✓ satışdan gəlir;
- ümumi gəlir
 - xalis gəlir;

625. əməliyyat rıçaqları qiymətləndirilir:

- ✓ qiymətin və satışın həcminin dəyişilməsinə görə gəlirlərin hiss olunması tədbirləri;
- satışın rentabelliği dərəcəsi;
 - məhsul satışına xərclər;
 - düzgün cavabı yoxdur.
 - satışdan gəlir

626. Zərərsizliyin səviyyəsinin aşağı salınmasının strategiyası aşağıdakı ola bilər:

- daimi xərclərin və marjinal gəlirlərin artması
- ✓ daimi xərclərin ixtisar olunması və marjinal gəlirin artması
- daimi xərclərin atması və marjinal gəlirin ixtisar olunması;
 - daimi xərclərin ixtisar olunması.
 - daimi xərclərin və marjinal gəlirlərin ixtisar olunması;

627. əməliyyat rıçaqı mənfə kəmiyyətlə ola bilərmi:

- ✓ bəli;
- nə birinci nə ikinci;
 - 0 bərabərdir;
 - 1-ə bərabərdir.
 - xeyr;

628. əməliyyat rıçaqı hesablanılır:

- natural ifadədə;
 - düzgün cavabı yoxdur
- ✓ faizlə, dəyər ifadəsində;
- dəyər ifadəsində;
 - əmsal formasında;

629. Maliyyə sabitliyinin ehtiyatı göstərir:

- √ əlavə, zərərsizlik nöqtəsindən yüksək, satışın həcmi;
- likvidliyin və şirkətin ödəmə qabiliyyətinin yüksək dərəcəsi;
- rentabellik səviyyəsi;
- ümumi gəlir.
- şirkətin rentabelliyyəsinin orta sahə rentabelliğini üstələməsi;

630. Marjinal xərclər nə deməkdir?

- √ əlavə xərclər (lakin məhsul vahidi hesabı ilə
- hissələr üzrə məhsulun maya dəyərində daxildir;
- hesabat dövründə istehsal edilən yarımfabrikatların dəyəri;
- hesabat dövründə istehsal edilən hazır məmulatın dəyəri
- hər hansı məhsul partiyası hazırlanan halda əlavə xərc meydana çıxır;

631. Xərclər, mənfəət və satışın həcmi təhlil edilən zaman hansı fərziyyələr qəbul edilmir

- relevantlıq sahəsində gəlirlərin və xərclərin özünü aparması;
- xərclər daimi və dəyişən xərclərə dəqiq bölünməlidir;
- √ çəkilən xərclərin vahidi satılmış məhsulların vahidinə bərabər deyildir;
- düzgün cavabı yoxdur.
- məhsulların çeşidi dəyişilmir;

632. Böhran nöqtəsi (zərərsizlik nöqtəsi) dedikdə nə başa düşülür?

- daimi xərclər üstəgəl dəyişən xərclər;
- √ daimi xərclərin sıfıra bərabər olduğu nöqtə;
- gəlir üsrəgəl dəyişən xərclər;
- düzgün cavabı yoxdur.
- xərclərin gəlirlərə bərabər olduğu satış həcminin nöqtəsi;

633. Zərərsizliyin hansı modelləri mövcuddur?

- √ iqtisadi və mühasibat;
- iqtisadi və maliyyə;
- differensial və statistik;
- funksional və qrafik.
- mühasibat və auditor;

634. Zərərsizlik təhlil edildikdə mənfəəti belə hesablamaq olar:

- marjinal gəlir – daimi xərclər;
- ümumi mənfəət-məcmu daimi xərclər
- √ gəlir-məcmu dəyişən xərclər;
- əməliyyat mənfəəti-dövrün xərcləri.
- gəlir=ümumi xərclər;

635. Zərərsizlik nöqtəsi aşağıdakı hallarda təsdiq edilir:

- √ gəlir=ümumi xərclər; nə mənfəət nə zərər alınmışdır;
- qiymət=dəyişən xərclər;
- daimi xərclər=mənfəət;
- nə mənfəət nə zərər alınmışdır.
- gəlir=ümumi xərclər;

636. Ümumi marjı artırmaq mümkündür:

- dəyişən xərcləri azaltmaqla;
- məhsul vahidinin qiymətini artırmaqla;
- məhsul vahidinin qiymətini azaltmaqla
- √ dəyişən xərcləri azaltmaqla və məhsul vahidinin qiymətini artırmaqla

- daimi xərcləri azaltmaqla;

637. Majinal gəlir üzrə zərərsizlik nöqtəsinin müəyyən edilməsi metodu aşağıdakı hallarda tətbiq edilə bilər:

- ✓ məhsul vahidinə dəyişən xərclər məlum olmalıdır;
- vahidə düşən daimi xərclər məlum olmalıdır;
- ümumi dəyişən xərclər məlum olmalıdır;
- düzgün cavab yoxdur
- buraxılışa aid edilən xərclərin daşıyıcısı olmalıdır;

638. Uzunmüddətli differensial uçot aşağıdakı məqsədlə aparılır:

- istehsal xərclərinin uçotu;
- məsuliyyət məsrəflərinin fəaliyyətinə nəzarət
- ✓ kapital qoyuluşu layihələrinin mənfəətliliyinin qiymətləndirilməsi;
- məhsulların maya dəyərini hesablanması.
- istehsalın optimal həcmi müəyyən edilməsi;

639. əgər məhsul buraxılışının həcmi qrafik metoddan istifadə edildikdə zərərsizlik nöqtəsinə üstələyirsə, onda

- zərər yaranır;
- mənfəət yaranır;
- məcmu xərclərin xətti məcmu gəlirin xəttindən yüksəkdir
- xərclər gəlirlərlə müqayisədə daha yüksəkdir
- ✓ məcmu gəlir məcmu xərcləri üstələyir

640. Daimi xərclər:

- keçmiş istehsal xərclərinə uyğun olaraq bölüşdürülməlidir
- qısamüddətli istifadəyə uyğun olaraq bölüşdürülməlidir
- uzun müddətli istifadəyə uyğun olaraq bölüşdürülməlidir
- bazar satış qiymətinə uyğun olaraq bölüşdürülməlidir
- ✓ cari istifadəyə uyğun olaraq bölüşdürülməlidir;

641. Aşağıda sadalananlardan hansı qərarların qəbulu zamanı relevantdən aşağıdır:

- dəyişən xərclər;
- ✓ daimi xərclər;
- tarixi (ilkin) dəyər;
- relevant xərclər;
- dolay xərclər.

642. Gələcək dövrlərin xərclərinin müəyyən hissəsi əsas istehsalat xərclərinə silindikdə hansı müxabirləşmə verilir?

- ✓ Dt 202 Kt 242;
- Dt 202 Kt 201;
- Dt 721 Kt 533;
- Dt 242 Kt 202
- Dt 242 Kt 533;

643. Ümumtəsərrüfat xərcləri məhsulun maya dəyərinə silindikdə silindikdə hansı yazılış verilir:

- Dt 202 Kt 201;
- Dt 721 Kt 202;
- ✓ Dt 601 Kt 721;
- Dt 711 Kt 202
- Dt 202 Kt 721;

644. Ümumistehsalat xərcləri məhsulun maya dəyərinə silindikdə hansı yazılış verilir:

- Dt 202 Kt 721;
- Dt 202 Kt 531;
- Dt 721 Kt 202;
- Dt 22 Kt 208
- √ Dt 202 Kt 202;

645. əsas istehsalatda hesablanmış əmək haqqı fondunda 22% sosial sığorta fonduna hesablandıqda hansı müxabirləşmə düzdür?

- Dt 202 Kt 533;
- Dt 522 Kt 223;
- Dt 202 Kt 201;
- √ Dt 202 Kt 522
- Dt 202 Kt 522;

646. Ümumitəsərufat işlərini yerinə yetirən işçilərə əmək haqqı hesabladıqda hansı müxabirləşmə tərtib edilir:

- √ Dt 721 Kt 533;
- Dt 801 Kt 533;
- Dt 533 Kt 522;
- Dt 202 Kt 531
- Dt 533 Kt 521;

647. Baş ofisdə çalışan işçilərə əmək haqqı hesabladıqda hansı müxabirləşmə düzdür:

- Dt 531 Kt 223 ;
- √ Dt 721 Kt 533;
- Dt 711 Kt 533;
- Dt 26 Kt 70
- Dt 202 Kt 522;

648. İşçinin günahı olmadan zay məhsul istehsal etmiş işçilərə əmək haqqı hansı həcmdə hesablanmalıdır:

- nəzərdə tutulananın 1/3-ndən az olmamaqla;
- √ nəzərdə tutulananın 2/3-dən az olmamaqla:
- nəzərdə tutulananın 2 qat artıq;
- nəzərdə tutulananın 2/5 dən az olmamaqla
- nəzərdə tutulananın 1/5-ndən az olmamaqla;

649. Müəssisələrdə işçi heyətinin, iş vaxtının və hasilatın uçotu hansı sənədlərlə nizama salınır:

- daxili sənədlərlə;
- arayışla;
- √ normativ aktlarla;
- tabel uçotu vasitəsi ilə
- xarici sənədlərlə;

650. Müəssisələrdə əməyin ödənilməsinin düzgün və səmərəli təşkili məqsədə ilə hansı prinsipə əməl olunmalıdır:

- hansı işlərin hansı proqramda yer alacağı dəqiq müəyyən olunmalıdır;
- √ müəssisələrdə işçiyə çatması əmək haqqı məbləği işçinin maddi və mənəvi tələbatını ödəməlidir;
- əməyin ödənilməsi zamanı hər bir işin dəyəri müəyyən edilməlidir müəssisələrin məqsədlərinə uyğun olaraq əmək haqqı sistemi seçilməlidir;
- əlavə ödəmələri nəzərdə tutan proqram
- iş analizlərinin aparılması nəticəsində işin təsviri iş şəraitinin müəyyənləşdirilməsidir;

651. əməyin ödənilməsi prinsipləri hansılardır:

- √ ədalətlik, maddi marağ;
- məcburilik, konüllülük;
- məcburilik, ədalətlik;

- maddi marağ, məcburilik
- maddi marağ, könüllülük;

652. LİFO metodu dedikdə nə başa düşülür:

- plan (normativ) maya dəyəri;
- ✓ axıncı daxil olan birinci buraxılır;
- faktiki maya dəyəri;
- plan(normativ) və faktiki maya dəyəri
- birinci daxil olan birinci buraxılır;

653. İstehsal ehtiyatları malsatanlardan daxil olduqda hansı müxabirləşmə düzdür?

- ✓ Dt 201 Kt 531;
- Dt 201 Kt 531;
- Dt 205 Kt 431;
- Dt 208 Kt 531;
- Dt 204 Kt 531;

654. Material ehtiyatlarının sərf normasını hesablamak üçün neçə metoddan istifadə edirlər?

- 5
- 2
- ✓ 3
- 4
- 1

655. Mənfəət mərkəzləri üzrə hazırlanmış hesabatlarda ümumfirma üstəlik xərcləri:

- rəhbərlik tərəfindən müəyyən edilən bazaya müvafiq oalraq seqmentlər arasında bölüşdürülür
- ✓ müəssisə rəhbərinin qərarına əsasən qeyd edilənlərdən hər biri ola bilər
- heç biri doğru deyil
- bütün cavablar doğrudur
- seqmentlər arasında bölüşdürülmür və şirkətin ümumi mənfəətindən ümumi məbləğlə örtülür

656. X mənfəət mərkəzinin yarımfabrikatlarının istehsalı ilə bağlı nisbi dəyişən xərcləri 20 manat təşkil edir. Y bölməsi yarımfabrikatların kənarından 28 manata almaq imkanına malik olduğu halda, 24 manat transfer qiyməti ilə X bölməsindən alınan yarımfabrikatların həcmi 2 dəfə artırmağı təklif edir. Bu təklif X bölməsi üçün nə vaxt səmərəli olar:

- ✓ X mənfəət mərkəzinin daimi xərclərinin dəyişməsi şəraitində alışın həcmi 3 dəfə artırılsa
- X mənfəət mərkəzi daimi xərcləri 100 manat azaldarsa
- heç bir cavab doğru deyil
- bütün cavablar doğrudur
- transfer qiyməti 25 manat müəyyən olunarsa

657. İdarəetmənin daha yüksək səviyyələri üçün hesablanmış hesabatlar aşağıdakı rəhbərlər tərəfindən təqdim edilən hesabat göstəricilərinin məbləğinin toplanmasının nəticəsi deyil. Bu qayda aşağıdakılar üçün doğrudur:

- məsrəf mərkəzləri üzrə tərtib olunan hesabatlar
- mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatlar
- ✓ istənilən tip məsuliyyət mərkəzləri üzrə tərtib olunan hesabatlar
- heç biri doğru deyil
- gəlir məbləğləri üzrə tərtib olunan hesabatlar

658. Xarici maliyyə hesabatlarının tərtibi məqsədi üçün seqmentlər hansı hallarda hesabat verməlidir

- onların ümumi satışdan payı müəssisənin məcmu məaxilində ½-dən çox olduqda
- onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni keçir
- hər üç cavab doğrudur
- ✓ onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni təşkil edəndə, onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni keçir

- onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni təşkil edəndə

659. Daxili hesabatların tərkibi və məzmunu nədən asılıdır:

- müəssisənin həcmindən
- idarəetmə heyətinin peşakar hazırlıq səviyyəsindən
- ✓ yuxarıda qeyd edilən bütün cavablar doğrudur
- heç birindən asılı deyil
- müəssisənin həcmi və onun təşkilati strukturundan

660. Transfer qiymətlərinin formalaşdırılmasının məqsədi nədir:

- müəssisədə vergiyə cəlb olunmanı optimallaşdırmaq
- məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi
- müəssisənin məcərlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
- ✓ məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və müəssisənin məcərlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
- müəssisənin təşkilati strukturunu təkmilləşdirmək

661. Müəssisədə daxilində transfer qiymətlərinin əmələ gəlməsinin səmərəli fəaliyyət göstərməsi yalnız əvvəlcədən işlənmiş və aşağıdakıları müəyyən edən daxili sənədin işlənməsi daxilində mümkündür:

- tarif qiymətlərinin müəyyən edilməsi məqsədilə hansı struktur bölmələrinin öz aralarında danışıqlar apara bilirlər
- transfer qiymətləri maya dəyərinin hesablamalarına və ya bazar qiymətlərinə uyğunlaşdırılma
- ✓ bütün cavablar doğrudur
- heç biri doğru deyil
- müəssisənin digər seqmentlərinin mövcudluğu şəraitində hansı struktur bölmələri mal və xidmətlərin alınması üçün müəssisə daxilindən kənara çıxıb bilər

662. Həcmindən və buraxılan məhsulun müxtəlifliyindən asılı olaraq istehsalın aşağıdakı tipləri vardır:

- birtipli
- ✓ köməkçi, individual, seriyalı və kütləvi
- köməkçi
- əsas və köməkçi
- əsas

663. İstehsal prosesinə münasibətinə görə məsuliyyət mərkəzləri neçə yerə bölünür:

- funksional və xətti
- ✓ əsas və funksional
- əsas və köməkçi
- əsas, yardımçı və köməkçi
- əsas və əlavə

664. Analitik idarəetmə uçuotu hansı formalarda qurula bilər:

- məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri üzrə
- ✓ məsrəflərin baş vermə yerləri, məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri və məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- heç bir cavab doğru deyil
- məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə

665. Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallar aşağıdakılara bölünür:

- kütləvi və seriyalı
- ✓ fərdi və kütləvi
- əsas və köməkçi
- əsas və yardımçı
- hasilat və emal

666. Müəssisənin təşkilatı fəaliyyətinin uçotunun əsas prinsipləri hansılardır:

- müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi; məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi;
- “məsrəf- emal olunan xammalın həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma;
- √ müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi; məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi və “məsrəf- emal olunan xammalın həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma
- qeyd edilənlərdən hər bir cavab doğru deyil
- məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi;

667. Müəssisənin tam təşkilatı quruluşu əsasən hansı amillərdən asılıdır:

- istehsalın xarakteri və sahə quruluşundan, buraxılan məhsul, hazırlanma texnologiyası, istehsalın həcm və tipindən; idarəetmə işlərinin mexanikləşmə və avtomatlaşdırılma səviyyəsindən;
- √ yuxarıda qeyd edilənlərin hamısı;
- mərkəzləşdirilmiş və qeyri- mərkəzləşdirilmiş idarəetmə formasının nisbətindən; sahə və ərazi idarəetmə formalarının nisbətindən və s;
- idarəetmənin təşkili formasından; idarəetmə aparatının quruluşu ilə istehsalın ənənəvi strukturuna uyğunluğundan;
- heç bir cavab doğru deyil

668. Məsuliyyət mərkəzləri hansı əlamətlərə görə təsnifləşdirilir:

- √ istehsal prosesinə münasibətinə və daxili təsərrüfat mexanizminə görə ;
- istehsal olunan məhsulun növünə nə tərkibinə görə;
- heç biri doğru deyil
- istehsal olunan məhsulun növünə nə tərkibinə, istehsalın növlərinə görə;
- istehsalın növlərinə görə;

669. X mənfəət mərkəzi hər ay Y mənfəət mərkəzinə 30 manat transfer qiyməti ilə 100 ədəd yarımfabrikatı verir. Bu yarımfabrikatın tam maya dəyərindən (25 manat) və X bölməsinin mənfəətindən (5 manat) asılı olaraq müəyyən edilmişdir. Y bölməsi bu yarımfabrikatı kənarından 28 manata əldə etmək imkanına malikdir. Belə olan halda Y bölməsi nə etməlidir:

- yarımfabrikatları 28 manata X mənfəət mərkəzindən almaq məqsədilə danışıq aparmalıdır;
- daha ucuz almaq üçün istehsalçı tapmalıdır.
- yarımfabrikatları X mənfəət mərkəzindən almalı;
- √ yarımfabrikatları kənar malsatandan əldə etməli;
- məsələni istənilən formada həll etmək olar, çünki bu Y bölməsinin fəaliyyətinin nəticəsinin qiymətləndirilməsinə təsir göstərmir;

670. Mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatda ümumfirma üstəlik (qaimə) xərcləri:

- √ müəssisə rəhbərliyi tərəfindən müəyyən olunan bazaya əsasən məsuliyyət mərkəzləri arasında bölüşdürülür;
- müəssisənin struktur bölmələri arasında mütənasib qaydada bölüşdürülür.
- məsrəf mərkəzləri üzrə bölüşdürülür;
- müəssisə rəhbərliyinin qərarından asılı olaraq yuxarıda sadalanan variantdan istənilən biri seçilə bilər;
- məsuliyyət mərkəzləri arasında bölüşdürülmür və birbaşa ümumi məbləğdə müəssisənin ümumi mənfəətindən ödənilir;

671. İdarəetmə uçotu sistemində nəzarət (idarəetmə nəzarəti) aşağıdakılardan nəyi nəzərdə tutur:

- müəssisənin ümumi təşkilatı strukturu daxilində məsuliyyət mərkəzlərinin fəaliyyətinə nəzarət;
- büdcəyə ödəniləcək vergilərin köçürülməsi üzərində nəzarət
- √ yuxarıda göstərilən cavabların hamısı doğrudur;
- seqment planlaşdırılması üzrə məlumatların seqment hesabatları ilə müqayisəsi ;
- məsuliyyət mərkəzləri daxilində gəlir və xərclərə nəzarət;

672. Seqmentlər üzrə hesabatların tərtibinin əsasını təşkil edən nəzarət prinsipi nəyi ifadə edir:

- √ bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır və hesabatda tənzimlənməyən və tənzimlənməyən göstəricilər daxil edilir;
- heç biri doğru deyil
- bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır;

- hesabatlara yalnız tənzimlənən göstəricilər daxil edilir;
- hesabata tənzimlənən və tənzimlənməyən göstəricilər daxil edilir;

673. Material ehtiyatlarının sərf normasını hesablamaq üçün hansı metodlar mövcuddur?

- hesabat-statistika ,operativ və analitik
- təcrübə- sınaq ,sintetik və analitik
- statistik, hesablama- analitik və inventarlaşdırma
- ✓ hesablama- analitik, təcrübə - sınaq və hesabat-statistika
- təcrübə- sınaq ,sənədləşdirmə və ikili yazılış

674. Hansı qiymətlərlə istehsal ehtiyatları müəssisəyə daxil edilir?

- faktiki maya dəyəri, FIFO və LİFO;
- ✓ faktiki maya dəyəri, uçot qiyməti;
- orta qiymət ,faktiki maya dəyəri;
- orta qiymət, FIFO, LİFO
- orta qiymət, uçot qiyməti;

675. İşçilərin əmək haqqından edilən aşağıdakı hansı tutulma məcburidir:

- komunal xərcləri;
- buraxılmış zay məhsula görə
- ✓ gəlir vergisi;
- vaxtında qaytarılmamış təhdə hesab məbləğə görə;
- həmkarlara üzvlük haqqı;

676. Ümumistehsalat təyinatlı əsas vəsaitlərə hesalanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir:

- Dt 721 Kt 112;
- Dt 721 Kt 105;
- Dt 201 Kt 202
- ✓ Dt 202 Kt 112;
- Dt 202 Kt 721;

677. Ümumtəsərrüfatda istifadə edilən maşın və avadanlıqlara hesalanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir:

- Dt 202 Kt 721;
- Dt 711 Kt 112
- Dt 341 Kt 112;
- Dt 22 Kt 208;
- ✓ Dt 721 Kt 112;

678. Köməkçi istehsalata aid olan ümumi təsərrüfat xərclərinə hansı müxabiləşmə verilir?

- Dt 202 Kt 244;
- ✓ Dt 202 Kt 721
- Dt 202 Kt 201;
- Dt 721 Kt 202;
- Dt 202 Kt 112;

679. Müəssisədə idarəetmə uçotunun təşkili və aparılmasına cavabdeh olan şəxs nəyə əsasən vəzifəyə təyin olunur?

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişinə
- müəssisənin struktur bölmələrinin rəhbərinin əmrinə
- səhmdarların ümumi yığıncağının qərarına
- ✓ müəssisə rəhbərinin əmrinə
- təsisçilərin qərarına

680. Müəssisənin biznes mühitinin hansı iştirakçıları kənar iştirakçılara aid edilmir?

- rəqabət aparan müəssisələr
- daimi alıcılar
- banklar və kredit təşkilatları
- ✓ şirkətlərin müşahidə şuraları
- dövlət orqanları

681. Fəaliyyətlərinin nəticələrinə görə müəssisələrdə idarəetmə uçotunu aparan əməkdaşlar hansı məsuliyyətə cəlb oluna bilər?

- heç bir məsuliyyət daşımır
- cinayət
- maliyyə (maddi)
- inzibati və cinayət
- ✓ nizam-intizam

682. Bir ilə qədər dövrün planlaşmasını belə xarakterizə etmək olar:

- ✓ cari;
- faktik.
- plan
- strateji;
- taktiki;

683. Planlaşma dövrü nədir?

- müəssisənin menecerlərinin tərtib etdikləri və razılaşdıqları plan ərzində müvəqqəti aralıq
- investisiya büdcəsinin tərtib edildiyi aralıq dövr
- hissəsinin əsas istehsalat bölmələrinin işi dövründə tərtib edilən məcmu planlar;
- kommersiya xərcləri planının tərtib olunması aralığı;
- ✓ planların tərtib edildiyi və reallaşdırıldığı zaman kəsiyi;

684. Xərclərin mərkəzi üçün hesabatların siyahısına aşağıdakılar daxildir:

- gəlir və xərc büdcəsi;
- investisiya büdcəsi.
- ✓ istehsal planı;
- pul vəsaitlərinin hərəkəti büdcəsi;
- ümumtəsərrüfat xərcləri planı;

685. Maliyyə planına aiddir:

- satış planı;
- kommersiya xərcləri planı
- ümumi təsərrüfat xərcləri planı;
- istehsalat maya dəyəri büdcəsi;
- ✓ proqnoz balans

686. Planlaşma proseduru aşağıdakıları tərtib etməklə başlanılır:

- gəlir və xərc büdcəsi.
- investisiya büdcəsi
- istehsal planı;
- ✓ satış büdcəsi;
- kommersiya xərcləri planı;

687. Büdcələşmənin əsasını kalkulyasiyanın hansı üsulunu təşkil edir?

- proseslər üzrə kalkulyasiya;
- faktik xərclər üzrə kalkulyasiya;

- tam xərclər üzrə kalkulyasiya;
- ✓ normativ kalkulyasiya;
- “direkt-kostinq” sistemində kalkulyasiya

688. Aşağıda sadalanan büdcələrdə hansı qarşıdakı büdcə dövrünün sonuna müəssisənin planlaşdırılan balansın təcəssüm etdirir?

- ümumtəsərrüfat xərcləri büdcəsi;
- istehsal maya dəyəri büdcəsi;
- gəlir və xərclərin büdcəsi.
- ✓ proqnoz balansı;
- satış büdcəsi;

689. Gəlir və xərclər büdcəsi tərtib edilir:

- rəqiblər üçün;
- daimi alıcılar üçün.
- yalnız təşkilat üçün bütövlükdə;
- yalnız müxtəlif struktur bölmələri üçün;
- ✓ həm təşkilat üçün bütövlükdə, həm də struktur vahidləri üçün;

690. Son saldo mənfi ola bilər:

- pul vəsaitlərinin hərəkəti büdcəsində;
- kommersiya xərcləri planında.
- proqnoz balansında;
- investisiyaların büdcəsində;
- ✓ gəlir və xərclərin büdcəsində;

691. Müəssisənin biznes mühitinin hansı iştirakçıları daxili iştirakçılara aiddir?

- ✓ müəssisə və müəyyən hüquqi münasibətlərə daxili olmuş və daxili normativ sənədləşməyə görə müvafiq funksiyaları yerinə yetirən şəxslər
- müəssisənin mühasib-analitikləri
- müəssisədə çalışan əməkdaşlar
- müəssisədə daimi və ya müvəqqəti işə qəbul olunmuş əməkdaşlar
- müəssisədə daimi işə qəbul olmuş əməkdaşlar

692. Müəssisənin biznes mühitinin hansı iştirakçıları idarəetmə uçuotu çərçivəsində formalaşan informasiyalardan istifadə etmir?

- ✓ daimi alıcılar
- müəssisənin rəhbərliyi
- müəssisənin əməkdaşları
- təşkilatın struktur bölmələrinin rəhbər müavinləri
- şirkətlərin müşahidə şuraları

693. İstehsal büdcəsi aşağıdakılara görə tərtib edilir

- pul vəsaitlərinin hərəkəti büdcəsi;
- gəlir və xərclərin büdcəsi
- maya dəyəri və satış büdcəsi
- ✓ satış büdcəsi;
- marketinq xərcləri büdcəsi;

694. İstehsalın büdcəsi müəyyənləşdirilir:

- dövlət büdcəsinin tərtib edildiyi dövrlər;
- dövrün əvvəlinə materialların mövcudluğu.
- büdcə dövründə satılacaq məhsulların növləri və miqdarı;
- Düzqün cavab yoxdur
- ✓ büdcə dövründə istehsal olunacaq məhsulların növləri və miqdarı;

695. Bütçənin tərtib edilməsi nəticəsində aydın olur:

- √ bu və ya digər inkişaf bəyənildikdə müəssisə hansı mənfəəti əldə edir;
- mühasibat uçotunun dəqiqliyinə əməl olunurmu.
- vergi hesablamaları hansı dərəcədə düzgündür
- rəqib hansı maliyyə nəticələrini əldə edir;
- istehsal olunan məhsul alıcını razı salırsa;

696. Uçotun normativ sistemi tətbiq edildikdə yığcam bütçənin hansı rolu var?

- xərclərə nəzarəti;
- əməliyyat aktivləri azalır.
- satışın həcmi artır;
- √ xərclərə nəzarəti və meydana çıxan kənarlaşmalar üzrə operativ qərarların qəbulu üçün rəhbərliyə imkan verir
- meydana çıxan kənarlaşmalar üzrə operativ qərarların qəbulu üçün rəhbərliyə imkan verir

697. Alınması zəruri sayılan materialların plan miqdarı istifadə edilən materialların bütçə miqdarına bərabərdir:

- √ materialların planlaşdırılan son ehtiyatları üstəgəl materialların ilkin ehtiyatları çıxılsın;
- bütün cavablar düzəndür
- üstəgəl işçi qüvvəsinə müstəqim xərclər üstəgəl dəyişən ümumi təsərrüfat xərcləri;
- üstəgəl inzibati xərclər və üstəgəl kommərsiya xərcləri;
- materialların ilkin ehtiyatları üstəgəl və materialların planlaşdırılan son ehtiyatları çıxılsın;

698. Bütçələşmə funksiyasına aid edilmir:

- müəssisənin xidmət bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi
- bazarda tələbat
- √ maliyyə hesabatının təhlili;
- təşkilatda kommunikasiya məkanının formalaşması
- menecerlərin maddi cəhətdən stimullaşdırılmasına nəzarət

699. İdarəetmə uçotu üzrə mühasiblərin etik standartlarına aşağıdakı daxildir:

- norma və normativlərə nəzarət, baş vermiş kənarlaşmaların operativ təhlili və rəhbərliyin təhlilinin nəticələri ilə vaxtılı-vaxtında məlumatlandırılması
- √ bütün cavablar doğrudur
- uçot və hesabat üzrə normativ-hüquqi sənədlərin öyrənilməsi və istifadəsi
- idarəetmə uçotu sisteminin təkmilləşdirilməsində fəal iştirak
- müəssisənin kommərsiya sirrinin saxlanması

700. Aşağıda göstərilmiş funksiyalardan hansı daxili audit xidmətinin funksiyasına aiddir?

- √ mühasibat uçotunun hesablarının müxəbirələşməsinə nəzarət, aktivlərin düzgün qiymətləndirilməsi, mövcudluğu və hərəkəti, bütün növ resursların səmərəli istifadəsinin yoxlanması
- mühasibat (maliyyə) hesabatının doğruluğu barədə peşəkar fikrinin formalaşması
- mühasibat uçotu hesablarının müxəbirələşməsinə nəzarət
- müəssisədə mühasibat uçotunun informasiya sisteminin tətbiqi
- mühasibat (maliyyə) hesabatının tərtibi və təsdiq edilməsi